

# **Oruc GÖYÇƏLİ**



# **ÖMÜR YOLLARIM**

**GƏNCƏ – 2014**

Redaktor: FƏRRUXƏ UMAROVA

Korrektor: ZÜLFİYYƏ VƏLİYEVƏ

«Ömür yollarım» kitabı Oruc Goyçəlinin «Əsirlikdə qalan torpaqlarım», «Naxçıvandan doğan günəş», «Toy günü», «Anam yadına düşür», «Günəşdən günəş doğar» kitablarından sonra oxocularla altıncı görüşüdür.

Əsrlər boyu poeziyanın baş mövzularından olan həyat və ölüm problemi, insanın gəlişi və gedisi arasındaki məsa-fənin azlığı və bundan doğan kədər, dramatizm, nəhayət, onsuz da qısa olan ömürdə mənali yaşamağın yeganə düz yol olmasına inam, bu ömrü vətənə, millətə həsr etməyə çağırış Oruc Goyçəli yaradıcılığının səciyyəvi cəhətləridir.

Kitaba daxil olan şeirlər forma və məzmun müxtəlifliyi, ideya zənginliyi etibarı ilə bir-birini tamamlamaqla ya-naşı, bədii fikir və düşüncə baxımından da böyük maraq doğurur. Burada mövzuların əsasını saf məhəbbət notları, vətənpərvərlik ruhu, itirilən torpaqlarımıza sahib çıxmaq çağırışı təşkil edir.

## ÖN SÖZ

Oruc Məşədi Məmmədrza oğlu Vəliyev (Oruc Göyçəli) 15.01.1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalindəki Qırmızı kənd (Krasnoselsk) rayonunun Ardanış kəndində kolxozçu ailəsində dünyaya gəlib. Erməni işgalçlarının təzyiqi nəticəsində ata-baba yurdundan sıxışdırılıb qovulan digər azərbaycanlı ailələr kimi onların da ailəsi doğma ocağı tərk etməyə məcbur olub. Azərbaycanın füsunkar guşələrindən olan Gədəbəy rayonunun Çobankənd kəndində yurd-yuva salanda Orucun vur-tut 7 yaşı var idi. Lakin o dağların qoynunda yerləşən bu gözəl məkana tez isnişdi. Rayonun Çobankənd məktəbində orta təhsil aldı. 1957-ci ildə Gəncəyə gələn gənc Oruc bir müddət bu qədim və ulu şəhərdə alüminium və toxuculuq kombinatlarında fəhlə işlədi. Lakin təhsili də yaddan çıxarmadı. 1964-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində pedaqoci məktəbi bitirib rayonun Ataxal səkkizilik məktəbində rus dili müəllimi işləməyə başladı. O hələ orta məktəbdə oxuduğu illərdə şeirə, poeziyaya böyük maraq göstərir, hərdən özü də kiçik şeirlər yazaraq «Aqıl» imzası ilə divar qəzetində dərc etdirirdi. İlk qələm təcrübəleri olan bu yazılar məktəbli Orucun gələcəyindən, onun sözə, sənətə bağlılığından xəbər verirdi. İllər ötdü, ilk çap ünvanı divar qəzeti olan gənc müəllif artıq daha geniş yaradıcılıq üfüqlərinə doğru can atmağa başladı və respublikanın tanınmış mətbu orqanlarına üz tutdu. Bu dəfə daha məsuliyyətli, daha cilalı, daha poetik şeir nümunələri ilə. Üstəlik bu şeirlərin əvvəlki «Aqıl» imzası öz yerini «Oruc

Göyçəli»yə vermişdi. Bu isə şairin torpaq həsrətinin, yurd yanğısının təzahürü idi.

Oruc Göyçəli yazdığı şeirlərin mövzusunu öz adı, imzası ilə diqtə edən şairlərdəndir. Göyçə həsrəti qəlbində, Göyçə ədəbi mühitinin dəsti-xətti qələmindədir. Onun sinəsində soy-kökünə bağlı, dilini, dinini, elini sevən əsl vətəndaş qəlbi döyüür. Söz-sənət dünəyasının vurğunu olan, sözün qədir-qiyəmətini verməyi bacaran yurd, vətən həsrətlə bu insan qəlbinin ağrı-acısını, qəm-kədərini, sevinc-nəşəsini yalnız sözə əmanət edir, ürəyindəkiləri şeir dili ilə izhar etməyə çalışır.

Sözün qüdrəti böyükdür, ölçüyəgəlməzdır. Hətta o qədər böyük, o qədər ölçüyəgəlməzdır ki, Tanrıının bircə kəlmə «Ol!» sözü ilə küll-aləm yaranıb. Amma hər yaradıcı insanın sözü elə onun öz tərəzisi, öz çəki daşı ilə ölçülür. Oruc Göyçəlinin şeir, poeziya, söz çəkisinin də mizanı, ölçü-biçisi özünəməxsusdur.

Şairin oxocularla altıncı görüşü olan «Ömür yollarım» kitabında toplanmış şeirləri də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri toplanıb.

Oruc Göyçəlinin poeziya dili xalq danışığı dilinin ayrılmaz bir hissəsidir. Bu isə onun aşiq sənətinə olan bağlılığından, sözə-sənətə olan mehr-məhəbbətindən, xüsusən də Aşıq Ələsgər yurdunda doğulub boyabaşa çatmağından qaynaqlanır:

*Ələsgər babamdı, Göyçədi elim,  
Yaradan pay verib şirindi dilim.  
Səxa-səxavətə öyrənib əlim,  
Şükür Yaradana, yaşadır məni.*

Şairin müraciət etdiyi mövzular müxtəlifdir. Burada ata-anaya hörmət, el-oba sevgisi, saf məhəbbət, torpaq, yurd həsrəti ilə yanaşı, qaćqınlıq, didərginlik dərdindən də söz açılır, itirilmiş torpaqlarımızın nisgili, ağrı-acısı misra-misra, bənd-bənd özünə yer alır, poetik nümunələrə çevrilir. «O Xocalım yanın gecə» şeirini xüsusi qeyd etmək istərdim:

*Yandım, Allah, külə döndüm,  
O Xocalım yanın gecə.  
Qarala-qarala söndüm,  
O Xocalım yanın gecə.*

*Əsir düşdü anam, bacım,  
Arxasızam, yox əlacım.  
O vaxt düşdü başdan tacım,  
O Xocalım yanın gecə.*

İnsan məhz yaşadığı hissi, duyğunu nəzmə çəkəndə, real rəng və boyalardan istifadə edəndə ortaya qoyduğu məhsul daha canlı, daha təbii, daha ürəyəyatımlı olur. Oruc Göyçəli qaćqıñ-köçküñ dərdinin, Vətən həsrətinin nə demək olduğunu yaxşı bilir və bu hissələri Vətən həsrətlə qəlbinin süzgəcindən keçirib lirik şeirlərə çevirərək oxocularının ixtiyarına verir. Elə buna görə də, onun Vətən haraylı şeirləri belə yanğılı, belə təsirli, belə qana-cana işləyəndir. Müəllifin şeirlərini oxuduqca bir daha şahidi oluruq ki, şair yaşının hansı çağında olursa-olsun, doğulduğu torpağı, ata-baba ocağını, yurd yerini bir an belə yaddan

çıxarmır, o torpaqların hazırda düşmən tapdağı altında qalmasından, yağı pəncəsində inləməsindən ürək ağrısı, yanğı ilə söz açır. Lakin heç bir zaman şairlər məskəni, aşıqlar diyarı ulu Göyçəyə dönmək ümidiini itirmir:

*Kəndləri var bəzək-bəzək,  
Göyçə gölü ona üzük.  
Pəmbək, Dərə ondan göyçək,  
Zod kəndlidi Göyçəm mənim.*

(«**Göyçəm mənim**»)

Şair hərdən keçdiyi ömür yoluna nəzər salır, itirdikləri ilə qazandıqlarını tərəziyə qoyub saf-çürük edərək;

*Oruc Göyçəliyəm, dünya daralır,  
Günəş gözlərimdə sönür, saralır.  
Ömür yollarımı boran, qar alır,  
Zəhmətim yandığım külümmdə qalib.*

(«**Zəhmətim yandığım külümmdə qalib**»)

– qənaətini maraqlı deyim tərzi ilə bəyan edir. Bu seirlərdəki güclü müşahidə qabiliyyətini də hiss etməmək mümkün deyil. Sadə bir misal; kim qoca, ahıl insanların oturduğu yerdə mürgüləməsinin şahidi olmayıb? Oruc Göyçəli isə bu mənzərəyə sadəcə bir şair kimi diqqət yetirmir, o, həm də «mürgüləyən qoca»nın daxili aləminə nüfuz edib onu mürgüləməyə təhrik edən səbəbi araşdırmağa çalışır və maraqlı

nəticələrini poetik deyim tərzi ilə oxucuların nəzərinə çatdırır:

*Kədər, fikir şələlənir üstünə,  
Oturanda mürgüləyir qocalar.  
Keçmişləri şölələnir üstünə,  
Gözəl arzu, gün diləyir qocalar.*

(«Qocalar»)

Oruc Göyçelinin həyatsevər, nikbin, sevgi dolu misraları ilə yanaşı, onun küskün əhval-ruhiyyəli şeirlərinə də rast gəlirik. Görünür insan adı vaxtlarda özünü görünmək istədiyi kimi göstərə bilsə də, qəlbə ilə tək qalib yaradıcılıqla məşğul olduğu anlarda olduğu kimi görünməkdən qaça bilmir:

*Ayaq getmir, əl gətirmir de, nədən,  
Qismət yoxdu torpaq düşüb bəhərdən.  
Bar gətirmir, külək də tökür hərdən,  
Yatmış bəxtim oyanmur ki, oyanmur.*

(«Oyanmir»)

Əslində şeir də elə budur; insanı olduğu kimi göstərmək, hissələrini, duyğularını yaşıarı şəkildə təqdim etmək, sözün gücünə, qüvvəsinə güvənin varlığını poetik dillə sübuta yetirmək.

Əsasən lirik şeirlər müəllifi olan Oruc Göyçəli şifahi xalq ədəbiyyatını, saz-söz sənətini dərindən bilir və yeri gələndə bu təbii çeşmədən bacarıqla bəhrələnir. Şairin daha bir müsbət cəhəti ondadır ki, o, klassik və müasir poeziyamızın ən yaxşı ənənələrindən də

yararlanaraq təzə söz, yeni fikir söyləməyə çalışır. Və nə xoş ki, buna nail olur:

*Xain at oynadır Şuşa, Laçında,  
Zülm görməmişdim belə biçimdə.  
Həsrəti oturub mənim içimdə,  
Əsirlilikdə qalan torpaqlarımın.*

(«Əsirlilikdə qalan torpaqlarımın»)

İnanıram ki, torpaq həsrətimizə, Göyçə nisgilimizə son qoyulacağı gün uzaqda deyil. Məhz həmin gün Oruc Göyçəlinin Göyçə həsrətli şeirləri Göyçə vüsallı nəğmələrə çevriləcək. Və həmin nəğmələr bu nisgilli şairin sevincini, fərəhini dünyaya çatdırmaq üçün ən gözəl vasitə olacaq.

**Fərruxə Umarova,**  
*N.Aydın mükafatı laureati,*  
*AYB və ACB-nin üzvü*

# YOLUM HAQQIN YOLUDU

**BƏMBƏYAZ XALATA  
BÜRÜNDÜ GƏNCƏM**  
*(Gəncəyə ilk qar yağanda)*

Allah bəxş eyləyən bu gözəl vardan,  
Təbiət qisməti saf etibardan,  
Ölkəmizə yağan təmiz, ağ qardan,  
Tamam ağ örپəyə büründü Gəncəm,  
Baxdım, çox laləzar göründü Gəncəm.

İمام diyarıdı bu gözəl Vətən,  
Sevinclə seyr edir hər gəlib, gedən.  
Xain, xəbislərin bağrını didən,  
Bəmbəyaz, xalata büründü Gəncəm,  
Bəzəkli gəlintək göründü Gəncəm.

Yaradan bəzədi dərəni, dağı,  
Ağ qar ilə örtdü bağçanı, bağı.  
Gözləri kor olur baxanda yağı,  
Haqqın bəzəyinə büründü Gəncəm,  
Şöhrət bayraqıtək göründü Gəncəm.

Nə qədər yazsam da ürəyim doymur,  
Sevinc, fərəh məni heç rahat qoymur.  
Zəhmətkeş barmağım yazıb yorulmur,  
Deyir, ağ xalata büründü Gəncəm,  
Gözəllər gözəli göründü Gəncəm.

Bədəndə oynadı qəlbimin himi,  
Naxış, bəzək vurdı bir rəssam kimi.  
Orucun qəlbində qalmadı qəmi,  
Bəmbəyaz xalata büründü Gəncəm,

Gözəllər gözəli göründü Gəncəm.

*Gənclə, 16.12.2012*

### QAZAĞIN

Şairlər yurdudu bu gözəl Vətən,  
Nəsihət götürür hər gəlib ötən.  
Vurğun söz gülüdü Qazaxda bitən,  
Tarixdə dərində izi Qazağın,  
Tükənməzdi şeiri, sözü Qazağın.

Vurğuna can deyib Qazax elləri,  
Əzbərləyib onu şirin dilləri.  
Ətirləyib sözlərini gülləri,  
Öz doğma Anamdı, özü Qazağın,  
Əzbərdi ellərdə sözü Qazağın.

Kamil insanların nurlu üzləri,  
Şirin ləhcələri, şirin sözləri,  
Qazaxda qoyduğun dərin izləri,  
Yaşadır aşığı, sazi Qazağın.  
Unutmaz ocağı, közü Qazağın.

Vurğuntək şöhrətli şairi vardı,  
Yaradan onlara hər zaman yardı.  
Başçısı elinə yurdsevər, nərdi,  
Xoşbəxtdi oğulu, qızı Qazağın,  
Öz doğma Anamdı, özü Qazağın.  
Söz gülünün ətri yayılıb elə,  
Oxşayıb, yaraşıb hər şirin dilə.  
Sazın sinəsində parlayan telə,

Yazılıb nəgməsi, sözü Qazağın,  
Əzizləyib səni özü Qazağın.

Yaşıldı tarlası, çölü, çəməni,  
Əzizlənir burda Novruz-səməni.  
Vurğuntək mərd olub onun gümanı,  
Xoş gəlir baharı, yazı Qazağın,  
Ağ olub hər zaman üzü Qazağın.

Aşağı nəgməkar, sinəsi sözlü,  
İnsanları şəndi, həm nurlu üzlü.  
Şeirçün açıqdı hər iki gözü,  
Xoşbəxtdi oğulu, qızı Qazağın,  
Dillərdə əzbərdi sözü Qazağın.

Dahilər yetirib bu ulu torpaq,  
Vaqif, Vidadisi hər zaman oyaq.  
İgidlər sərhəddə dayanıb dayaq,  
Ağ olub sərhəddə üzü Qazağın,  
Öz doğma Anamdı, özü Qazağın.

Oruc düzgün verir el qiymətini,  
Xalqa, təmiz sözə, dil qiymətini.  
Azərbaycanımın bil qiymətini,  
Tarixdə dərində izi Qazağın,  
Hər zaman ağ olub üzü Qazağın.

*Gəncə, 03.11.2012*

**ARZUMDU HƏR ZAMAN  
GÜL, AZƏRBAYCAN**

Hər gələn bayramın olsun mübarək,  
Arzumdu hər zaman gül, Azərbaycan.  
Bahar bayramına mübarək deyək,  
Gülsün sənə hər ay, il, Azərbaycan.

Xoş mücdələr gəlsin obaya, elə,  
Şad günlər görsünlər qoy indən belə.  
Şad xəbərlər düşsün dillərdən-dilə,  
Hər ilin qədrini bil, Azərbaycan.

Torpaq təmizlənsin yağıdan, yaddan,  
Ölkəm şərəf duysun şöhrətdən, addan.  
Müsəlman dünyası müqəddəs zatdan,  
Dadsın damağında bal, Azərbaycan.

Bənövşə, nərgizlər düzülsün yola,  
Haqq qismət eyləsin əbədi qala.  
Xainlər baxdıqca gözü kor ola,  
Hey səsin ucalsın zil, Azərbaycan.

Novruz ayı bayramların şahidi,  
Yaradan xalqımın, bil, pənahıdı.  
Haqsız işlər xainlər günahıdı,  
Sən hər bayamlarda gül, Azərbaycan.

Oruc şərəf duysun gözəl illərdən,  
Xoş mücdələr gəlsin ağır ellərdən,  
Eşitsin sədəni şirin dillərdən,

Hər an dünyamızda gül, Azərbaycan.

**Gəncə, 12.03.2013**

**QANUN KEŞİYİNDƏ  
DAYANAN İNSAN**

*(Gəncə şəhər Baş Polis İdarəsinin rəisi,  
general-major Rasim Musayevə)*

Qanun keşiyində, ali rütbədə,  
Düzgün yol göstərir xalqa, millətə,  
O, çox dəqiq baxır hər şikayətə,  
Təmiz qəlbli insan, bu mətin rəhbər.

Tapşırıq veribdi bütün polisə,  
Günahkar tutanda onu döymə sən,  
Can qurban edərsən, deyərsən əhsən,  
Keşikdə əzimli bu mətin rəhbər.

Gəncəlilər bilir onun qəlbini,  
Kimnən danışanda onun təbini,  
Xalıq özü verib pak qismətini,  
Qanun hakimiidi bu mətin rəhbər.

Şöhrət də yaraşır, şan da yaraşır,  
Ona bu böyük ad-san da yaraşır,  
Qurban eyləyəsən, can da yaraşır,  
Rütbədə təmkindi bu mətin rəhbər.

Ali qanunlarda möhkəm yeri var,  
İnsanpərvərlikdə görkəm yeri var,  
Ona heç vaxt olmaz bu gen dünya dar,  
Çox alicənabdı bu mətin rəhbər.

Nə gözəl söz yazsan layiqdi ona,  
Ona süd veribdi özü mərd Ana,  
Bəxş eyləyib Xudam bax bu cahana,  
Rütbədə ucadı bu mətin rəhbər.

Oruc həsət çəkir şöhrətə, ada,  
Varmı belə insan bax bu dünyada,  
Rəhmlidi hər bir qohuma, yada,  
Ali bir insandı bu mətin rəhbər.

*Gəncə, 09.01. 2012*

**SIZLƏ GÖRÜŞƏNDƏ**  
*(Gəncə şəhər Baş Polis İdarəsinin rəisi,  
general-major Rasim Musayevə)*

Sizlə görüşəndə, mənim əzizim,  
Cənnəti-rizvanə dönür baharım.  
Dönüb laçın olur könlümün quşu,  
Gül açır qəlbimdə barım, nübarım.

Gözəl insan qəlbi məni dindirir,  
Qəm-kədər atından düzə endirir.  
Şirin sözün məni fərəhləndirir,  
Çəmənzara dönür saf arzularım.

Çekirəm adını düşəndə dara,  
Səs-sədan ucaldır məni dağlara.

Səs-küyüm yayılır haradan-hara,  
Dağılır başımdan qəmim, qəhərim.

Sevincək oluram hər bir sözünlə,  
Nura boyanıram xalqın gözündə.  
Könlüm qanad çalır Haqqın izində,  
Mənim arxam, iyiyəm, bağım-baharım.

Oruc arzulayır qapım döyəsən,  
Lazımlı söz varsa, özün deyəsən.  
Kimə gərək bilsən sən göndərəsən,  
Mənim ümid yerim, ey mənim Tanrıım.

**Gəncə, 26.04.2012**

**ŞƏFADI BU QAR**  
*(Gəncənin ilk qarına)*

Əlimdə, ayağında qar gətirmişəm,  
Torpağa bərəkət, var gətirmişəm.  
Baqlara heyva-nar, bar gətirmişəm,  
Millətə sağlamlıq, şəfadı bu qar.

Qar çox yağışan zaman var çox olubdu,  
Yaşılılıq, biçənək, ot bol olubdu.  
Heyvanda sağlamlıq, ət bol olubdu,  
Millətə bərəkət, səfadı bu qar.

Nə qədər bol olsa yağış, boran, qar,  
Bol olar hər yanda çörək, dövlət, var.  
İnsanda saf olar inam, etibar,  
Millətə inamdı, vəfadı bu qar.

Allahın əmriddi, təbiət görən,  
İnsan həyatı Yaradan verən.

İmam əməlidi qəlblərə girən,  
Millətə həyatdı, səfadı bu qar.

Oruc Haqqın yolun tamam, düz gedir,  
Qismət nə verirsə onu da edir.  
Çörəyi zəhmətdə, torpaqda güdür,  
Ruzidi, çörəkdi, havadı bu qar.

*Gəncə, 12.12.2013*

**ONLAR MƏNDƏN ÖTRÜ  
EL ATASIYIDI**

*(Göyçənin qeyrətli oğulları Qəşəm Aslanova  
və Yunis Rzayevə)*

Arxam, dayağımızı Qəşəmlə Yunis,  
Allah qoymadı ki, bir alam nəfəs.  
Qırğı qanadımı qaldım mən əbəs,  
Elimin ucalan bir binasıydı.

Hörməti, şöhrəti çox idi eldə,  
Qeyrətli adları gəzərdi dildə.  
Kömək idi bizə bütün fəsildə,  
Bizim əlimizdə söz əsasıydı.

Adı bəllurlaşan gövhərdə, ləldə,  
Şöhrəti dil açan könüldə, dildə.  
Kükəyən ümmənda, çağlayan seldə,  
Elimin hər yerdə bir dahisiydi.

Qəşəm ilə Yunis sağ qolum idi,  
Həm ömrüm, həyatım, həm yolum idi.  
Ağsaqqalım, elim, bir ulum idi,

Qəlbimin təpəri, həm yiyəsiydi.

Onlar yox olannan solmuşam mən də,  
Sözüm pas atıbdı, qalıb sinəmdə.  
Sağaltmır yaramı daha məlhəm də,  
Könlümün, ruhumun bir varisiydi.

Əllərim titrəyir, dilim dolaşır,  
Dərd-kədərim, inan, başımdan aşır.  
Yadıma düşəndə xəyalım çəşir,  
Onlar məndən ötrü el atasıydi.

Dərdim açammiram dilbilməzlərə,  
Nə qədər danışsam, desəm, min kərə.  
Qərəl-qəsəm qoymur, bəli, bizlərə,  
Qəşəm, Yunis elin haqq qalasıydi.

Oruc kədərlənib vaxtsız gedənə,  
Bu torpağa düşən gültək bədənə.  
Çox zülümlər oldu hamidan mənə,  
Onlar Goyçəmizin öz mənasıydi.

**Gəncə, 11. 05. 2003**

**NURLU DAŞDƏMİR**  
*(Böyük qardaşım Daşdəmirə)*

Qohumlar içində qeyrətdə təkdi,  
Namuslu, qeyrətli, arlı Daşdəmir.  
Qohumlar qədrini bilmədi, getdi,  
Qohuma əl tutan varlı Daşdəmir.

Sözündə ağadı, işində mərddi,  
Yediyi çörəyin binəsi bərkdi.  
Qohuma istidi, bir hərarətdi,  
Öz sözündə ehtibarlı Daşdəmir.

Demə qardaşımı tərif yazıram,  
Dediyim söz üstə hər vaxt hazırlam.  
Yalan, qara sözdən lələ-bezaram,  
Hərəkətdə od-alovlu Daşdəmir.

Onda qorxu olmur vuruşan vaxtı,  
Vəzifədən düşə dağla taxtı.  
Allah özü verib ona bu baxtı,  
Haqq tərəfdən ixtiyarlı Daşdəmir.

Qeyrətli işini çox yazmaq olar,  
Düşmənin üstünü qırğıtək alar.  
Tutduğu işləri yaddaşda qalar,  
Sözü, üzü, gözü nurlu Daşdəmir.

Oruc nə yazsa da çox sözü qaldı,  
Bir ali məktəbə vəlvələ saldı.  
Müəllimlə vuruşdu, beş qiymət aldı,  
Elmdə, bilikdə zorlu Daşdəmir.

*Ağstafa, 1990*

### **XOŞ GƏLDİN**

*(Gəncə şəhər İcra Hakimiyyətinin  
Başçısı Elmar Vəliyevə)*

Nizami yurduna, Gəncə elinə,  
Xoş qədəmlə, xoş niyyətlə, xoş gəldin.

İmam diyarına, açan gülünə –  
Yaratmağa, ucaltmağa xoş gəldin.

Nigar xanım əyləşib Xan bağında,  
Sərvi, çinar, gül-çiçəkli bu bağda.  
Məqsədi, məramı tam yaratmağa,  
Bu məramla, bu məqsədlə xoş gəldin.

Bu Gəncə torpağı qonaq sevəndi,  
Mərd oğlu, mərd qızı şən, firavandı.  
Gəncənin yaşı çox, özü cavandı,  
Qurub-yaratmağa yenə xoş gəldin.

Oruc zəhmətkeşə qiymət verəndi,  
Görülən işləri yaxşı görəndi.  
İşbilməzin gözlərinə girəndi,  
Yaratmağa, ucaltmağa xoş gəldin.

*Gəncə, 15.06.2013*

## **NİZAMI YURDUNA LAYIQDİ BU İŞ**

Gəncə abadlaşır, Gəncə şenlənir,  
Küçələri, asfaltları enlənir.  
Səkiləri bəzəklənir, güllənir,  
Nizami yurduna layiqdi bu iş.

Hər bir bina gözəl, təzə don geyir,  
Yeniləşir, zəhmətkeşə can deyir.

Şərəfdi sizə bu gözəl ad-san deyir,  
Nizami yurduna layiqdi bu iş.

Başçının töhfəsi ciddidi işdə,  
Gələcək xoş olar bax bu gedişdə.  
İnsanları sağlam işdə, gedişdə,  
Nizami yurduna layiqdi bu iş.

Yurdumuza şərəf, şöhrət gətirir,  
Azərbaycan gözəl güllər bitirir.  
Gəncə yeni çempionlar yetirir,  
Nizami yurduna layiqdi bu iş.

### ELOĞLU

(*Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin  
başçısı Məharət Mustafa oğluna*)

Mərhəmətin qoy car olsun ellərə,  
Səxavətin düssün şirin dillərə.  
Sözün ətir salsın açan güllərə,  
Şaxələnsin qol-qanadın, eloğlu.  
Taxtın uca olsun Şah İsmayıltək,  
Bar versin hər yanda çəkdiyin əmək.  
Ucal zirvələrə sən Məharəttək,  
Möhkəmlənsin qol-qanadın, eloğlu.

Şöhrətin ucalsın ulduza, aya,  
İşin şölə salsın elə, obaya.  
Mərkəzdə qiymətin salsınlar saya,  
Möhkəmlənsin qol-qanadın, eloğlu.

Xoş əməlin şölə salsın hər yönə,

Qədrini bilənlər desin can sənə.  
İşin uğur tapsın illərlə yenə,  
Möhkəmlənsin qol-qanadın, eloğlu.  
Ucalsın hər yanda adın, eloğlu.

Oruc dayın zəhmət qədri biləndi,  
Sənlə birgə sevinəndi, güləndi.  
Yaxşı işin, yaxşı adnan gələndi,  
Möhkəmlənsin qol-qanadın, eloğlu.  
Şöhrətlənsin uca adın, eloğlu.

*Gəncə, 26.08.2013*

### **ƏRDOĞAN KİMİ**

*(BMT-də ümumdünya yiğincığında  
Ərdoğanın çıxışına)*

Analar oğlan doğanda,  
Qoy doğsun Ərdoğan kimi.  
AtaTürkün meydanında,  
Dayansın nər doğan kimi.  
Atalara söz verəndə,  
Döz desin Ərdoğan kimi.  
Türk oğlutək desin sözü,  
Qızarmasın astar, üzü.  
Bacaranın əlli, yüzü,  
Bacarsın Ərdoğan kimi.  
Türk oğlutək BMT-də,  
O qalxıb meydan oxudu.  
Çox nazirin üzlərinə,  
Baş-belinə çul toxudu.  
Dünyanın bütün xalqları,  
Düz sözünə qanad verdi.

Çox şahların üzlərinə,  
Durdu, qəti cavab verdi.  
Dedi: Qırırsınız! Qoca, uşaq,  
Qanmırısınız savab, dedi.  
Uca çıxır səsin zildən,  
Savabin yox ağır güldən,  
Haqq kəsibdi şirin dildən,  
Qırıb dağıdırısan, dedi.  
Avropa Şurasındaki səsi,  
Çoxlarında kəsdi bəhsisi.  
Qızıl sözü dür kəlməsi,  
Türk elinə dayaq oldu,  
Söz deyənin qabağında,  
Danışsın Ərdoğan kimi.

*Gəncə, 2012*

**EL, MAHAL SƏNİ**  
*(Gəncə şəhər Maarif şöbəsinin  
müdiri Mahal Əliyevə)*

Gördüyün işlərlə, ağıl-kamalla,  
Xeyir işlərinlə, o xoş amalla,  
Xalıq özü verən o nur camalla,  
Alqışlayır tamam el, Mahal səni.

Eloğlum seçilir hər bir diyarda,  
Yoxlayırlar onu çətində, darda,  
Hər vaxt çətin keçən ildə, aylarda,  
Alqışlayır yenə el, Mahal səni.

Vəzifə başında çətindi hər iş,

Çətinlikdən keçir görülən zər iş,  
Dayaq olur sənə gördüyün nər iş,  
Alqışlayır hər vaxt el, Mahal səni.

Səxalı insanlar heç darda qalmaz,  
Onu təşvişli iş heç yada salmaz,  
Ona bu gen dünya heç vaxt dar olmaz,  
Alqışlar hər yanda el, Mahal səni.

Eloğlum işlərə çox fikir verir,  
Darda, çətinlərdə sinəsin gərir,  
Xoşhal kəlamlarla içəri girir,  
Alqışlayır onda el, Mahal səni.

Oruc Göyçəli də işlərə şərik,  
Fikir, xəyal düşür çox perik-perik.  
Əyri işləri biz düzə çəkirik,  
Alqışlayır onçün el, Mahal səni.

*Gəncə, 2010*

### **ANA HƏKİM**

*(Mərd ana, şəfali əlli həkim, kardioloci  
xəstəxananın miokard-infarkt şöbəsinin müdürü  
Qasimova Müşahidə Mikayıl qızına)*

Ana həkim gördüm mehriban gözlü,  
Xəstəyə can deyən, həm şirin sözlü,  
Doğma ana kimi xoş, nurlu üzlü,  
Təbii qüvvələr vardır dilində.

Hər bir kəlməsində şəfa düzülən,  
Damarlarda qantək qəlbə sözülən,

Məlhəm kimi ürəklərdə gəzinən,  
Təbii qüvvələr vardır əlində.

Ana, bacı kimi çağırır hamı,  
Xəstəylə canlanır onun ilhamı,  
Şəfadır, dərmandır sözünün tamı,  
Təbii qüvvələr vardır könlündə.

Ürəyə yol tapan həkimin hissi,  
Çıxarır xəstənin canından pası,  
O incə əlilə məlhəm ustası –  
Dərdlərə yol tapır şirin dilində.

Oruc, mərd anaya mehriban hamı,  
Nur verib Yaradan, həm gövhər kamı,  
Övlad da fəxr edir, haqdır imkanı,  
Şəfalı əllilər vardır elində.

*Gəncə, 14.05.2005*

### **AY HƏKİM**

*(Kardioloci xəstəxananın mikro-infarkt şöbəsində  
ağır vəziyyətdə yatarkən həkim-kardioloq  
Müşahidə Qasimovaya xitabən)*

Dərdə dərman yazan zaman,  
Dərdimi bil yaz, ay həkim.  
Ömürüm can eşitməyib,  
Bir şirin dil yaz, ay həkm.

Dostlar məni saxlasa da,  
Ellər məni ağlasa da,  
Ölüm məni haxlasa da,

Bir yumşaq əl yaz, ay həkim.

Sığal çəksin ürəyimə,  
Əl gəzdirsin kürəyimə,  
Mənim arzu, diləyimə,  
Ətirli gül yaz, ay həkim.

Yaxşı dosta bel bağlasın,  
Sirrin özündə saxlasın,  
Getsin dərdini ağlasın,  
Biyaban, çöl yaz, ay həkim.

Oruc olubdu dərdəcər,  
Ömür gedir belə hədər,  
Ellər gələr, baxar gedər,  
Uğurlu yol yaz, ay həkim.

**Gəncə, 09.09.2013**

### **YARAMMAYIBDI**

Dünyada Anatək cənnətə bənzər,  
İkinci bir aləm yarammayıbdı.  
Övladını sevə-sevə bəsləyən,  
Qəlbi nur bir aləm yarammayıbdı.

Körpəsini kövrək səslə səsləyən,  
Öz isti qoynunda körpə bəsləyən.  
Balasını bədnəzərdən gizləyən,  
Qəlbi pir bir aləm yarammayıbdı.

Dünyanı dərk edib düşündükçə sən,  
Dərin-dərin aləmlərə düşürsən.

Ana istəyini qəlbən ölçürsən,  
Belə bir pür aləm yarammayıbdı.

Ana şirinliyi bənzəyər nəyə?  
Oxşada bilməzsən zərə-zibaya.  
Nə qədər oxşatsan qiymətli şeyə -  
Belə bir gur aləm yarammayıbdı.

Oruc dərk etsə də dünyani əbəs,  
Anaya düz qiymət verəmməz heç kəs,  
Salsa dünyalara sədası da səs -  
Belə bir nur aləm yarammayıbdı.

*Gəncə, 07.11.2012*

### **ÜRƏYİMDƏDİ**

Dərs almışam ustadların Pirindən,  
Ərşî-Gürşü yaradanın Birindən,  
Öyrənmişəm tamam yerbəyerindən,  
Haqqın öz payı da ürəyimdədi,  
Haqqın söz payı da ürəyimdədi.

Payı elə verib itməz heç zaman,  
Nə də ki, çəkdirməz mənə dad-aman,  
Göstərməz kimdənsə nə bəd, nə yaman,  
Haqqın düz payı da ürəyimdədi,  
Haqqın söz payı da ürəyimdədi.

Göz toxluğu verib könlün xoş vaxtı,  
Özü yaraşdırıb günün beş vaxtı,  
Dar yerdə qoymayıb əlim boş vaxtı,  
Haqqın yüz payı da ürəyimdədi,

Haqqın söz payı da ürəyimdədi.

Çox yandırıb cəhənnəmin narına,  
Qoymayıb baş əyəm alçaq varına,  
Ruh verib qəlbimə, gələr karına,  
Haqqın köz payı da ürəyimdədi,  
Haqqın söz payı da ürəyimdədi.

Özü yaradıbdı yoxdan Orucu,  
Pay verib Xalıqım haqdan Orucu.  
Sözə tuş edibdi özü Orucu,

Haqqın naz payı da ürəyimdədi,  
Haqqın söz payı da ürəyimdədi.

**Gəncə, 26.08.2013**

**NƏ SƏHVİN OLSUN**  
*(Ustadnamə)*

“Ayağını isti elə, başını sərin,  
Yeməyinə fikir ver, düşünmə dərin”.  
Dayanma üstündə yersiz sözlərin,  
Nə ziyan eyləsin, nə səhvin olsun.

Öyrən ustadların nəsihətindən,  
Kamil insanların saf niyyətindən.  
Nadanın, naqisin pis niyyətindən,  
Nə ziyan eyləsin, nə səhvin olsun.

Alim əməlindən, dünya sirrindən,  
Çalış ki, biləsən onu dərindən.

Öyrən sən hər işi yerbəyerindən,  
Nə ziyan eyləsin, nə səhvin olsun.

Bacarsan Məkkəni ziyarət eylə,  
İslamdan söhbət aç, Qurandan söylə.  
Ay Oruc, hikmətə sən diqqət eylə,  
Nə ziyan eyləsin, nə səhvin olsun.

*Gəncə, 21.01.2013*

### MƏNİM ŞƏFAMDI

*(Təcili Tibbi Yardım Xəstəxanasının daxili  
xəstəliklər şöbəsinin müdürü Nazim Əhmədova)*

Şəfaçı Nazimdi, cəfaçı Aygün,  
Onlarla birlikdə Məhsəti hər gün,  
Solmaz bacı necə şirindi görün.  
Əlləri, dilləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

Nazim həkim hər gün yol göstərəndi,  
Məhsəti həmişə icra edəndi,  
Solmaz da Aygün də düz yol gedəndi.  
Gözəl adətləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

.

Həkimin gülər üzü şəfadı, həbdi,  
Yaxşı müalicədi, gözəl bir dəbdi,  
Ümidi işiqdi, saf bir məbəddi.  
Şirin söhbətləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

Hər gün zəhmətləri çoxdu mənimçün,  
Acı söhbətləri yoxdu mənimçün,  
Şəfalı gözləri baxdı mənimçün.  
Əlləri, dilləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

Nə qədər söz yazsam onlara azdı,  
Onların qəlbləri bahardı, yazdı,  
Qızmar günəşimdi, həm də bəyazdı.  
Şirin söhbətləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

Oruc əmi zəhmət qədri biləndi,  
Arzuyla həmişə üzə güləndi.  
Həkimlərim palatama gələndi,  
Təmiz ürəkləri mənim şəfamdı,  
Mənə pərəstişkar, həm də vəfamdı.

*Gəncə, 28.12.2001*

**ŞƏFADI SÖHBƏTİΝ**  
*(Ürək diaqnostikasında dostum rentgen  
həkimi Elyar Məmmədova)*

Şəfadı söhbətin, işin, əməlin,  
İnsanlıq zirvəsi yerin, təməlin,  
Xəstəyə dərmandı, bil, məsləhətin,  
Ruhən də sağalır xəstə yanında,  
Xəstə şəfa tapır sənin yanında.

Şəfa tapır aparatin yanında,  
Sağlamlıq kövr edir onun qanında.

Şirin sözün məlhəm saf vicdanın da, –  
Sağalır xəstələr öz otağında,  
Azalır xəstəlik xəstə canında.

Mənəvi loğmandı sözün-söhbətin,  
Xəstə tez anlayır olsa da çətin.  
Canında yaranır durmaqcün mətin,  
Dilində şəfa var, üz-gözündə nur,  
Şəfa tapır xəstə tam sağlam olur.

Xoş sifətin xəstələrə xoş gəlir,  
Əyri beli şirin sözlə düzəlir.  
Xəstənin ürəyi sevincdən gülür,  
Xəstələr sağalır saf vicdanında,  
Şəfa tapır xəstə təmiz qanında.

Oruc dayı qiymət verir işinə,  
Xəstəynən danışan xoş vərdişinə,  
Hamı alqış deyir sənin işinə,  
Əlin də şəfadı, dilin də şəfa,  
Şəfa tapır xəstə adın ananda.

*Gəncə, 18.11.2009*

### **VAQİF**

*(Dostum tamada Vaqif Salahova)*

Dostlar arasında dostluq etdiyim,  
Dostlardan dostumun tacıdı Vaqif.  
Səxa-səxavətli yola getdiyim,  
Ziyarət mülkümdə Hacıdı Vaqif.

Təmkinlikdə, cəsarətdə, çəkidə,

Düzungün yola nəzarəti, ərki də.  
Ürəyimdə görkəmi də, görkü də,  
Qüvvətli qolumun gücüdü Vaqif.

Sınamışam dostu dara düşəndə,  
Güzərimiz xoş diyara düşəndə.  
Çovguna, borana, qara düşəndə,  
Gözəl fəsillərin üçüdü Vaqif.

Yaz kimi ətirli isti nəfəsi,  
Yay kimi qaynardı sözünün bəhsisi.  
Payız məhsuludu saf dərrakəsi,  
Könlümün çörəyi, sacıdı Vaqif.

Oruc, söhbət açır dost arasını,  
Arayıb seçirəm, silləm pasını.  
Qələmə alıram dost dünyasını,  
Qəlbimdə yaşayan incidi Vaqif.

*Gəncə, 26.08.2005*

**ƏN BÖYÜK ARZUMDU  
VİDADI MÜƏLLİM**  
*(Gəncə şəhər Tacili Tibbi Yardım  
qarac rəisiniə)*

Qəlbimdə yaşayır onun dürər sözü,  
Yaxşını, yamanı tez seçilər gözü,  
Kamil, təmkinlidi, nurludu üzü,  
Ən xoş avazımdı Vidadi müəllim.

Ürəkdə yurd salıb Haqqdan pay kimi,  
Könlümün Günəşi, nurlu Ay kimi,

Mənə göstərdiyi haqqı-say kimi,  
Ən böyük arzumdu Vidiadi müəllim.

Könlümdə yaşayır arzu, diləktək,  
Səxa-səxavəti var ətək-ətək,  
Elə bir insandı ləl, cəvahirtək,  
Canım, həm gözümdü Vidiadi müəllim.

Sərində doludu hikmətli sözlər,  
Dostları hər zaman dostunu izlər.  
Səndən uzaq olsun bədnəzər gözlər,  
Ən şirin sözümdü Vidiadi müəllim.

Oruc dayı bilir öz söz yerini,  
Axtarır dayazı, gəzir dərini.  
Boş yerə işlətmir özcə sərini,  
Qəlbimdə özümdü Vidiadi müəllim.

*Gəncə, 04.01.2013*

**BU ZAHİR**  
*(Dostum Zahir Seyidova)*

Nəzmin xridarı, şerin daş-qası,  
Dəryadı, ümmandı, sözdü bu Zahir,  
Ustad kəlamında olmayıb naşı,  
Alovlu ilhamdı, közdü bu Zahir.

Şirin söhbətləri qəlbə yol açır,  
Danışan ürəyi, sözü gül açır,  
Ləhcəsi şirindi, şolələr saçır,  
Yoldaşa qaymaqdı, üzdü bu Zahir.

Qiymət verəmmirəm mən əməlinə,  
Dərin sözlər düzüb pak təməlinə,  
Mən müştaq olmuşam, o xoş dilinə,  
Söhbətdə sərrastdı, düzdü bu Zahir.  
Bənövşə, nərgiztək ətirli sözü,  
Dinləyəndə bihuş oluram düzü,  
Xəyalımdan keçir yazarın yüzü,  
Onlardan əlimi üzdü bu Zahir.

Heyranam mən onun yaxşı işinə,  
Dostlar arasında şux gedişinə,  
Vurulmuşam onun bu vərdişinə,  
Orucun qəlbində izdi bu Zahir.

**Gəncə, 02.03.2003**

**DİLΒƏRİM**  
*(Qızım Dilbərə)*

Əzəldən şirinsən mənim qəlbimdə,  
Gül açsın yiğvalın, bəxtin, Dilbərim.  
Bir cüt gülün açıb Haqq qismətilə,  
Zərxarla bəzənsin taxtin, Dilbərim.

Sevinmişəm hər bir gülün açanda,  
Nur olub gözümə işiq saçanda,  
Sən üstümə gülümsəyib qaçanda,  
Sevinctək gözümdən axdin, Dilbərim.

Balaların işiq olsun gözünə,  
Yaradan nur salsın nurlu üzünə,  
Ayağın basırsan Haqqın izinə,  
Xoş gəlsin hər ilin, vaxtin, Dilbərim.

Demə, atan səni çıxarıb yaddan,  
Yaradan qorusun pisdən, bədzatdan,  
Kənar ol həmişə bəddən, pis addan,  
Sözünlə qəlbimi sıxdın, Dilbərim.

Oruc əhsən deyir təmiz adına,  
Ömür yoldaşınla əsil-zatına,  
Harda olsan atan çatar dadına,  
Mənə anam kimi baxdın, Dilbərim.

**Gəncə. 06.11.2002.**

### **SAHİBİ**

*(Qələm dostum, eloğlum, gözəl insan,  
Axundov Sahib İbrahim oğluna)*

Dərrakə, təmkində sərrast yeri var,  
Zəmanə yetirib özü Sahibi.  
Tarixdə iz qoyur dərin biliklə,  
İsidir elminin közü Sahibi.

Yaradan veribdi eşqin təbini,  
Alnına yazıbdı düz mətləbini.  
Təmiz qanı ilə, geniş qəlbini –  
Ürəkdə yaşadır sözü Sahibi.

İsti insan qəlbi xas olub ona,  
Bacarıqla elmi çatdırır sona.  
Sədası yayılır, dostlar, hər yana,  
Heç vaxt dəyişdirməz izi Sahibi.

Bu gözəl məclisin nadir incisi,

Nizami yurdunun şən birincisi,

Xalıqın payıdı sözün incəsi, –  
Saxlaşın Yaradan özü Sahibi.

Oruc Göyçəliyəm, qələm dostuma,  
Xoş günlər diləyə aləm, dostuma.  
Arzu etmişdim ki, qələm dostuma –  
Təbriklə yaşadam yüz il Sahibi.

*Gəncə, 2002*

**ŞEİR DƏRYASININ İNCİSİ  
BAYRAM**  
*(Şair Bayram Göyçəliyə)*

Qələminlə şirin sözlər düzürsən,  
Şeir dəryasının incisi Bayram.  
Kövrək kəlamlarla qəlblər üzürsən,  
Qızılıtək şeirin külçəsi Bayram.

Dərd tüğyan etsə də gülürsən yenə,  
Qəlbləri duyursan, bilirsən yenə.  
Dostluq görüşünə gəlirsən yenə,  
Elimin, obamin gur səsi Bayram.

Vətən dərdi hamı üçün bir dərddi,  
Vətən dərdi çəkən insanlar mərddi.  
Səbir, dözüm olan insan comərddi,  
Qəlbəi şeirin, sözün zərrəsi Bayram.

Elsiz qəribəsəyir Vətənin özü,

Göyçəni unutmaq çətindi düzü.  
Qurban olsun sənə paxılın yüzü,  
Sözümün mətləbi, mənası Bayram.

Həyat möcüzədi, ömür əmanət,  
Sənə bəxş olunub qeyrət, dəyanət.  
Hər sözə, cümləyə yetirsən diqqət,  
Haqqın, ədalətin haqq səsi Bayram.

Oruc Göycəli də Vətən nisgilli,  
Ürəyinin başı çənli, çisginli.  
Çox düşünür səni bu elli-günlü,  
Şeir dünyasının töhfəsi Bayram.

**06.12.2013**

### **İLHAM**

*(Hörmətli dostum, qardaşım  
İlham İmamquliyevə «Toy günü»  
kitabı çap olunanda)*

İnam, etiqadlar nəzilib gedir,  
Havalar çıskındı, dumandı, İlham.  
Ümidlərim hərdən üzülüb gedir,  
Bizlərə bir qalan gümandı, İlham.

Belə gecikməni bilirəm mən də,  
Bu işdə bir günah görmürəm səndə.  
İşlərin içində yol da, ərkan da –  
Fikirlər dəryadı, ümmandı, İlham.

Düşünürəm, sonra işlər düzələr,  
Görülən işlərin tez başa gələr.

Belə işdən çox ümidlər gözlənər,  
Səbrlər daralır, amandı, İlham.

Mən haqqın gözüylə görürəm səni,  
Allah imkan versin anla sən məni.  
Sıxır qeyrət məni, bil, vicdan məni,  
Gözlənən ilqardı, imandı, İlham.

Oruc Göyçəliyəm, halıyam işdən,  
Olan vəziyyətdən, gedən gərdişdən.  
Ağrin alım, qurtar məni təşvişdən,  
Halım çox dəyişir, yamandı, İlham.

*Gəncə, 19.04.2002*

### **MARAL**

*(Bakı. Günəşli sanatoriyasında)*

Qayalıqdan enəsən sən,  
Çəmənlilikə, düzə, Maral.  
Qədəm qoyub asta-asta,  
Gələsən sən bizə, Maral.

Qəlbi kövrək səni sevər,  
Gözəl arzu, dilək dilər,  
Şadlıq, şənlik üzə gülər,  
Çıxasan sən üzə, Maral.

Ovçulardan gizlin gəz sən,  
Gözlə, toruna düşərsən,  
Şişdə, tavada bişərsən -  
Gəlməyəsən gözə, Maral.  
Heyran-heyran baxışın var,

## *Oruc GÖYÇƏLİ*

---

Sənə olmaz heç dünya dar.  
Olasan hər an bəxtiyar,  
Görmə səni qəza, Maral.

Bəzəyisən sən çöllərin,  
Maralısan bu ellərin.  
Nəgməli şirin dillərin,  
Olasan sən sözü, Maral.

Bu baxışla can alırsan,  
Qəlbdə könüldə qalırsan.  
Eşqin oduna salırsan,  
Qonaq ol sən bizə, Maral.

Şair sözü hər vaxt çindi,  
Baxış-duruş Həbəş-Hindi,  
Azad dünyalar bizimdi,  
Gəl düş nəgmə, sözə, Maral.

Oruc çəkir səni nəzmə,  
Deyir qayalıqda gəzmə.  
Gözəllərin qəlbini üzmə,  
Baxaq biz göz-gözə, Maral.

*Mərdəkan, 09.09.2010*

### **ATAM**

*(Əmioğulları: Əli, Vəli, Məhəmməd,  
Həsən, Hüseyn Vəliyevlərin xahişi ilə)*

Vətəndə şöhrətim, başımın tacı,  
Ətirli, işiqlı, cəlalım atam.  
Dilimdə əzbərdi o uca adın,  
Qəlbimin cövhəri, kamalım atam.

Mənim damarında axan qanımsan,  
Biliyim, sərvətim, xanimanımsan.  
Həyatım, ömrüm, şirin canımsan,  
Bir işıqlı dünyam, amalım atam.

Dünyam köcdü sənlə birgə dünyadan,  
Görməm, daha yüz də baxsam aynadan.  
Yoxdur artıq atam, könlüm oynadan,  
Gecəli-gündüzlü xəyalım atam.

Xatırəmiz sənə olsun əbədi,  
Nurumuz qəbrinə dolsun əbədi.  
Tikdiyimiz sənə qalsın əbədi,  
Beş güşə, beş qollu, kamalım atam.

Oruc hər vaxt qohum dərdi çəkəndi,  
Qəlbində qohuma şadlıq əkəndi,  
Bu haqqın əmrədi, qəddi bükəndi,  
Xalıqın əmrilə köç edən atam.

**20.04.2003**

**ZİYARƏTİN MÜBARƏKDİ,  
MƏHƏMMƏD**  
*(Müğənni Hacı Məhəmməd Kəlbəcərliyə)*

Didərginlik səni hər yola çəkdi,  
Ziyarətin mübarəkdi, Məhəmməd.  
Yaradan qəlbinə gül-çiçək əkdi,  
Gördün haqqı, ziyarəti Məhəmməd.

Qismət oldu ziyarətgah səninə,  
Ziyarət paltarı geydin əyninə.  
Allah həkk eylədi sənin beyninə,  
Ziyarətin mübarəkdi, Məhəmməd.

Yaradan qisməti özünə verib,  
Cənab Əli sənin arxanda durub.  
Məhəmməd-əl Mustafa köməyin olub,  
Ziyarətin mübarəkdi, Məhəmməd.

Yaradan nurunu üzünə salıb,  
Gözəl səsin, ləmsin yaddaşda qalıb.  
Sənin ziyarətin haqnan bir olub,  
Ziyarətin mübarəkdi, Məhəmməd.

Oruc Göyçəliyəm, saf diləyimnən,  
Arzumnan, eşqimnən, saf ürəyimnən,  
Allahın yolu ilə pak diləyimnən,  
Ziyarətin mübarəkdi, Məhəmməd.

**14.06.1999**

### **NƏSİHƏTNAMƏ**

Şirin yaşa, şirin dolan, şirin göz,  
Axtarsınlar səni balın içində.  
Lazımsız yerlərdə danışma, dinmə,  
Axtarsınlar səni ləlin içində.  
Geyiminə, geciminə fikir ver,  
Paltarının hər rənginə fikir ver,  
Duruşunun ahənginə fikir ver,  
Axtarsınlar yaşıl, alın içində.

Ağıla, kamala dərrakəyə dol,  
Bacar yaxşı, xeyir işlərə tap yol,  
Haqq verən qismətə sən də qayıl ol,  
Axtarsınlar pür kamalın içində.

Çoxlu oxu, gözəl, sanballı söz yığ,  
Olsa çətin belə səbrlə döz, yığ.  
Çək öz qabağına zər topla, köz yığ,  
Axtarsınlar xoş amalın içində.

Oruc kimi haqq işinə qədəm qoy,  
Gördüyün hər işi bircə-bircə say.  
Xoş olsun ömründən hər keçən il, ay,  
Axtarsınlar hər bir ilin içində.

*Gəncə, 05.01.2012*  
**İNSANLIQ**

*(3 saylı TTYX-nin daxili xəstəliklər  
şöbəsində xəstə yatarkən)*

Düşməsən bilməzsən kimləri, kimdi,  
Ümmandı, dəryadı, seldi insanlıq.  
Qanında, canında insanlıq varsa,  
Hər vaxt ətir saçan güldü insanlıq.

Xoş sözləri ətir saçar hər yana,  
Yaman sözlər səni gətirər cana.  
Yaxşı hərəkəti hər kəsə Ana,  
Acılı şirinli dildi insanlıq.

Öyüd-nəsihəti şirin can olan,  
Sinqın könüllərin könlünü alan.

Xoş xasiyyətləri yaddaşda qalan,  
Sevilmiş, seçilmiş ildi insanlıq.

Səxa axtaranda könlünü ara,  
Xoş sözün olmasa düşərsən dara.  
Bütün sirlərini açar əgyara,  
Acılı, şirinli dildi insanlıq.

Oruc nalə çekər bəd əməllərə,  
Şad xəbər yayılar oba, ellərə.  
Gözəl sözlər düşər şirin dillərə,  
Səxa, səxavətli əldi insanlıq.

**18.02.2006**

### **AĞILLI SÜRÜCÜ**

Cox uzaq yolları asan qət edər,  
Sükan arxasında ağıllı sürücü.  
Bütün səfərlərə üzü ağ gedər,  
Səxalı, söhbətli, nağıllı sürücü.

Allahı çağırar düşəndə yola,  
Sərrast baxar onda sağa, həm sola.  
Təkəri ilişməz heç yerdə kola,  
Qəlbi Əli (ə) kimi camallı sürücü.  
Ya Allah, Məhəmməd (s), ya Əli (ə) deyər,  
Halal ruzu tapar, duz-çörək yeyər.  
Təmiz vicdan ilə arzusun sayar,  
Xoş xasiyyət, gözəl xəyallı sürücü.  
  
Gedəndə diqqəti maşında olar,

Yolun hamarında, daşında olar.  
Dərrakə, düşüncə başında olar,  
Maşını tərtəmiz, sığallı sürücü.

Mahir sürücübən söz açar Oruc,  
Yalan, fırıldaqdan gen qaçar Oruc.  
Ustad kəlamilə nur saçar Oruc,  
Tam yiğib sərf edər ağıllı sürücü.

*Gəncə, 22.09.2004*

**AY MAYIL KİŞİ**  
*(Hörmətli dostum Mayıl Həsənoğluna)*

Payın şirin olsun, gözəl ağsaqqal,  
Qocanın qədrini qocalar bilər.  
Yaşayar ömrünü, yaxşı iş görər,  
Gördüyü işlərlə ucalar, bilər.

Hər eldə, obada ağsaqqal sözü,  
Məsləhəti geniş, işıqlı gözü.  
Haqqın özü verən o nurlu üzü,  
Həyatda yaşayan qocalar bilər.

Sən gözəl ağsaqqal, geniş ürəkli,  
Qohuma, dostuna sən xoş diləkli.  
Həmişə olubsan dosta gərəkli,  
Coşar təbib, səndən güc alar, bilər.

Dosta etiqadlı, etibarlısan,  
Hər eldə, obada min büsatlısan.  
Səxa, səxavətdə sən hünərlisən,  
İnsan səxasilə bac alar, bilər.

Oruc tapa bilmir ata yerini,  
Axtarır dayazı, gəzir dərini.  
Dostların yolunda qoyub sərini,  
Yaşayar yaradar, bac alar, bilər,

**10.07.2005**

### DÜNYA

Yetmiş yaşda bizə nənni qurursan,  
Oynadırsan, şapalaq da vurursan.  
Özünsə çəkilib kənar durursan,  
Yıxıb sürüyürsən lap üzü üstə.

Baxmayırsan keçəlinə, dazına,  
Fikir verməyırsən heç qış, yazına.  
Unudub baxmırsan işvə, nazına,  
Yıxıb sürüyürsən arxası üstə.

Dil tökürsən şirin-şəkər sözünlə,  
Səhv görürsən kasıbları gözünlə.  
Kişiləri bir ölçürsən özünlə,  
Ağzı noğul olan, dodağı püstə.  
Oruc hey düşünür sənin işini,  
Çox görübüdü baharını, qışını.  
Seçibdi işinin quru, yaşını,  
Qırırsan, yiğırsan bir-bir üzüstə.

*Gəncə, 08.03.2012*

**ORUC KİŞİNİN**  
*(bilməyənlərə)*

Mənim bir ağam var Sahibi-Zaman,  
Çoxunu yixibdi, etdirib aman.  
Bilməyənlər bilsin – Allah, nə yaman,  
Kəsərlidi cəddi Oruc kişinin.

Möcüzəsiz deyil, ağa quludu,  
Tutduğu yol, bilin, haqqın yoludu.  
Əсли, zatı ululardan uludu,  
Bilməyənlər bilsin onun işini.

Xeyirxah yaradıb, yaradan özü,  
Xalqına açıqdı hər iki gözü.  
Yandırmayıb onu cəhənnəm közü,  
İki cahan bilir onun işini.

Əl kəsmək olmayıb işi-peşəsi,  
Yırtmayıb heç kəsi biğin şeşəsi.  
Sindirmayıb kimse könül şüşəsin,  
Ellə aləm bilir onun işini.

Dülgərdi, hər eldə zəhmətkeş insan,  
Gəlin-qız cehizi veribdi, inan.  
Evlərdə əl işi saxlanır pünhan,  
Oruc kimi səbirli bir kişinin.

**06.01.2001**

**DOSTLARIMA**  
*(Gədəbəy Səhiyyə işçilərinə)*

Bir stolun bəzəyidi üç adam,  
Muğamatdı, Əmanətdi, Fəsaddı.  
Naxış, bəzək yaraşıqdı üçünə,  
Muğamata, Əmanətə, Fəsada.

Nümunədi gəlib-gedən işçiyə,  
Təlim verir hər qadına, kişiyyə.  
Səs-küyləri hərdən çıxır eşiyə,  
Muğamatın, Əmanətin, Fəsadın.

Müdir hərdən əmr eyləyir bunlara,  
Girirlər o zaman dondan donlara.  
Xəta dəymir müdirindən onlara,  
Muğamata, Əmanətə, Fəsada.

Dostu Oruc, nəql eylədi dostuna,  
Bu söhbətlər dəysə kimin cəstinə.  
Namə yazsın dostlarının üstünə,  
Muğamata, Əmanətə, Fəsada.

**08.12.1996**

**OLAR**  
*(Öz yerini bilməyənlərə)*

Sənə şair demək mənə düz deyil,  
Şairin kitabı, dəftəri olar.  
Bir vərəqnən söz-söhbətin yüz deyil,  
Şairin bir incə rəftarı olar.

Hər qələm tutana şair demirlər,  
Hərzə danışana mahir demirlər.

Yekə, xırdalığa dair demirlər,  
Şairin sadəlik meyarı olar.

Qəzətdə, curnalda adın görünmür,  
Şirin söhbətinlə qəlblər hörülmür.  
Bir bağın da yoxdur, meyvən dərilmir,  
Şairlikdə rəngin sapsarı olar.

Heca axtarırsan kimin şerində,  
Sözü tutammırsan düzgün, yerində.  
Yerin yoxdu dayazda, nə dərində,  
Şair söz mülkünün xridarı olar.

Oruc çox seçibdi keçmiş sözləri,  
Seçib bircə-bircə əyri düzləri.  
Çox görübüdü sənin kimi yüzləri,  
Şairin bir incə rəftarı olar.

**05.01.2000**

**İNSAF ET MƏNƏ**  
*(Atanın tək oğlu itkin Dilqəmə, Dilqəmin dililə)*

Atamın, Anamın bir dənəsiyəm,  
Elimin, obamın dürdənəsiyəm.  
Məndən başqa evdə könül açan yox,  
Amandı, a cəllad, insaf et mənə.  
Neçə vaxtdır bacılarım ağlayır,  
Atam, Anam sinəsini dağlayır.  
Qohumlarım başa qara bağlayır,  
Amandı, a cəllad, insaf et mənə.

Dostlarımıza çoxlu könül vermişdim,

Amansız yoldaşa yaman ilişdim.  
Heç kəsə heç bir söz açanmamışdım,  
Amandı, a cəllad, insaf et mənə.

Qətl günü evdən yola çıxanda,  
Pis yoldaşlar mənim evim yıxanda.  
Anlamadım qəmli yollar baxanda,  
Amandı, a cəllad, insaf et mənə.

Ürəyimdə qaldı sirli sözlərim,  
Uzaq yollar çəkir qəmli gözlərim.  
Cavanam, kəsməyin hayif dizlərim,  
Amandı, a cəllad, insaf et mənə.

Qohumlar, qonşular məni gözləyir,  
Axşam-sabah gözləri iz izləyir.  
Bacılarım birindən söz gizləyir,  
Amandı, a cəllad, insaf et mənə.

Oruc Göyçəliyəm, qəlbim qan ağlar,  
İtkin cavan dərdi sinəmi dağlar.  
Atamın, Anamın yurdu boş qalar –  
Amandı, a cəllad, insaf et mənə.

*Gəncə, 29.07.1994*

**ŞİRİN DİLLİ QIZ APARIM**  
*(İsrayıl müəllimin oğlu Kamal üçün nişan  
taxmağa gedərkən)*

Mən gəlmışəm bu qapıya,  
Şirin söhbət, söz aparam.  
Hə cavabı alam gedəm,

Evə nurlu göz aparam.

Qapım-bacam ola şen-şən,  
Bərəkətli, həm də gülşən.  
Gəlinim şirin danışan,  
Üzü nurlu qız aparam.

Ayağı ola sayalı,  
Bin-bərəkət sağ mayalı.  
Ailədə ola həyalı,  
İncə həyat, naz aparam.

Ruzi təmiz haqnan varım,  
Sənindi dövlətim, varım.  
Oğlum, gəlinim əl tutarım –  
Gül ətirli yaz aparam.

Orucun arzu, diləyi,  
Oğlumun xoş gələcəyi.  
Evimin duzu, çörəyi  
Evə bir tam duz aparam.  
Şirin dilli qız aparam.

*Gəncə, 2002*

### **ABŞERON SANATORİYASINA**

Şan-şöhrətin yayılıbdı dünyaya,  
Adın əzbər olub dildə, Abşeron.  
Adın qoy ucalsın günəşə, aya,  
Arzum budur ildən-ilə, Abşeron.

Atalar, analar səndə dincəlir,  
Neçə-neçə xəstə səndən güc alır.

Qocalar, cavanlar səndə sağılır,  
Alqışlayır səni eldə, Abşeron.

Sağlam iradəli həkimlərlə sən,  
Bu gözəl sədaynan sübhə gedirsən.  
Hər bir ümidsizi sən şad edirsən,  
Hərarətli nəfəsinlə, Abşeron.

Qoynunda qocalar, cavanlar yatır,  
Dünyanın qəmini üstündən atır.  
Mədə-bağırsağı sağalır gedir,  
Neçə-neçə xəstə səndə, Abşeron.

Həkim, Oruc sənə minnətə gəlib,  
Bir təzə yoldaşın qəlbini bilib.  
İzin ver ikisi bir yerdə qalıb,  
Getsinlər Vətənə sağ ol, Abşeron.

**Mərdəkan, 09.09.1991**

### **SƏXAVƏTİ KƏSMƏSƏN**

Əgər dərd aşsa sərindən ata-ana endirər,  
Alovlangsə könül şəhrin qardaş, bacı söndürər.  
Dünya sənə dar görünə, aləm sənə gen durar,  
O, Yaradan üzərindən nəzərini kəsməsə.

Qəlbin təmiz olsa, düşməsən əyri yola,  
Qəlbin haqnən olsa, ürəyin Əliynən ola.  
Yaradan sövq edər səni həmişə düzgün yola,  
Əlin belə açıq olsa, səxavəti kəsməsən.

Təbiət möcüzəlididən belə anla sən,

Yaradan iki göz verib hər bir işi görəsən.  
Əqil verib, bədən verib, ayağınlı gəzəsən,  
Qəlbinancaq haqla ola səxavəti kəsmə sən.

Yaradanın dil veribdi haq sozünü söylə sən,  
Bu dünyanın haqq işindən nahaq işi seçəsən.  
Əməllərin əyrisini, düzlərilə biçəsən –  
Qəlbinancaq haqnana ola, səxavəti kəsmə sən.

Orucancaq haqnana olub ürəyində qovrulur,  
Millət üçün, xalqı üçün küləklərə sovrulur.  
Güçü çatmir pay verməyə qəlbən yanır, qıvrılır,  
Qəlbiancaq haqqı olur, səxavəti kəsməyir.

**12.03.1991**

**A MƏNİM DAYIM**  
*(Gəncə şəhər İcra hakimiyyətinin başçısı  
Eyvaz Babayevə)*

Arxamsan, dağımsan, həm dayağımsan,  
Güçümün qüvvəsi, a mənim dayım.  
Qəlbimdə sönməyən bir mayağımsan,  
Könlümün banisi, a mənim dayım.

Axtarır gözlərim hər yanda səni,  
Sənsiz görməyirlər heç zaman məni.  
Xudam böyük etsin sənin kölgəni,  
Dilimin dühası, a mənim dayım.

Ruha gəlirəm mən səni görəndə,  
Şirin sözlərinlə qəlbim hörəndə.  
Sevinirəm kabinetə girəndə,

Qəlbimin aynası, a mənim dayım.

Arzumla görüm mən səni ucalan,  
Mən sənin fəxrinlə uçuram hər an.  
Görüşün yaradır həyata inam,  
Sözümün binası, a mənim dayım.

Oruc Göyçəliyəm, amalım sənsən,  
Gözümün işığı, kamalım sənsən.  
Sərrast sözüm, arzum, xəyalım sənsən,  
Elimin iyiyəsi, a mənim dayım.

**15.02.2003**

### **QISMƏT GƏTİRƏNDƏ**

On səkkizi iyun ayı Gəncədə,  
Birdən birə yiğval atım oyandı.  
Unutdum kədəri bircə gecədə,  
Gözümün önündə nələr dayandı.  
Allaha yalvardım hər sübh namazı,  
Eşitdi səsimi mən qaldım razı.  
Göy imamda verdim nəzir-niyazı,  
Qəlbim, sözüm ulu haqqə bəyandı.

Çağırdım hər zaman Heydəri-Kərrar,  
Özü ümid verdi, dedi: vaxta var.  
Qəlbini düz saxla, Allaha yalvar,  
Dedi: haqqın özü sənə həyandı.

Haqqı itirmədim könül evimdən,  
Qismət verdi Ağam, qəlbim sevindi.  
Bəxt-qisməti təkcə özü yazındı,

Arzumla niyyətim haqqa bəyandı.

Oruca hər yerdə haqq dayaq olur,  
Nur salır üzünə, bir mayak olur.  
Qanı təmiz vicdanı ayıq olur,  
Bu sırrın üstündə Haqqı dayandı.

**SEVİNCLƏ YAŞAYAQ ANA  
VƏTƏNDƏ**  
*(Körpələr ilinə)*

Dünya uşaqları şənlənsin hər il,  
İlləri xoş gəlsin, daha şən, gözəl.  
Ömür bağçamızı görməsin xəzəl,  
Sevinclə yaşayaq ana Vətəndə.

Günəşli səmalar gülsün bizlərə,  
Lalələr düzülsün çəmən, düzlərə.  
Biz də salam edək hər an sizlərə,  
Sevinclə yaşayaq Ana Vətəndə.

Qurbət düşən bulaqlardan içək biz,  
Şəlaləli çaylarından keçək biz.  
Həsrət qalan könülləri açaq biz,  
Sərbəst gəzək biz də azad Vətəndə.

Mal-qoyunla örüşlərə çıxaq biz,  
Toylarına, şənliyinə baxaq biz.  
Qarışıban təmiz suda axaqtıq biz,  
Azad gəzək doğma Vətənimizdə.

Xocalının yarasını sarıyaq,

Kəlbəcərin tellərini dariyaq.  
Zəngilanı, Qubadlinı arıyaq,  
Xoşbəxt gəzək bizim azad Vətəndə.

Ağdam bizə qəlbən salam eyləsin,  
Gəlin qaya hünərini söyləsin.  
Yaylaqlarım kədərimi teyləsin,  
Gülək, sevinək biz azad Vətəndə.

Dünya uşaqları baş çəksin bizə,  
Şərik olsun onlar sevincimizə.  
Alqış edək hər an rəhbərimizə,  
Sərbəst yaşayaq biz doğma Vətəndə.

Ərazimiz bütöv olsun köhnətək,  
Ucqar torpaqlarda biz yallı gedək.  
Yaylaqda, oylaqda şadlıqlar edək,  
Gülək, sevinək biz azad Vətəndə.

*Gəncə, 2013*

**ASİMAN**  
*(Asiman İbrahim oğluna)*

Yeddi oğul, bir qız ilə Asiman,  
Qoy ucalsın asimana, Asiman.  
Ata-ana sevincinin payından,  
Qoy güc alsın asimantək Asiman.

Qohum-qonşu təbrik etsin toyunu,  
Ellərim şad görsün uca boyunu.  
Qoy ucaltsın öz adını, soyunu,

Çox şad olsun asiman tək Asiman.

El-obamız sevinc aparsın toydan,  
Haqq özü verdiyi ruzidən, paydan.  
Hamı arzulasın hər ildən, aydan,  
Ömür boyu qoy şadlansın Asiman.

Nənə, baba olsun ata, anası,  
Ucaltsın adını oğul balası.  
Dəyməsin heç zaman elin xatası,  
Dünyadan bac alsın bizim Asiman.

Oruc əmi şeirlə gül açsın,  
Asimanı fərəhlənsin, dil açsın.  
Gəlinimiz şən ocağa yaraşsın,  
Ömür boyu qoy ucalsın Asiman.  
Cüt yaşasın, cüt qocalsın Asiman.

**29.10.2007**

**TƏLƏBƏYƏM**  
*(Tələbələrə)*

Tələbəyəm, mən zamanın tələbiyəm,  
Əməyimlə Vətən üçün, gələcəyəm.  
Zəhmətimlə xalqımıma güc verəcəyəm,  
Bu zamanla, bu tarixlə yaşadıqca.

Azad Vətən bizi başa yetirəcək,  
Vətənimiz bizi gücə gətirəcək.  
Xalqımız da düşmən ömrü bitirəcək,  
Bu zamanla, bu tarixlə yaşadıqca.

Bizimlədir Vətənimin hökmdarı,  
Arxalanır bütün millət ona sarı.  
Çox görməsin onu bizə uca tanrı.  
Bu zamanla, bu tarixlə yaşadıqca.

Tez anlayır bizim incə qəlbimizi,  
Fikirləşir hər an bizim bəxtimizi.  
Abad edir doğma Vətənimizi,  
Bu zamanla, bu tarixlə yaşadıqca.

Xəstə Oruc bu dərdlərin həssasıdır,  
Bu zamanın əyilmiş əl əsasıdır.

Bu zamandan, bu tarixdən küsəsidi,  
Bu zamanla, bu tarixlə yaşadıqca.

**24.10.1998**

### **GƏLMİŞƏM**

Qəbul eylə məni, ərzi-halım bil,  
Ümid yeri səni bilib, gəlmışəm.  
Mənə güc gəlibdi bu ağır ay, il,  
Könlümün pasını silib, gəlmışəm.

Arzu-diləyimdə sənə ümid var,  
Yaradan üstümdə Haqla ola yar.  
Şöhrətin yayılsın diyarbadıyar,  
Güman yeri səni bilib, gəlmışəm.

Oruc Göyçəliyəm, el dərdi əyir,  
Fikirdən, kədərdən üzüm gülməyir.

Fələk də dərdimi mənlə bölməyir,  
Dərdimə bir çarə bilib gəlmışəm.

**Gəncə, 28.08.2011**

### **QƏMLƏNMƏSİN**

Doxsanıncı ilin qəm-qüssələri,  
Doxsanbirinci ildə cana gəlməsin.  
Vətənim azadlıq yolunu seçsin,  
Vətən övladları heç qəmlənməsin.

Yeni il xalqıma zəfərlər açsin,  
Zəhməti gül açsin, çiçəklər açsin.  
Azərbaycan xalqı azad dil açsin,  
Xalqım başqa dildə heç dillənməsin.

Yol açılsın, qardaş-qardaşı görsün,  
Araya çəkilmiş çəpər sökülsün.  
Müsləman dünyası yenidən gülsün,  
O taylı, bu taylı heç qəmlənməsin.

Qohumluq, qonşuluq sərhəddi aşsin,  
Vətənim, Vətəni gəzsin dolaşsin.  
Azadlıq dünyası bizə göz açsin,  
Xalqım qardaş xalqla heç qəmlənməsin.

İranlı, İraqlı, Azərbaycanlı,  
Müsləman dünyalı, İslam millətli.  
İmamı, iman, kəlməyi-şəhadətli,  
Xalqım başqa dildə heç dillənməsin.  
Xalqımın torpağı heç qəmlənməsin.

**01.01.1991**

## GÖRÜNMƏZ

(*Ustadnamə*)

Yekəlikdə fil-dəvə də böyükdü,  
Amma insanlıqda haşa görünməz.  
Uzunluqda zürafədən uca yox,  
Aşağıdan baxanda başı görünməz.

Zəri, misdən seçməyənlər kim olar?  
Uzunun həmişə ağılı kəm olar.

Danışanda bircə özü dəm olar,  
Yaşamaq iş deyil, yaşı görünməz.

Danışanda ustalıqdan dəm vuran,  
Dara düşsə hamidan gendə duran.  
Uduzanda olar könülü viran,  
Tərifləyər, özü naşı görünməz.

Çoxlarının için bilməz, söz atar,  
Toya gedənməsə, bil, xəstə yatar.  
İş olmasa o günü yasa batar,  
Süpürülər hər yerdən, daşı görünməz.

Dülgər adamları ağacdən yonar,  
Baxarsan işinə, iliyin donar.  
Çölün də içənlə alışar, yanar,  
Baxarsan hey atəşində görünməz.

Dülgər Oruc xəta üçün kənardı,  
Ona yaradanın, bil, özü yardı.

Paxıla, xainə gen dünya dardı,  
Laləzar yerdə də başı görünməz.

**02.01.2001**

**ŞEİRİM**  
*(Ustadnamə)*

Ömrümü yaşadım üzüm gülmədi,  
Gözəl, şirin-şəkər sözüm gülmədi.  
Elləri çox gəzdim, izim gülmədi,  
Dərdimi ellərə payla, şeirim.

Yazıram şerimi dərdim azalır,  
Fikirim, kədərim arxada qalır.  
Qələm, kağız mənə təkcə dost olur,  
Dərdimi dillərə payla, şeirim.

Dünya məndən ötrü açıq türmədi,  
Bu zamanda gözüm nələr görmədi.  
Bu uçuq könlümü bir kəs hörmədi,  
Dərdimi çöllərə payla, şeirim.

Yazıram doymuram, dərdim çıxalır,  
Gözlərim nəmlənir, qəlbim yuxalır.  
Özüm ac qalıram, vərəq toxalır,  
Dərdimi güllərə payla, şeirim.

Çimirəm, çaylar da pak etmir məni,  
Gözlərim seyr edir çölü, çəməni.  
Yox Haqqın evindən pay göndərənim,  
Dərdimi göllərə payla, şeirim.

Dinə, imana gəlir kimə yazanda,

Hər adna axşamı, cümə yazanda.  
Haqqın ocağına, Mina yazanda,  
Dərdimi möminlərə payla, şeirim.

Aqillər dərdimi çox çəkir mənim,  
Qanmazlar belimdə şum əkir mənim.  
Tutub ayağımdan hey çəkir mənim,  
Dərdimi qanana payla, şeirim.

Dastana dönürəm danışmaqdan mən,  
Başına yiğilir çıskın, duman, çən.  
Daşib töküldəndi dərdim, biləsən,  
Dərdimi nağıla payla, şeirim.

İllərlə yazıram qaçqın dərdini,  
Pay etdim dünyaya köckün dərdini.  
Xaraba yurdları, uçqun dərdini,  
Dərdimi minlərə payla, şeirim.

Oruc divanətək oturur evdə,  
Yazdığınıñ çıxu çürüyür dibdə.  
Ağılı azalıb, boşalıb cib də,  
Dərdimi minlərə payla, şeirim.

**20.02.2011**

### **YOLUM HAQQIN YOLUDU**

Haqqın qismətidi könlümə verib,  
Gövhər sözlər ilə sinəm doludu.  
Süzülüb, seilib qəlbimə dolub,  
Ürəyim atəşli, canım odludu,

Düz seçmişəm, yolum haqqın yoludu.

Cin-şeytan kənardı ustad sözümdə,  
Görünür işimdə, qalan izimdə.  
Kök salıb ustadlıq natiq sözümdə,  
Sözüm, əməlim də kamil, uludu,  
Düz seçmişəm, yolum haqqın yoludu.

Dərk etsəm dünyani çox deyil hələ,  
Ömür getməz hədər, vaxt keçməz belə.  
Qazanc-zəhmətimi heç verməz yelə,  
Ürəyim səxalı, canım suludu,  
Düz seçmişəm, yolum haqqın yoludu.

Qisməti Haqq verib öz dərgahından,  
Natiqlik veribdi söz dərgahından.  
Ustadlardan qalıb iz dərgahından,  
Bir zərdi, gövhərdi sözün bəlidi,  
Düz seçmişəm, yolum haqqın yoludu.

Varım yoxdursa da, təmiz qanım var,  
Dostluğ'a, inama sadıq canım var.  
Orucam, söz kimi xanimanım var,  
Haqq, imam eşqilə canım doludu,  
Düz seçmişəm, yolum haqqın yoludu.

**21.10.2012**

## **KEÇDİM**

Bir ili mən vərəqlədəm,  
365-dən keçdim.

Bir ili mən vərəqlədim,  
İçindən yaxşını seçdim.

Yaxşı-yaman işlər çoxdu,  
Kimi kaman, kimi oxdu.  
Baxdım axırları yoxdu,  
Üstdən bircə ömür keçdim.  
Hər gün belə ömür gördüm,  
Seçdim bircə ömür hördüm.  
Yarpaqladım, nələr gördüm,  
Üstdən bircə ömür seçdim.

Oruc çox işləri bilir,  
Gördüyü iş üzə gülür.  
Dəhanından dür tökülür,  
Sərraf kimi ömür seçdim.

**26.08.1991**

**YAZAN ƏLLƏRİ**  
*(Bakı ş., Etibar Yaqub oğluna)*

Qızılın irisi, xirdası olmaz,  
Qızıldır barmağın, yazan əllərin.  
Qəmlı könüllərə çox mehribandı,  
Mehriban baxışın, şirin dillərin.

Sənlə söhbət edən qəmdən yad olar,  
Ağzı acı olsa, şirin dad alar.  
İşlə dərin olsa, dayazda qalar,  
Unutmaz heç zaman bax bu dilləri.

Adın çox əzizdi, yaxındı mənə,  
Öyrənə bilmədim yad nədir sənə.  
Mənim adım Oruc, qoşa səninlə,  
Şirin söhbət etdik bax bu günləri.

*Bakı, 09.10.1999*

### **ƏLİ SƏSLƏSİN**

*(Şəmistan Əmrəhovun nəvəsinə)*

Şəmistan babanın Əli nəvəsin,  
Tanrı özü kölgəsində bəsləsin.  
Atası Oruc da sidqi-nəfəslə,  
Cənabi-Əlitək, Əli səsləsin.

Böyüüb ataya bir arxa olsun,  
Yaşasın ağıla, kamala dolsun.  
Gördüyü işləri yaddaşda qalsın,  
Tarixlə, zamanla birgə bəsləsin.

Kökü üstə köklənibən ucalsın,  
Səxasilə nəsillərə səs salsın.  
Ələsgər babamtək tarixdə qalsın,  
Əməlilə hər bir eldə səslənsin.

Oruc Göyçəli də coşsun sinədən,  
Təriflər bağlaşın ona yenidən.  
Allah özü kömək olsun binədən,  
Ata-ana zövqü ilə bəslənsin.

*Gəncə, 21.12.2000*

## BU GÜN

Eşidin, ey mənim qələm dostlarım,  
Sinə dəftərimi açıram bu gün.  
Bu bəd əməllərdən, çirkin sözlərdən,  
Baş alıb dünyadan qaçıram bu gün.  
Xeyixah işlərdən xəbərsiz olan,  
Nəcib insanlıqdan geridə qalan,  
Yatağan ilantək insani çalan,  
Bu bəd əməllərdən uçuram bu gün.

Düşməntək dostuna tələ qurandan,  
Xaindən, xəbisdən, aravurandan,  
Xeyir əməllərdən uzaq durandan,  
Belə əməlləri seçirəm bu gün.

Xeyir əməllərdən geridə qalan,  
Düzgülük bilməyən, danişan yalan,  
Abad könülləri eyləyən talan,  
Belə bəd işlərdən qaçıram bu gün.

Doymuşam dünyanın bəd əməlindən,  
Bu çərxi-fələyin acı dilindən,  
Bu fani dünyanın fitnə-felindən,  
Əzablı dünyadan köcürəm bu gün.

Bu yalan sözlərdən, bəd əməllərdən,  
Şər-böhtan işlədən acı dillərdən,  
Dağılan ölkədən, viran ellərdən,  
Yükümü tutmuşam, köçürəm bu gün.

Doymadım ömrümün şöhrət, şanından,  
Şirin həyatımdan, gümrah anımdan,  
Bezdim həyatımın qalmaqalından,  
Bezmişəm, baş alıb qaçıram bu gün.

*Gəncə, 2014*  
**AŞIQ QARDAS**

Şah pərdəyə köklə sazı,  
Zil oxuyum xoş avazı.  
Xanımlara qəmzə, nazi,  
Yaraşdırırm havacatda.

Könülləri oxşayım mən,  
Sevinclərlə yaşayım mən.  
Suallarla dindirsən sən,  
Yaraşdırırm havacatda.

«Heyratı»lə sevindirim,  
«Ruhani»lə cavab verim.  
Bülbül kimi cəh-cəh vurum,  
Yaraşdırırm havacatda.

Dərd-qəm uzaq düşsün səndən,  
Qaçsin ürək kədər-qəmdən.  
Kök üstündə zildən, bəmdən,  
Yaraşdırırm havacatda.

Oruc yenə meydan açsın,  
Qəm-qüssədən uzaq qaçsın.  
Sözdən ətirli don biçsin,  
Yaraşdırırsın havacatda.

**05.04.2013**

## **ALLAHIN EVİNİ BİLMƏK İSTƏSƏN**

Allahın evini bilmək istəsən,  
Mömin insanların ürəyindədi.  
Əgər halal çörək bulmaq istəsən,  
Halal zəhmətkeşin biləyindədi.

Özü nicat verir Xalıq hər işə,  
Nizam qoyur pərvərişə, gərdişə.  
Yol verir hər yerdə bitməyən işə,  
Bismillah, Qulfallah əməyindədi.

Qəlbini düz saxla Haqq verər payın,  
Yaradan yaradıb səhv olmaz tayın.  
Ömrünü düz verib yaşaynan sayın,  
Ruzunuz birliyin köməyindədi.

İşlərdə, əməldə, sözdə bütövlük,  
Xalqına hər yerdə, üzdə bütövlük.  
Rəhbərlikdə də sözdə bütövlük,  
Millətin, xalqının gərəyindədi.

Oruc ədalətin yerin düz bilir,  
İllər bəhsə düşüb daha tez gəlir.  
Fəsillər hamının üzünə gülür,  
Haqqın bizə verdiyi rəyindədi.

**20.10.2012**

**VAHİDİM**  
*(Oğlum Vahidə)*

Yaradan göndərib səni dünyaya,  
Dil aç sən, Vahidim, danış, Vahidim.  
Oxşa könülləri al-əlvan eylə,  
Sınıq könülləri şad et, Vahidim.

Gəncə torpağında dünyaya gəldin,  
Atanın, ananın üzünə güldün.  
Könüllər oxşadın, qəlb sevindirdin,  
Sən də nəğmə oxu yaztək, Vahidim.

Şairlər yurdudur Gəncə şəhəri,  
Çıçəklə açılır onun səhəri.  
Nizaminin, Vazehlərin məskəni,  
Səninlə də fəxr etsinlər, Vahidim.

Sən də qəzəlxan ol, Vahid Gəncəli,  
Ot kök üstdə bitər axır-əzəli.  
Səndən sonra gələn oğul-qızların,  
Qoy desinlər qəzəlxandı Vahidim.

Atan Oruc qosmuş sənə nəğməni,  
Təsvir etməmişdi Göyçə elini.  
Ana Vətənini, Gəncə şəhrini,  
Qələmə almışdı sənin, Vahidim.

**08.03.1975**

**BAXANDA**  
*(Şəklimə baxarkən)*

Qayalarnan qarlı dağlar görünür,  
Bu dünyanın axırına baxanda.  
Yaşıl meşə dumanlara bürünür,  
Bu dünyanın axarına baxanda.

Dağ başını duman, çiskin, qar alır,  
Zəvvvarlar yol çasıır, qanı qaralır.  
Cığırı itirir, səbri daralır,  
Bu dünyanın baxarına baxanda.

Oruc çox düşünür dünya sirrini,  
Axtarır dayazı, gəzir dərini.  
Qəlbində saxlayır pirlər pirini,  
Zəvvvarların qatarına baxanda.

**16.06.2013**

**MƏCLİS ŞİRİN SÖZÜ**  
**MÜQƏDDƏS BİLİR**

Gedirsən məclisə şirin kəlamla,  
Baxırsan insanlar üz-gözündə nur.  
Söhbətin şirindi bu şən məclisə,  
Oturub, durduğun böyük bir qürur.

Qəlbləri oxşayıb, könül alırsan,  
Fərəhdən, sevincdən payın da olur.  
Onlar şadlandıqca eşqə dolursan,

Dediigin dürr sözlər başlara dolur.  
Oruc düzgün seçir gözəl sözləri,  
O sözdən məclis də sevinir, gülür.  
Aydın olsun ata-ana gözləri,  
Məclis şirin sözü müqəddəs bilir.

*Gəncə, 21.01.2013*

### **İKİ MİNİ DƏ YAZDI**

Ömrümüzü saynan verən Yaradan,  
Ömrümüzə iki mini də yazdı.  
Yaşımızca gəzdik dağda, aranda,  
Yenə dedik ömrümüzə bu azdı.

Fikir-xəyal qəlbdə müxtəlif olur,  
İnsan ömrü keçir, həm yaşa dolur.  
Təbii işlərdi xeyir-şər olur,  
Ömrümüzdən keçən payız, qış, yazdı.

Ay Oruc, fəsilin vaxtıdı, keçir,  
İnsanlar başına yüz oyun açır.  
Kimi kefdən, kimi qəmdən su içir,  
Ömrümüzə bu yazılan yazdı.

### **OYUNBAZ TRANSFORMATOR**

Çox nanayalar çalır xalqın başına,  
Heç baxmir o, qurusuna, yaşına.  
Belə yazılıbdı təməl daşına,  
Oyunbaz olubdu transformator.

Puldan ötrü «Cəngi» havası çalır,  
Xalqı vahiməyə, qorxuya salır.  
Kasib-kusublara qara bəxt qılır,  
İnsafsız qalıbdı transformator.

Çoxları üçün bu gəlir yeridi,  
Çox yekədi, bir «bezrazmer» dəridi.  
Hər gələnlər xalqı yaman sürdü;  
Əldə tutar olub transformator.

Arvad da, uşaq da xalqdan pul yiğir,  
Kasibin qəlbinə yayda qar yağır.  
Mantyor nə bilir ac qalır fağır,  
Oyunbaz olubdu transformator.

Pul yiğilmir, küçədə işiq yanmir,  
Müdirlər bu işi bəs niyə qanmir?  
Başdan işiq yoxdu deyir, utanmir –  
Pəsdən gümüldənir transformator.

Çox minnətlər olur Nəsi kişiyyə,\*  
Soruşanda hərdən çıxır eşiyyə.  
Bir məftil bağlayır iki deşiyə,  
Tərəkəmə oynayır transformator.

Oruc xalqı üçün minnətə gəlir,  
Ömrünü xalqına hədiyyə verir.  
İşiq verənlərlə üz-üzə durur,  
Dərddən gümüldənir transformator.

**05.03.1993**

---

\* Nəsi kişi - mantyor

**FAİQİN**  
*(Өзиз достум Faiqə)*

Yıgvalı xoş gəlsin, bəxti yerisin,  
Yaradan üzünə gülsün Faiqin.  
Əli qızıl kəssin, bərəkətiynən,  
Qazanc üstə qarşı gəlsin Faiqin.

Hatəmin səxası olsun əlində,  
Məhəmməd kəlamı olsun dilində.  
Əlinin qüvvəsi olsun belində,  
Yaradan üzünə gülsün Faiqin.

Əlləri oynasın pulnan, variynən,  
Ömrü çox xoş olsun, züryət-yarıyنان.  
Heç işi olmasın ahu-zarıyنان,  
Yıgvalı üzünə gülsün Faiqin.

Oruc əmi çox diləklər arzular,  
Dostlarıynan hər vaxt xudam ola yar.  
Nurlu üzü ailəsiyənən xoş rəftar,  
Ömürlük xoş olsun günü Faiqin.

**04.01.1997**

**PULDU**

Dünyanı qana çalxayan,  
Qanlı qılıncı bil, puldu.  
Zindanı azad eyləyən,  
Varlı qılıncı bil, puldu.  
Pul olmasa batar qanın,

Qismət olar qurda canın.  
İtər-batar adın, sanın,  
Başının tacı bil, puldu.

Pulu kiloluq daş kimi,  
Vur başına ağac kimi.  
Bağla üstün şabaş kimi,  
Qan batırıcı bil, puldu.

Pulun varsa, dilin də var,  
Qapıları tay-tay açar.  
Oruc baxar, qalar naçar,  
Həm şirin, həm acı puldu.  
Dünyamızın tacı puldu.

**18.11.1999**

#### **AD-SAN ALSIN**

Dost yiğiram, dost üstünə, dost olsun,  
Şirin, zər sözləri yaddaşda qalsın.  
Yaşasın sadıqlik, ülviyətilə,  
Zamana, tarixə sözü iz salsın.

Ömrün öz xalqına gərəkli olsun,  
İnsanlıq mülkündə əbədi qalsın.  
Millətlər içində yaxşı ad alsın,  
Sanballı sözlərlə elə səs salsın.

Yaraşsın xalqının hər naxışına,  
Gül olsun elinin nər baxışına.  
Alışsın onların quru, yaşına,  
Öz el-obasına adı bəs olsun.

Zaman yaşatdırırsın söz naxışını,  
Tarix tumarlaşın göz baxışını.  
İllərlə keçirsin gözəl yaşını,  
Adı insanlıqda əbədi qalsın.

Oruc belə işin tərəfdarıdı,  
Nəciblik, insanlıq xiridarıdı.  
Allah halal insanların yarısı,  
Hər eldə, obada bir ad-san alsın.

**19.05.2000**

### **BAXMAMIŞAM ÖZGƏLƏRİN VARINA**

Halal zəhmətimi dəyişməmişəm,  
Başqa adamların xam xəyalına.  
Zəhmətimə hər an qail olmuşam,  
Baxmamışam özgələrin varına.

Haqqı pak qəlbimdən çıxarmamışam,  
Halalnan haramı heç qatmamışam.  
Arı yeyib, namusu atmamışam,  
Gəlmışəm hər zaman elin karına.

Dara düşən kəsə yol göstərmmişəm,  
Kədərdən çasanın könlün almışam.

Kasıbların çox qeydinə qalmışam,  
Olmuşam mən şərik dərd-azarına.

Halal zəhmət, birlik, ruzi-çörəkdi,  
Arxa, kömək, düz söz saf gələcəkdi.  
Kamil ağısaqqalın sözü gerçəkdi,  
Oruc, inan bu işlərin varına.

**06.06.1999**

## **DÜNYAM**

Qışda dağlar kimi qar olan dünyam,  
Həsrətli güllər tək saralan dünyam,  
Sevənlər əlindən yar alan dünyam,  
İndi haralara meyl eyləyibdi?

Bu dünyada təkcə qalmaq istəyir,  
Şirin-şirin canlar almaq istəyir.  
İsrafil surunu çalmaq istəyir,  
İndi haralara meyl eyləyibdi?

Oruca çəngəlin çalmaq istəyir,  
Dünya kimi özü qalmaq istəyir.  
Özün axırətə salmaq istəyir,  
İndi haralara meyl eyləyibdi?

**27.12.1997**

## GƏLDİ

(Bəhmən Vətənoğlunun «Kərəmi»sinə  
nəzirə)

Haqnan oldu düz sözlərim,  
İlik qana, cana gəldi.  
Hər kəlməni qohum etdim,  
Kərəm yana-yana gəldi.

Haqqın özü imkan verdi,  
Ürək coşdu, dil tərpəndi.  
Sözün özü tərifləndi,  
Kərəm dinə-dinə gəldi.

Əl eylədim telli saza,  
Quşum qondu xoş avaza.  
Zimistanım döndü yaza,  
Kərəm eşqə, cana gəldi.

Yaradanım qismət verdi,  
Haqq-taladan səda gəldi.  
Əlim sözü cərgələdi,  
Kərəm yazdım dilə gəldi.

Oruc haqdan söz dilədi,  
Qələm sözü cərgələdi.  
Söz özünü pərdələdi,  
Kərəm gülə-gülə gəldi.

**29.12.1997**

## TƏŞƏKKÜR EYLƏR

Ucalmaq istəsə adı bir insan,  
Ağsaqqala hər an məsləhət eylər.  
Onun hər bir işi tam olar asan,  
Ölçüdə, biçidə fikiri neynər?

Dara düşməz ağır işlər görəndə,  
Mərtəbələr tikib, hörgü hörəndə.  
Bəzi ağır yükün altda girəndə,  
Ona asan gələr, qum kimi şeylər.

Oruc çox möhtacdı ustad sözünə,  
Baxa işin əyrisinə, düzünə.  
Kəm-kəsiri çəkməyələr üzünə,  
Onda ustadlara təşəkkür eylər.

**01.02.2003**

## YAZAN QƏLƏMİM (*Gecə yuxuda əzbərlədiblər*)

Mənim təmiz, sərrast yazan qələmim,  
Çəmənə yaraşır, dağa yaraşır.  
Mənalı sözləri düzən qələmim,  
Bağçaya yaraşır, bağa yaraşır.

Dəftərə, kağıza yazan qələmim,  
Almaya, heyvaya, nara yaraşır.  
Gülləri cərgəyə düzən qələmim,  
Baharda yaşıla, ala yaraşır.  
Təbiətin gözəl mənzərələri,

Xalqımın adəti, ənənələri,  
Fələyin bu çarxı, məngənələri  
Əməlində gələn kara yaraşır.

Taxtaya, kartona yazan qələmim,  
Qaçqın, köçkün ocağına yaraşır.  
Elimin-obamın zülümlərinə,  
Yaşadığı qar-soyuğa yaraşır.

Sözləri cərgəyə düzən qələmim,  
Şirin söhbət edən dilə yaraşır.  
Nəğməli məclisdə süzən qələmim,  
Xoş keçən aylara, ilə yaraşır.

Bağlarda yetişər alma, heyva, nar,  
Üzümü, gilası, zoğalları var.  
Yetişəndə ağ, qırmızı yanaqlar,  
Payızda bostana, bara yaraşır.

Oruca qisməti verən Yaradan,  
Bəd sözləri özü seçən aradan.  
Tapdıği sözləri ordan-buradan,  
Kamana yaraşır, tara yaraşır.

*Gəncə, 08.01.2011*

### **DANIŞIR HƏR YANDA ELLƏR SÖZÜNÜ**

Adəmdən Xatəmə yaşayır, gedir,  
Edilən yaxşılıq illər uzunu.  
Hər zaman üzünə ağlıq gətirir,  
Danışır hər yanda ellər sözünü.

Tarixdə yaşayır xeyirxahlığı,  
Hamıya ruh verir etibarlığı.  
İnsanda insanlıq, adil şahlığı,  
Danışır vüqarla dillər sözünü.

Yaxşılıq yaxşıdı itmir heç zaman,  
Ətri də yaxşıdı, getmir heç zaman.  
Yamanlıq əksən də bitmir heç zaman,  
Ellər də görürlər astar, üzünü.

İllərlə süzülür, seçilir sözü,  
Bilin tərəzidi ellərin gözü.  
Yaxşılıq qiymətdi, hikmətdi özü,  
Hamı aşkar görür əyri-düzünü.

Oruc ustadların yolilə gedir,  
Yaxşılıq necədir onu dərk edir.  
Xeyirxahlıq izi çox uzaq gedir,  
Xalqlarımız görür nurlu üzünü,  
Bütün dünya görür alov, közünü.

*Gəncə, 19.05.2008*

### SALAM GÖNDƏRİR

*(Oğlum Ramiz Amur vilayətində hərbi xidmətdə  
olarkən şad xəbər kimi yazıb göndərmişəm)*

Aldım məktubunu, mehriban oğlum,  
Atan, anan sizə salam göndərir.  
Evimiz, ailəmiz salamat, oğlum,  
Ana Vətən sizə salam göndərir.

Azəri xalqına elan etdilər,  
Gəncənin adını qoyub getdilər.  
Toy-büsətlər qurub, içib getdilər,  
Qədəhlər də sizə salam göndərir.

Yeni Gəncə, köhnə Gəncə bir oldu,  
Dost sevindi, düşmənləri kor oldu.  
Çoxlarının qulaqları kar oldu,  
Gəncəmin səması salam göndərir.

Kirovabad adını kökdən ovdular,  
Çıxardıb yerinə Gəncə qoydular.  
Sevinclərdən ürəklər də doydular,  
Qədim Gəncəm sizə salam göndərir.

Atan Oruc şad xəbərlər yayındı,  
Allahın yanında sırlər bəyandı.  
Bu xəbərdən düşmən atası yandı,  
Yeni Gəncəm sizə salam göndərir.

**12.01.1990**

## **OYNAMA**

«Yaniq Kərəmiyə oynayan gözəl,  
O havada Kərəm yanıb oynama»  
Özünü çox yorub, çox da əzmə gəl,  
Çovğununda Lələ donub, oynama.  
Qaçıb arxasında dağa, arana,  
Sinə gərib çovğununa, qarına.  
Lələli, Kərəmlı düşüb borana,  
İlqarından Əsli dönüb, oynama.

Qara keşiş o vaxt da kəc çəkirdi,  
Erməniydi, axmaq toxum əkirdi.  
Hər bir yerdə bədnam töycü tökürdü,  
Öz eşqində Kərəm sönüb, oynama.

Əsli kimdi, elimin gözəli var,  
Nüşabəsi, Natəvanı, nazlı var.  
Şirin, Zöhrə, Pəridən əzəli var,  
Oruc əmi kül olub xəzəli var,  
Ömrünü yanıq yonub, oynama.

### ÖZÜNƏ ÇATAR

(*Ustadnamə*)

Etibarlı dosta yalan danışma,  
Yalan söz söylənib yüzünə çatar.  
Təmiz dostu gəl əyməyə çalışma,  
Yaxşılıq hər kəsin özünə çatar.

Bacar dost yanında təmiz söz danış,  
Həmişə dostunla saf sözə alış.  
Bəd işdən kənar ol, xeyirə qarış,  
Əyri söz hər kəsin üzünə çatar.

Oruc nəsihəti qanana verir,  
Çətin günü gendə anana verir.  
Ömrünü paklıqda sanana verir,  
Haram söz hər kəsin gözünə çatar.

*Gəncə, 28.20.2004*

## MƏN DÖNMƏRƏM

Allah qoyan düzgün yoldan,  
Sən dönsən də, mən dönəmərəm.  
Səxavəthi paylı əldən –  
Sən dönsən də, mən dönəmərəm.

Hər bir uğurlu illərdən,  
Adlı-sanlı pak ellərdən.  
Şirin-şəkər, bal dillərdən,  
Sən dönsən də, mən dönəmərəm.

Oruc düzgün işə mayıl,  
Gəl danışma hərzə, zayıl.  
Yatma, yuxulardan ayıl,  
Sən sönsən də, mən sönmərəm.

**03.10.2013**

## GÜLLÜ

*(İstiqlal, qohumcanlı bacım qızı ilə  
qaçqınlıqdan sonra «Poçtovoy»da,  
Valehin evində görüşərkən)*

Qardaşdan, bacıdan məhrum olmuşam,  
Anaya, bacıya əvəz, a Güllü.  
Könlümü oxşayan, dərdimi bilən,  
Halima, dərdimə yanan, a Güllü.  
Anamın, bacımin hissiyyatını,  
Vətənin, elimin vəziyyətini.  
O ana yurdumun düz niyyətini,  
Görəndə duyuram səndə, a Güllü.

Vətənin ətri də sizlərdə olub,  
Nəğməm də, sözüm də sizlərdə gülüb.  
Elimdən, obamdan ora xoş gəlib,  
O Dərə kəndində, sizdə, a Güllü.

Dayı da qocalıb, qəlbi kövrəlib,  
Uzaq fikirləri başına gəlib.  
Bir gün görərsən ki, Oruc da ölüb,  
Ağlarsan anatək məni, a Güllü.

*Gəncə, 25.02.1991*

### VƏTƏNİM

Azad olsun bu qaranlıq qəzadan,  
Gözüm doysun Qarabağdan, Göyçədən.  
Qaçqın, köckün qayıtsınlar yurduna,  
İzim doysun Qarabağdan, Göyçədən.

Çoxlu yazım şad xəbərlər elimdən,  
Elim tutsun zülüm çəkən əlimdən.  
Qələm doysun şeir deyən dilimdən,  
Sözüm doysun Qarabağdan, Göyçədən.

Çal-çağırlar yola, izə səs salsın,  
Ustad sözlər elin yadında qalsın.  
Dost, qohumlar bir-birindən pay alsın,  
Sazım doysun Qarabağdan, Göyçədən.

Oruc yazsın persoyların qazından,  
Məzələnsən sükut edən nazıdan.  
Qalmasın iz, naxış, damcı tozundan,

İzim doysun Qarabağdan, Göyçədən,  
Gözüm doysun Qarabağdan, Göyçədən.

**Gəncə, 07.03.2014**

### **AVIL OĞLU**

*(Gəncə baş ATS-in abonent şöbəsinin  
müdiri Eyyub Dünyamalıyevə)*

Hər işə barışiq olub,  
Avıl oğlu, Avıl oğlu.  
Dostlara yaraşıq olub,  
Avıl oğlu, Avıl oğlu.

Nər oğuldu, nər yaranıb,  
Bütün xalqına yaraşıq.  
Qeyrətli tək ər yaranıb,  
Hər gələnə var yaranıb,  
Avıl oğlu, Avıl oğlu.

Canla-başla qulluq edir,  
Hər işə üzü ağ gedir.  
Oruc dayını eşidir,  
Avıl oğlu, Avıl oğlu.

**Gəncə, 28.07.2014**

### **AŞIQ ALININ 210 İLİ**

*(Aşıq Alının 210 illiyində görüşdüyüm illərnən  
görüşə bilmədiyim gözəl insanlar –  
şair İlyas Tapdıq, şair Barat Vüsəl, aşiq İsfəndiyar  
Gədəbəyli və şair Zəlimxan Yaquba)*

Dünyada heç zaman dildən düşməyib,  
Alım, Ələsgərim, İmanım mənim.

Aşıqlar dilində zildən düşməyib,  
Alım, Ələsgərim, İmanım mənim.

Düz deyib İmranım, Ozan ustası,  
Tamam kamil olub onun ustası.  
Sözü dəyişməyib, sözün ustası,  
Alım, Ələsgərim, İmanım mənim.

Oruc, söz ustası tapanda yerin,  
Axtarıb hər zaman dayazı, dərin.  
Ustadlar sözündə sözüm, cövhərim,  
Alım, Ələsgərim, İmanım mənim.

*Bakı, 27.02.2011*

### **BAHAR, YAZ KİMİ**

Qəmlı könlüm təlatümə gəlibdi,  
Çalxanır sinəmdə Kür, Araz kimi.  
Hərdən qəm, kədərlə dolub, daşır da –  
Hərdən də açılır bahar, yaz kimi.

Baxıram dünyanın gedişatına,  
Yeriyə bilməyən şikəst atına.  
Nankor adamların əsil-zatına.  
Nəzər eyləyirəm baxmaz göz kimi.

Danışa bilmirəm, kəkələyirəm,  
Dərdimi palaza bükələyirəm.  
Göllər kənarında səkələyirəm,  
Suya girmək üçün üzməz qaz kimi.

Orucun taleyi küsübdü ondan,  
Şəfalar əl çəkib zəif canından.  
Şöhrət uzaqlaşıb bu ad-sanından,  
Ömrə eyləməyən qəmzə, naz kimi.

**Gəncə, 03.03.2011**

**TANIŞ OLMUŞAM**  
*(Adaşım, tamada dostum Oruc  
Şəmkirliyə)*

Şairlər vətəni o Gədəbəydən,  
Bir gözəl insanla tanış olmuşam.  
Adı Oruc, bir peyğəmbər övladı,  
Ustad kəlamına mən vurulmuşam.

Atası Abbasdı, peyğəmbər kimi,  
Oğlu Abbas, Heydər bərkdən-bərk kimi.  
Hörmətlə yanaşır görsə hər kimi,  
Könlünə, qəlbinə mən sarılmışam.

Kökü saf, təmizdi büllurdan, ləldən,  
Allah pay veribdi mötəbər əldən.  
Ruzası haqdandı hey gəlir eldən,  
Gözəl işlərinə xoşhal olmuşam.

Səxa-səxavəti kökündən gəlib,  
Haqq sözləri ilə nura bələninib.  
İslahlıq evdədi bərəkətləninib,  
Xeyirxah insana sadıq qalmışam.

Yaradanı qismət edib dür sözü,  
Hamiya xoş gəlir o nurlu üzü.

Salamla dindirir dostların yüzü,  
Qiymətli sözüylə ilham almışam.

Oruc Göyçəliyəm, xeyirdə, şərdə,  
İnsan görməmişəm belə hünərdə.  
Çarə edir hər vaxt bulunmaz dərdə,  
Belə işlərinə heyran olmuşam.

*Gəncə, 08.01.2012*

### DİVANI-HİKMƏT

(*Mirzə Şəfi Vazehin «Divani-Hikmət» məclisinə*)

Gül açsin yayılsın ətiri elə,  
Naxış, bəzək olsun hər şirin dilə.  
Böyüsun köklənsin çox şaxə ilə,  
Davam etdiyimiz «Divani-hikmət».

Misra-misra nur çiləsin hər yana,  
Koroğlutək mərd girişsin meydana.  
«Cəngi» havası ilə meydanı ala –  
Davam etdiyimiz «Divani-hikmət».  
Bütün ellər fərəhlə çəksin adın,  
Hər oxucu bilsin ləzzətin-dadın.  
Haqqın özü olsun kamil ustادın,  
Davam etdiyimiz «Divani-hikmət».

Salamlar söylənsin uca adına,  
Təşəkkürlər gəlsin söz ustadına.  
Qiymət versin ellər təmiz zatına,  
Davam etdiyimiz «Divani-hikmət».

Zəhmət çəkənlərin ucalsın adı,  
Var olsun sözlərin mahir ustadı.  
Haqqın özü versin ona imdadı,  
Davam etdiyimiz «Divani-hikmət».

Məclis əhli ustad adını alsın,  
Tarixdə, yaddaşda əbədi qalsın.  
Oxucu qəlbində dərin iz salsın,  
Davam etdiyimiz «Divani-hikmət».

Mirzə Şəfinin də ruhu şad olsun,  
Qərinələr boyu qəlblərdə qalsın.  
Nizami yurdunda zirvəyə qalxsın,  
Davam etdiyimiz «Divani-hikmət».

Orucun qələmi qələbə çalsın,  
Azərbaycanımda göyə ucalsın.  
Əbədi tarixdə, zirvədə qalsın,  
Davam etdiyimiz «Divani-hikmət».

*Gəncə, 2013*

### SƏNİN

*(Gəncə Dövlət Universitetinin professoru  
Rzayev Orucəli Hüseynqulu oğluna)*

Hər bir yerdə gül açır,  
Şöhrətin, şanın sənin.  
Hər bir yanda dil açır,  
Gözəl ad-sanın sənin.

Qabiliyyət, xoş xislət,  
İsti qəlbənən, xoş adət,  
Səndə olan məhəbbət,

Safdı vicdanın sənin.

Gələnə şirin sözün,  
Mehriban, gülər üzün,  
İşində qalar izin,  
Var təmiz qanın sənin.

Adın, özün müqəddəs,  
Dilin, sözün müqəddəs.  
Varmı sən kimi bir kəs,  
Təmiz qan, canın sənin.

Oruc düz seçib səni,  
İncə, şirin kəlməni.  
Pak ürəklə gülməni,  
Təmiz vicdanın sənin.

*Gəncə, 2012*

## BƏSİMDİ HƏLƏ

Xudavəndi-kərim rəhimnən verib,  
Almayıb hüşumu, bəsimdi hələ.  
Əgər yesə məni zəhərli dillər,  
O vaxtı görünər nəsimdi, hələ.

Sonradan pay verə, Yaradan şahım,  
Bəlkə də azala amanım, ahım.  
Vallah, bilirom mən çoxdu günahım,  
Ümidnən yaşaram, bəsimdi hələ.

Həmdəmsiz Orucam, qəlbim şikəstə,

Bəxtim qara gəlib qalmışam nəsdə.  
Ömrüm sona yetir, canım da xəstə,  
Allah imkan versə bəsimdi hələ.

*Gəncə, 21.04.2014*

**YAXŞIDI**  
*(Ustadnamə)*

Bir insan ki, sənlə dostluq eyləsə,  
Bil ki, onun əslİ-zatı yaxşidi.  
Sözündə, işində səhvliyi yoxsa –  
Bil ki, onun hər büsatı yaxşidi.

Oturanda, duranda yerin bilsə,  
Dostunun yanına gülərüz gəlsə,  
Danışdıqda natiq, o, şirin dinsə –  
Bil ki, onun hər saatı yaxşidi.  
Oruc yaxşı işi hər vaxt düz seçilir,  
Dostu üçün inan canından keçir.  
Kəc sözü hər yerdə ot kimi biçir,  
Bil ki onun hər baratı yaxşidi.

*Gəncə, 02.01.2014*

**YERİ BOŞ QALIB**

Dostlar bir-bir cərgəsindən üzülür,  
Gözlərim axtarır, yeri boş qalıb.  
Bu şəhərdən o şəhərə düzülür,  
Baxıram o yerdə bircə daş qalıb.

Cərgəynən görünür baş daşları da,  
Gözündən süzülən göz yaşları da.

Daşlara döyülən üst-başları da,  
Gözümdən sözünlən duzlu yaş qalıb.

Orucam, çüründür kədər, qəm məni,  
Dostlarnan bərabər bölür tən məni.  
Fələk dara çəkir, bəxti kəm məni,  
Salamlashaşanmiram, əlim boş qalıb.

*Gəncə, 15.03.2014*

### **YERİNDƏDİMİ?**

*(Gədəbəyin ustاد aşığı Aşıq İsfəndiyara)*

Başına mən dönüm, ay ustad aşiq,  
Meşəli yaylaqlar yerindədimi?  
Qıy vuran qartallar, yalçın qayalar,  
O yaşıl oylaqlar yerindədimi?  
Qızılıxallı göllər, ciyələmli çöllər,  
Kəklikli qayalar, o köçən ellər,  
Can deyən, danışan, o şirin dillər,  
O ballı dodaqlar yerindədimi?

Kurd dərəsi, Daşarxaçın yurd yeri,  
Gərməşöylü, Goy yurd olub dərd yeri,  
Koroğluynan, Qızıl qaya mərd yeri,  
Qartallı qayalar yerindədimi?

Düşmənlər kəsibdi dağın başını,  
Yurdalar deyişibdi öz yurdaşını,  
Coma qırğına düzən daşını,  
Obalar, oymaqlar yerindədimi?

Orucu çüründür dağların dərdi,

Qovrulur içindən ellərin mərdi,  
Çəkənə hamısı bu dərdi-sərdi,  
Qıy vuran qartallar yerindədimi?

**Gəncə, 14.08.2014**

### **ASLAN**

(*Şəmkir rayonu icra hakimiyyətinin  
başçısı Aslan Aslanova*)

Dilimdə əzbərdi şöhrətli adın,  
Ay mənim fəxrim, fərəhim Aslan.  
Mənə dayaq olur hörmətli adın,  
Hər yerdə köməyim, gərəyim Aslan.

Ölkəmdən uzaqda ucalır səsin,  
Borçalıda düşür qüvvətli bəhsin.  
Köməyinə çatır orda hər kəsin,  
Sən mənim şən arzum, diləyim Aslan.

Xalqlar dostluğunda uca yerin var,  
Hərəkətdə dahi, sərrast sərin var.  
Xalqımla yaşayan bir sərvərim var,  
Millətimin böyük ürəyi Aslan.

Orucun fəxridi şöhrətli adlar,  
Ona həsəd çəkir qohumlar, yadlar.  
Paxıl adamların bağırı çatlar,  
Xalqımın arzusu, diləyi Aslan.

**18.06.2008**

## ƏFV EYLƏ MƏNİ

Günahkar bəndənəm, Yaradan Allah,  
Yalvarıram sənə, əfv eylə məni.  
Bir qələt eylədim, yolunu çasdım,  
Yalvarıram sənə, əfv eylə məni.

Bütün əməllərim agahdı sənə,  
Ərzi-halim eşit, rəhm eylə mənə.  
Hər an qulluq edim yolunda yenə,  
Yalvarıram sənə, əfv eylə məni.

Orucam, düşmüşəm çətin yollara,  
Rəhm eylə mənə, könlümü ara.  
Kömək eylə özün düşməyim dara,  
Yalvarıram sənə, əfv eylə məni.

*Gəncə, 17.08.2014*

*Gecə saat 4-5*

## ÖMÜR YOLLARIM

Çovğunlu, boranlı, qarlı olubdu,  
Mənim yaşadığım ömür yollarım.  
Yazdıqlarım yaddaşlarda qalıbdi,  
Oxucuya şirin olub dillərim.

Çalışmışsam ustad sözlər yaradam,  
Oxucunun könlün alam, yarıdam.  
Kövrək qəlblilərin telin daradam,  
Sözüm gəzə obaları, elləri.

Zəhmətkeş yaradıb Yaradan məni,  
Seçib, saf eyləyib aradan məni.

Orucam, çıxardıb qaradan məni,  
Pay veribdi özü şirin dilləri,  
Qismətdə var səxavətli əllərim.

*Gənçə, 18.08.2014*

*Gecə saat 3<sup>40</sup>*

# YARADANIM SEVƏNLƏRƏ DƏYMƏSİN

## YARADANIM SEVƏNLƏRƏ DƏYMƏSİN

Sevinc yaşı qoy islatsın yanağı,  
Kədər yaşı heç bir üzə dəyməsin.  
Sevənləri heç qoymayaq qınağa,  
Yar qəddini heç vaxt kədər əyməsin,  
Yaradanım sevənlərə dəyməsin.

Sevgisiz həyatda yaşamaq olmaz,  
Sevgisiz zəhməti daşımaq olmaz.  
Sevgisiz səadət yaratmaq olmaz,  
Qəm-kədər sevənin qəddin əyməsin,  
Yaradanım sevənlərə dəyməsin.

Sevgi bağı bu dünyada cənnətdi,  
Sevgi dağı ağrı-acı, minnətdi.  
Qəlbən sevgi sevən halal-hümmətdi,  
Qoy təbiət sevgi dağın əyməsin,  
Yaradanım sevənlərə dəyməsin.

Sevgisiz təbiət yaşamaz, bilin,  
Sevgisiz minnəti daşımaz, bilin.  
Sevgisiz torpaq da aşınmaz, bilin,  
Sevənləri ayırmasın, əyməsin,  
Kədər yaşı sevən üzə dəyməsin.

Təbiət də sevgi üstə qurulub,  
Sevənlər də bir-birinə vurulub.  
Təmiz sevgi saf su kimi durulub,  
Yaşadıbdı axıracan, əyməsin,  
Yaradanım təmizinə dəyməsin.

Oruc hər vaxt təmizliyə meyl edir,  
Təmizliyin səsi çox uzaq gedir.  
Çoxları sevgini xeyr üçün güdür,  
Qəlbən sevənləri Xudam əyməsin,  
Yaradanım sevənlərə dəyməsin.

**Gəncə, 10.11.2012**

### **ƏLLƏRİNDƏ GÜL OLAYDIM**

Gözəl, göyçək gözəllərin,  
Əllərində gül olaydım.  
Şirin, incə danışanın,  
Ağzındakı dil olaydım.

Bir-birin qədrin bilənin,  
Bir-birinə xoş gələnin,  
Xoş sıfətlə xoş gülənin,

Bağçasında gül olaydım.

İnsan kimi sırr açanın,  
Sevgi üstünə qaçanın,  
Səxavətli, gözəl canın,  
Sağ qolunda əl olaydım.

Hər işi sərrast biçənin,  
Sabahını düz seçənin,  
Ömür-günü xoş keçənin,  
Ömüründə il olaydım.

Oruc şirin dilə heyran,  
Yazda açan gülə heyran,  
Hər xoş keçən ilə heyran,  
Gül içində gül olaydım.

*Gəncə, 2010*

## ÖLLƏM

Ay xanım, qoynunda yetişən narı,  
Dərsəm öldürərsən, dərməsəm ölləm.  
Şirin söhbət vaxtı qolum boynuna –  
Salsam öldürərsən, salmasam ölləm.

Şirin gülüşünü, şax duruşunu,  
O ox kirpiyini, kaman qaşını,  
Gözündən süzülən sevinc yaşını,  
Silsəm öldürərsən, silməsəm ölləm.

Ətirli gül açır can budağında,  
O tez-tez görünür al yanağında.

Oruc eşq oduna yanan çağında,  
Dərsəm öldürərsən, dərməsəm ölləm.

**Gəncə, 22.01.2013**

### **GÜLÜN LƏÇƏYİ KİMİ**

Sən güllərdən göyçəksən,  
Gülün göyçəyi kimi.  
Sən güllərdən göyçəksən,  
Gülün ləçəyi kimi.

Ətirin çox güllərdən,  
Sədan gəlir ellərdən.  
Şirin, şəkər dillərdən,  
Elin göyçəyi kimi.

Oruc da nəğmə qoşar,  
Gur bulaqlartək coşar.  
Səninlə dağlar aşar,  
Burdan Göyçəyə kimi.

**25.05.2013**

### **GÜLƏ SƏNLƏ**

Könül açan bir yar ola,  
Dərdlərini bölə sənlə.  
Qəmlənəndə könlün aça,  
Sən oləndə ölə sənlə.

Ömür keçməz heç vaxt hədər,  
Boğmaz səni heç də kədər.  
Saz saxlayar, vaxtı güdər,

Sən güləndə gülə sənlə.

Özün bənzədə Anaya,  
Ömür boş getməz fənaya.  
Oruc getməz bədfənaya,  
Kəm-kəsiri bilə sənlə.

**18.04.2013**

**HƏ CAVABI ALIM, GƏLİM**  
*(Qonşu İsrayıl müəllim elçiliyə gedəndə)*

Mən gedirəm oğlum üçün,  
Hə cavabı alım, gəlim.  
Dost qapısına gedirəm,  
Qohum sözü alım, gəlim.

Şirin, sadə söhbətlərlə,  
Dədə-baba adətlərlə,  
Ağsaqqallı niyyətlərlə,  
Hə cavabı alım, gəlim.

Oğlum Kamal çox kamallı,  
Gəlinimiz şux camallı.  
Gəlmışəm mən xoş amallı,  
Hə cavabı alım, gəlim.

Qohum olum şirin dostla,  
Yaxın olaq açıq, şəstlə.  
Əlbir olaq qoçaq bəhslə,  
Hə cavabı alım, gəlim.

Oruc Göyçəli diləyi,  
Daim olsun duz-çörəyi.  
Cüt yaşasın ömrü boyu,  
Hər kəs xürrəm olaq, gələk.

*Gəncə, 2002*

### **LAHIC QIZI**

Şirin, gözəl nəğməkardı,  
Lahic qızı, Lahic qızı.  
Səsində şan-şöhrət vardi,  
Lahic qızı, Lahic qızı.

Səsində min arzu, dilək,  
Qəlbindədi xoş gələcək.  
Dildən dillərə düşəcək,  
Lahic qızı, Lahic qızı,

Dinləyəndə həzz alırsan,  
Xoş səsinə mat qalırsan.  
Şirin xəyalə dalırsan,  
Lahic qızı, Lahic qızı.

Kədərlərdən uzaq olur,  
Nəğmələri qəlbə dolur.  
Hamının qadasın alır,  
Lahic qızı, Lahic qızı.

Oruc da vurgundu səsə,  
Yazmasa da düşər pəsə.

Heç vaxtı düşənməz nəsə,  
Lahic qızı, Lahic qızı.

**09.12.2003**

## **GƏLIB SİZƏ**

Gözəl arzu, gözəl dilək,  
Yardır sizə xoş gələcək.  
Gəlinimiz huri-mələk  
Simasında gəlib sizə.  
Bizim toy şənliyimizə.

Ayağı olsun sayalı,  
Namuslu, qeyrət-həyalı.  
Övlad kimi düz mayalı,  
Sovqatında gəlib sizə.  
Bizim şən məclisimizə.

Məclisimiz xoş əhvallı,  
Müğənnilər gözəl, canlı.  
Tamada şən, xoş amallı,  
Xoş kəlamlı gəlib sizə.  
Bizim gözəl məclisimizə.

Kədər gedə, şadlıq gələ,  
Bəy-gəlinin üzü gülə.  
Ata-ana qədrin bilə,  
Xoş kamalla gəlib sizə.  
Bizim şən məclisimizə.

Gülər üzlü insanlarla,  
Nemət dolu masalarla.  
Oruc gözəl arzularla,

Xoş amalla gəlib sizə.  
Bizim toy şənliyimizə.

*Gəncə, 17.01.2012*

### **GÜLƏNDAM**

*(Ələsgər babamın «Güləndam»ına nəzirə)*

Ələsgərin Güləndamı heyrandı,  
Sənin o gül camalına, Güləndam.  
Gözəl yaraşığın, gül əndamın var,  
Mat qalmışam amalına, Güləndam.

Ələsgər dursayıdı səni anardı,  
Gözəllər də gözəlliyyin danardı.  
Sənə baxıb sonalar da donardı,  
Vurulardı hikmətinə, Güləndam.

Oruc aşiq olub bircə gözələ,  
Eşqi, məhəbbəti düşübdü dilə.  
Döñüb baxışları gövhərə, lələ,  
Tayın çıxsın qismətinə, Güləndam.

*22.02.2012*

### **YAZ OLA, CEYRAN**

Əlim çəkəm nar məmənin üstünə,  
Bəlkə bir az dərdim azala, Ceyran.  
Yanam sənin alovuna, közünə,  
Yatmış bəxtim səndən naz ala, Ceyran.

Bələnəm mən aq sinənin tərinə,  
Yaylayam qoynunda, düşəm sərinə.  
Baş vuram eşqində dayaz, dərinə,  
Könlüm bahar ola, yaz ola, Ceyran.

Oruc həsəd çəkə Hatəm zatına,  
Oala gözlərin çata dadına.  
Həmişə salasan özün yadına,  
Şirin dəhanından söz ala, Ceyran.

**26.02.2001**

**ARİFƏ**  
*(Qohumluq görüşündə)*

Elə yerə söykənibsən, a qohum,  
Tükənməz xəznədi, puldu Arifə.  
Ağzında şəkərdi, sözündə zərdi,  
Başında cıqqadı, teldi Arifə.

Bağında meyvədi, bağçanızda gül,  
Gözlərində nurdu, ağızında dil.  
Ətirlə mixəkdi, zəncəfillə, hil,  
Bağında solmayan güldü Arifə.

Yeməyində ləzzət, tamında duzdu,  
Şabaşı çox yekə dollardı, yüzdü.  
Görərsən oynadı, hər yana süzdü,  
Ağzında ləzzətdi, baldı Arifə.

Çox oyunlar bilir “Vağzalı” üstə,  
Hərdən cəhcəh vurur, oxur “Şikəstə”.  
Sən gözəl xanımsan, a boyu bəstə,

Səndən ötrü sevinc, ildi Arifə.

Gedişdə, gəlişdə çox şey taparsan,  
Qohumluğun naxışını yaparsan.  
Hər vaxt bir-birinə sovqat aparsan,  
Oruc deyər: yekə fildi Arifə.  
Qonşuluqda əhli-haldı Arifə.

***Gəncə, 22.08.2003***

**ŞİRİN SÖZÜYNƏN**  
*(Toy məclisinə)*

Hanı bu məclisin qoşa gülləri,  
Bir cüt sona kimi şux bülbülləri.  
Tərənnüm edələr bizim elləri,  
Gözəl şux nəğməynən, şirin sözüynən.

Bağçanın bir gülü şox salır elə,  
Nəğməsi, kələmi yaraşır dilə.  
Boy-buxunları da bənzəyir gülə,  
Bu cavan oğlanın, cavan qızıynan!

Atalar, Analar dua eyləsin,  
Qardaşlar, bacılar xeyir söyləsin.  
Oruc bu məclisdə dövran eyləsin,  
Təmiz avazıyan, şirin sözüynən!

***17.09.1995***

**ALLAH MÜBARƏK  
ELƏSİN TOYUMUZU**

Allah mübarək eləsin,  
Gül ətirli toyumuzu.  
Ata-ana sevindirsin,  
Bəylə-gəlin toyumuzu.  
Gəlinlə-bəy olsun qoşa,  
Arzuları gəlsin başa.  
Sevincimiz coşa-coşa,  
Şadlandıraq toyumuzu.

Oruc əmi arzu-dilək,  
Hamımız əl-ələ verək.  
Gələcəyi gözəl görək,  
Aşıb-daşan toyumuzla.  
Bu şən səsli toyumuzla.  
Mübarək, mübarək deyək,  
Bizim bu şən toyumuza.

**20.09.2004**

**NAZ AYRI ŞEYDİ**

Məclislərdə tamadalar deməyə,  
Şeir ayrı şeydi, söz ayrı şeydi.  
Şənliklərdə oynamaga, gülməyə,  
Kaman ayrı şeydi, saz ayrı şeydi.

Məclisin bəzəyi şeir, qəzəldi,  
Oynayıb güləndə gəlin gözəldi.  
Arzu-diləkləri sevgi əzəldi,

Oynayıb gülməkçün naz ayrı şeydi.

Göllərin bəzəyi yaşılbaş olsa,  
Sevgi sevənlər də həmsirdəş olsa,  
Him-cim eyləməyə kaman qaş olsa,  
Göllərdə ördəklər, qaz ayrı şeydi.  
Oynayıb gülənin qəlbin almasan,  
Şadlananın qeydinə də qalmasan,  
Sevinci, gülüşü yada salmasan,  
Tamada dediyi söz ayrı şeydi.

Oruc çox düşünüb yazıbdı bunu,  
Məclisin sevinclə qurtarsın sonu.  
Məclisi uzadıb sökməkçün danı,  
Nadanlarçün qırmaq qoz ayrı şeydi.

*Gəncə, 23.11.2012*

## **DUR GEDƏK**

Başına mən dönüm, a Ceyran xanım,  
Həsrət qoyma narin üzə, dur gedək.  
O yersiz sözləri demə üzümə,  
Tökmə abrim çölə, düzə, dur gedək.

Dərdim çoxdu mənim el bilir onu,  
Hər çətin sözlərə geydirmə donu.  
Bilmirsən nə olar bəd sözün sonu,  
Çox üz vermə qəmzə-naza, dur gedək.

Oruca söz vurub salma çətinə,  
Zəhəri yeridib durma qəsdimə.

Qaşqabağın tökmə öz minnətinə,  
Zülm vermə bəsdi bizə, dur gedək,  
Güç vermə o qasa-gözə, dur gedək.

*Gəncə, 28.10.2013*

### **YAZMIR QƏLƏMİM**

Çoxdandı görmürəm nurlu üzünü,  
Kaman qaşlarını, ala gözünü.  
Deyənmirəm sənə şirin sözümüzü,  
Görməyəndə səni yazmir qələmim,  
Şirin kəlam seçib, düzmür qələmim.

Gecə-gündüz xəyallara dalıram,  
Fikrim çəşir, tamam darda qalıram.  
Yenə təsəllimi səndən alıram,  
Görməyəndə sətrə düzmür qələmim,  
Şirin kəlam seçib, süzmür qələmim.

Orucam, eşq odu yandırır məni,  
Qəlbimi göynədir, sindirir məni.  
Eşqin zirvəsindən endirir məni,  
Görməyəndə dərdə dözmür qələmim,  
Şirin kəlam seçib, süzmür qələmim.

*Gəncə, 25.10.2013*

### **DƏRƏNLƏR BİLƏR**

Gözəllər gözəli, gül əndamları,  
Öpüb ləzzətini görənlər bilər.  
Qoynu cənnət bağı, ətri qızılgül,

Yumru narlarını dərənlər bilər.

Naz etdikcə ağı mayatək bədənlə,  
Zülməməylə, şirin dillə, ədanla,  
Nazik bədən ilə, geyim kətanla,  
Qədrini qoynuna girənlər bilər.

Oruc arzulayır naz-qəmzə ola,  
Şirin söz-söhbətlər yaddaşda qala.  
Eşq odu canına hərarət sala,  
Qoynuna həvəslə girənlər bilər.

**Gəncə, 15.03.2014**

### **ÇAĞIR, GƏLƏRƏM**

Kefin durulanda, eşqin daşanda,  
Könlün şənlənəndə çağır, gələrəm.  
Şirin söhbətlərdən söhbət açanda,  
Eşqin şöləsinə çağır, gələrəm,  
Səninlə bir yerdə deyib gülərəm.

Tülək tərlan kimi tək duranda sən,  
Mənimlə bir yerdə deyib güləsən.  
Qızılquştək şığıyasən, gələsən,  
Eşqin şöləsinə çağır, gələrəm,  
Səninlə bir yerdə deyib gülərəm.

Bəzək lazıim deyil şirin söhbətdə,  
Naz-qəmzə lazımdı dərin söhbətdə.  
Eşqin dəryasına girən söhbətdə,  
Naz-qəmzə səsinə çağır, gələrəm,  
Səninlə bir yerdə deyib gülərəm.

Oruc vurğunudu gözəl canların,  
Gülər üzlü, qəlbə xoş insanların.  
Sənin bu işlərdə var imkanların,  
Şirin söhbətlərə çağır, gələrəm,  
Eşqinlə bir yerdə deyib gülərəm.

*Gəncə, 16.01.2014*

### **NAZIN YANDIRIR**

Çoxdandı görmürəm nurlu üzünü,  
Kaman qaşlarını, ala gözünü.  
Deyənmirəm sənə şirin sözümü,  
Ay xanım, alovun, közün yandırır.

Şax duruşun, qoşa narlar qoynunda,  
Bəzək, düzək, zər asılıb boynunda.  
Çox məqam var baxışında, oynunda,  
Süzgün baxış, qəmzən, nazın yandırır.

Oruc yanır inan eşqin oduna,  
Bilənim yox bircə sala yadına.  
Canım qurban sən cananın adına,  
Eşqinin Alovu məni yandırır,  
Sənin bircə şirin sözün söndürür.

*Gəncə, 03.11.2013*

### **BAXMIR SÖZÜMƏ**

Sən qəlbimdə açan növrəst gülümsən,  
Bağçamda oxuyan şüx bülbülümsən.

Ağzımda danışan şirin dilimsən,  
Sənsiz qələm yazmır, baxmır sözümə.  
Nə qədər yazıram qəlbim şad olmur,  
Şən eşqin havası başıma dolmur.  
Kamil sözlər heç də yadımda qalmır,  
Kağız, qələm, dəftər baxmır üzümə.

Mən Orucam, sənsiz könlüm şad olmur,  
Nə yeyirəm damağında dad olmur.  
Gülənmirəm, könlüm heç abad olmur,  
Şirin sözlər işiq salmır gözümə.

*Gəncə, 05.11.2013*

# QOCALAR

## QOCALIQ

Doğulandan deyilibdi bu sözlər,  
Ömürə pərsəngdi, qəmdi qocalıq.  
Yaşadıqca ləzzətini bilirlər,  
Boğazdan yapışan çəmdi qocalıq.  
Yuxusuzluğa bir həmdəmdi qocalıq.

Ömür paydı özü verir Yaradan,  
Haq-nahaqqı götürəndi aradan.  
Özü seçil hər bir ağrı, qaradan,  
Ömürlərdən gedən dəmdi qocalıq.  
Haqdan gələn bir fərmandı qocalıq.

Ömürləri keçsə keflə, damaqla,  
Səxa-səxavətlə, pay paylamaqla.  
Əllərində qızıl, pul oynamaqla,  
Ömürlərə şan-şöhrətdi qocalıq.  
Allah verən bir büsatdı qocalıq.

Kədər, fikir, yiğildiqca canına,  
Zəhərlər hopduqca təmiz qanına.  
Qocalıq ziyandı şöhrət-şanına,

Ömrə ziyan, şər-böhtandı qocalıq.  
Haqdan gələn bir fərmandı qocalıq.

Yeriyə bilməyir, tez-tez əylənir,  
Cavanlığın arxasınca boylanır.  
Ağıl itir, huş azalır, səylənir,  
Vurmaq-tutmaq vaxtı kəmdi qocalıq,  
Yuxusuzluğa bir həmdəmdi qocalıq.  
Oruc Göyçəli də dərd, fikir çəkir,  
Qocalar könlünə solmaz gül əkir.  
Zaman, dövran onun ciyərin sökür,  
Ömürlər çürübən nəmdi qocalıq,  
Yuxusuzluğa bir həmdəmdi qocalıq.

Oruc Göyçəliyəm, qələm əhliyəm,  
Dərdəcər bir kəsəm, ələm əhliyəm.  
Yazıb-yaratmağa aləm əhliyəm,  
Fikir, kədər yığan çəmdi qocalıq,  
Yuxusuzluğa bir həmdəmdi qocalıq.

**30.11.2010**

## **QOCALIQ**

Getdikcə bədəndə ağrılar artır,  
Ayağından tutub geriyə dartır.  
Ömür mətahını çox ucuz satır –  
Hesablaşmır sənlə indi qocalıq,  
Fikirlə, kədərlə təndi qocalıq.

Cavanlığın ətri üstündə qalmır,  
Ürək istədiyi həzzini almır,

Cavanlıq heç səni yadına salmır,  
Ürəkdə yaşanan kindi qocalıq,  
Fikirlə, kədərlə təndi qocalıq.

Oruc Göyçəliyəm, el dərdi məndə,  
Xalıq verən dərdlər qalıb sinəmdə,  
Bir tərəfdən yixır kədər də, qəm də,  
Üstəlik görürsən mindi qocalıq,  
Fikirlə, kədərlə təndi qocalıq.

*Gəncə, 13.02.2012*

### BU DÜNYA

Görünməmiş, bilinməmiş işi var,  
Açılmamış tamam sirdi bu dünya.  
Uçuq yerə qoyulmamış daşı var,  
Görənlər gözünə tirdi bu dünya.

Kimi dərdin çəkir sabahkı günün,  
Kimi kefindədi toyun, düyünün.  
Kimi kələyində olmaz oyunun...  
Kasıba, yetimə dardı bu dünya.

Kimi kəkələyib tapır yolunu,  
Kimi tapa bilmir boşu, dolunu.  
Kimlərsə tapıbdı özcə yolunu,  
Baş əyənlər üçün Pirdi bu dünya.

Kimi firıldaqla, fellə dolanır,  
Kimi zəhmətilə, tərlə dolanır,  
Kimi gəlhagəllə, varla dolanır,

Onlar üçün gurhagurdu bu dünya.

İnsanlar nə qədər dərdlə yaşayar,  
Nə vaxtacan kədər, qəmi daşıyar,  
Məcbur eyləyir ki, daşla başı yar, –  
Tamam firıldaqdı, feldi bu dünya.  
Nə qədər düşünmək, daşınmaq olar,  
Uçqun çöllər kimi aşınmaq olar?  
Qotur insan kimi qaşınmaq olar,  
Kimlərə bir belə quldu bu dünya.

Nə qədər dərd çəksin Oruc biçarə,  
Kədərlə işlərə tapılmır çarə.  
Canlara vurulan sağalmaz yara –  
Millətə tələdi, pəldi bu dünya.  
Kimlərə palandı, çuldu bu dünya.

**22.08.2010**

**ZƏMANƏ AĞLADIR  
KİŞİNİ, NEYNİM?  
(Bacardığım, bildiyim)**

Ağlamaq, əzizim, kişi işi döy,  
Zəmanə ağladır kişini, neynim?  
Qazanan kişilər gəlhagəl olan,  
İndi zəmanənin daşıcı, neynim?

Tərpədə bilmirlər indi yerindən,  
Zəmanə göynədir ahi dərindən.  
Baş aça bilmirəm dünya sırrindən,  
Bu vaxtin qurusu, yaşıdı, neynim?

Nə qədər car çəkim zalım insana,  
Allah, qarğış edim, gülüm insana?  
Hansını məsləhət bilim insana,  
Hamısı millətin qırxbasdı, neynim?  
Danışıb-yazmaqla düzələn deyil,  
Nahaq işlər yerdən üzülən deyil.  
Haqqın süzgəcindən süzülən deyil,  
Zəmanənin ağır daşıdı, neynim?

Oruc hansı gözlə baxsın cahana,  
Özünə od vursun, yoxsa cahana?  
Fikir-dərdlə hesablaşmır zamana,  
Kişi elin ağlı, huşudu, neynim?

**21.02.2011**

### **QOCALAR**

Kədər, fikir şələlənir üstünə,  
Oturanda mürgüləyir qocalar.  
Keçmişləri şölələnir üstünə,  
Gözəl arzu, gün diləyir qocalar.

Nağıl təki dövran yadında qalır,  
Zaman cəllad olub canını alır.  
Çərxi-fələk öz qılincını çalır,  
Dərd əlindən çox inləyir qocalar.

Övlad böyütməkdi arzu, diləyi,  
Xoş görmək istəyir o, gələcəyi.  
Bu çətin dövranın iməkləməyi,

Az ömrünə kül bələyir qocalar.

Xəyalında qoyur dağı-dağ üstə,  
Fikrində becərir bostan-bağ üstə.  
Qarpızı, yemişi incə tağ üstə,  
Becərib, dastan söyləyir qocalar.

Gecələr dalırlar xəyallarına,  
Aranı dağa çəkir, dağı arana.  
Ölçür, biçir hərdən düşür torana,  
İşqlaşmağı arzulayır qocalar.

Oruc qəm yükünü belində çəkir,  
Qocalarçın qəlbində güllər əkir.  
Bəd övlad atanın qəddini bükür,  
Xoş diləyi arzulayır qocalar.

**06.07.2001**

**CAVAN OLMAZSAN**  
*(Özlərini cavan sayan qocalara)*

Qocalıq üstün alıb, tərif yerin yox,  
Yüz nanay çalsan da cavan olmazsan.  
Zəmanəçevrililib, saqqal ağarıb,  
Şeşəlib dursan da cavan olmazsan.

Vaxtın keçib, ağarıbsan qar kimi,  
Şəhərin olubdu tari-mar kimi.  
Olanmazsan cavan yara yar kimi,  
Bəzənsən də belə cavan olmazsan.

Ha yüyür ki, cavanlıq çatasan,

Qocalıq yükünü beldən atasan.

İndən belə gecə-gündüz yatasan,  
Duranda yeriyib cavan olmazsan.

Gəl höcət eyləmə qoca dünyaynan,  
Yaşı yüz minlərdən uca dünyaynan,  
Süleyman, Salsalı biçən dünyaynan,  
Oruc, özün üzəmə, cavan olmazsan.

# **ANA NƏVAZİSİ İSTƏYİR KÖNLÜM**

## DÖNMÜŞƏM

Bir bağbanam xəzan vurub bağımı,  
Sarı, xal-xal yarpaqlara dönmüşəm.  
Fələk çəkib sinəm üstə dağını,  
Cadar-cadar torpaqlara dönmüşəm.

Söz atım yorulub yollarda qalıb,  
Könlümün başını duman, çən alıb,  
Şux cismim quruyub, gül rəngim solub,  
Çağlamayan bulaqlara dönmüşəm.

Fələk qoymur gül-çiçəyim açıla,  
Şirin sözüm nəğmə olub saçılıa,  
Qəm-kədərim arıtlana, seçilə –  
Danışmayan dodaqlara dönmüşəm.

Söz bulağım daha axmir, çağlamır,  
Yaddaşım korşalıb daha saxlamır,  
Aşıqlar sözümnən məni haxlamır,  
Susuz, qumlu səhralara dönmüşəm.

Oruc Gøyçəliyəm, üzüm Allaha,  
Yazdığınım sözlərim bar vermir daha.  
Yamanca düşmüşəm amana, aha,  
Barsız, quru budaqlara dönmüşəm.

**17.01.2012**

## ƏQLİM MƏNİ BİTMƏZ

## **İŞƏ SALIBDI**

Əqlim məni bitməz işə salıbdı,  
Gəzdirir dərəni, dağı, həm düzü.  
Çətinliyə salır görülən işi,  
Dərd, ələm haqlayır əllini, yüzü.

Gedəndə yolumu çəşiram hərdən,  
Fikir, kədər yixır, sürüyür birdən.  
Taqətim tükənir, düşürəm girdən,  
İtirirəm tamam getdiyim izi.

Oruc nə gün görüb bax bu zamanda?  
Çox vaxtı inləyib darda, amanda.  
Dərdi ağlanıbdı tarda, kamanda,  
Aləmə yayılıb nəsihət sözü,  
Baxanda görünüb tam nurlu üzü.

*Gəncə, 17.06.2012*

## **YAZMASAM OLMUR**

Könüllərdən axan şirin sözləri,  
Naxışla sətirə düzməsəm olmur.  
Gözəl insanları, nurlu üzləri,  
Nəğməli dillərə yazmasam olmur.

Səxalı insandan, paylı əllərdən,  
Barlı, bərəkətli, yaşıl çöllərdən.  
Yaşılbaş sonalı duru göllərdən,  
Ətirli gullərdən yazmasam olmur.  
Haqq verən qismətdi bineyi-başdan,  
O heç aslı deyil ömürdən, yaşıdan.

Oxtək kirpiklərdən, o kaman qaşdan,  
Nəğməkar ellərə yazmasam olmur.

Dağlarda yaşayan ceyran-cüyürdən,  
Meşədə yaşayan pələngdən, şirdən.  
Kollarda səslənən turac, kəklikdən,  
Ovçu əllərinə yazmasam olmur.

Oruc vurğunudu çəmənliliklərin,  
Ətirli al-yaşıl, sarı güllərin.  
Sevincli, fərəhli, ulu ellərin,  
Adına nəğmələr yazmasam olmur.

*Gəncə, 30.12.2012*

**YARALANMIŞ QUŞ KİMİ**  
*(Aşıq Saleh Hacıkənddə oxuyarkən)*

Uzaq düşdüm sazdan, sözdən, nəğmədən,  
Dözəmmirəm yaralanmış quş kimi.  
Ömrüm ilə telli saza bağlıyam,  
Elə bil ki, ovçu ova tuş kimi.

Qoşammıram söz oxumu kamana,  
Əyib qəddim viran qalmış zamana.  
Ahım qalxıb zirvələrə, tavana,  
Dərddən bezmiş dəlisovlu baş kimi.

Oruc havalanıb düşüb çöllərə,  
Ona baş endirmir meşə, dağ, dərə.  
Ömrü zara gəlib çəkilib dara,  
Oturur yuvada tək bəyquş kimi.

*Hacıkənd, 06.06.2012*

## SAZIM

Hər görəndə fərəhləndim,  
Səni çaldım, itdi dərdim.  
Ürəyimi sənə verdim,  
Mənim nəğməm, xoş avazım,  
Gətir məni dilə, sazım.

Dərd daşanda sənlə böldüm,  
Səni hər vaxt sirdəş bildim.  
Hər çalanda dinə gəldim,  
Sənsən mənim xoş avazım,  
Gətir məni dilə, sazım.

Səslənəndə gedər ahım,  
Sənsən mənim Qibləgahım.  
Bağışlansın qoy günahım,  
Yoxdur başqa işvə, nazım,  
Gətir məni dilə, sazım.

Səhər-axşam görüşəndə,  
Könlümdə nəğmə bişəndə.  
Səndən yenə söz düşəndə,  
Mənim xoş nəğməm, avazım,  
Gətir məni dilə, sazım.

Oruc vurğunu, bil, saza,  
Fəsillərdə bahar, yaza.  
Vurğun oldum gül avaza,  
Səndə olub xoş avazım,

Gətir məni dilə sazım.

**Gəncə, 01.10.2001**

### **BİR ANA AĞLAYA MƏNİ ÜRƏKDƏN**

Bir ana ağlaya məni ürəkdən,  
Təbiətin sıltığına dözmürəm,  
Söz-söhbəti ola mənə gərəkli,  
Könlü açıq bu dünyada gəzmirəm.

Üzüm gülmür, dağım olub duman, çən,  
Kefim yoxdu yüküm olub kədər, qəm,  
Səbrim daralıbdı dözə bilmirəm,  
Yenə ümidimi haqdan üzmürəm.

Orucam, Yaradan özü qorusun,  
Gördüyüm işlərim xalqa yarasın,  
Könlümün dərdini ellər arasın,  
Vallah, mən heç kəsə quyu qazmırıam.

**19.09.2002**

### **DƏRDİMƏ ŞƏRİK OLMADI**

Çox oxudum kitabları,  
Dərdimə şərık olmadı.  
Atdım zəri qoşa-qoşa,  
Nərdimə şərık olmadı.

Ümidlə yalvardım Haqqıa,  
Dözmədi belimdə toqqıa.

Doğradılar şaqqa-şaqqa,  
Şərtimə şərik olmadı.

Oruc yanar dağa döndü,  
Yanan ocaqları söndü.  
Yalvardı ki, aman gündü,  
Dərdimə şərik olmadı.

**Gəncə, 08.03.2012**

### SİNƏYƏ

*(Fələkdən, zəmanədən gileyim)*

Mən sənə nə dedim çərxi-kəcmədar,  
Beləmi vururlar yara sinəyə?  
Dərd tuğyan eyləyir elin sərində,  
Loğmanı yox neştər vura sinəyə!

Müşgül işlər başa gəlmir illərlə,  
Dinəmmir fikirdən şirin dillərlə.  
Libası yox, geyib çıxa ellərlə,  
Ömür keçir, yara vurur sinəyə.

Elin dərdi tuğyan edir Orucda,  
Kimdə nə var, kimdən ala borcu da?

İş də yoxdu, ödəmir xərc, borcu da,  
Həyat zillət, ömür gedir, sin-zaya.

**26.03.2000**

**DİNCƏLƏMMİRƏM**  
*(Bir qaçqının dərdinə şərik)*

Sənsiz sənin dərdin məni yandırır,  
Canımı, cismimi alovlaşdırır.  
Haqsız gəlib haqları sindirir,  
O gündən bu günə dincələmmirəm.

Özüm-özümü də tam unutmuşam,  
Yatmış bir daş idim, bil, oyatmışam.  
Sanki mən fil qulağında yatmışam,  
O gündən bu günə dincələmmirəm.

Çox haqsız ucalır, haqqın yerinə,  
Baxan yoxdu dayaza nə dərinə.  
Dünya belə getməz, öz dəftərinə,  
Yazar səbrim çatmir, dincələmmirəm.

Mən Orucam, yoxdu heç bir ləqəbim,  
Aləmi yandırır alovlu qəlbim.  
Haqsızlığa qarşı nakam qəlbimlə,  
Gecəli-gündüzlü dincələmmirəm.

**23.07.1991**

**ALDANDIM**

Kiməsə iş gördüm qazancım olur,  
İşlədimsə yumşaqlıqdan aldandım.  
Xahiş, minnət etdikləri şeri mən,  
Yazdimsa da, yumşaqlıqdan aldandım.

İnandım mən yağılı-yağılı sözlərə,  
Xamlıq etdim çala-çökək izlərə,

Baxdim hər cür ağı, qırmızı üzlərə,  
Seçdimsə də, yumşaqlıqdan aldandım.

Kövrək qəlbim məni aldadır hərdən,  
Hirsləndirir, sözü tərpədir yerdən.  
İbrət dərsin qaçırmıa sən nəzərdən,  
Dedimsə də, yumşaqlıqdan aldandım.

Orucam, nadanlar bəhsinə düşdüm,  
Olmaز yerdə həvəs bəhsinə düşdüm.  
Soraqlaşdım, bildim, izinə düşdüm,  
Tapdımsa da, yumşaqlıqdan aldandım.

**14.12.1999**

### **YANDIRAN MƏNİ YANDIRIR**

Məlul, müşkül baxma, gözəl,  
Yandıran məni yandırır.  
Şimşek kimi çaxma, gözəl,  
Sındıran, məni sindirir.

Qismət verib özü mənə,  
Nələr çəkir ürək, sinə.  
Dözür canım hər səsinə,  
Qandıran, məni qandırır.  
Bağçamdan gülümü dərir,  
Dərib pünhan yerə sərir,  
Yayda, qışda zülüm verir,  
Donduran, məni dondurur.

Oruc Haqq işinə dinməz,

Haqq salmasa özü enməz.  
Tələ qursa, bil, endirməz,  
Endirən, məni endirir.

### **DİNDİRMƏSƏN YAXŞIDI**

*(Qədirbilməzlərə)*

Aman Allah, yaxşları yaxşdı,  
Elə bil baxışı sona baxışı.  
Yaxşları bütün elin naxşdı,  
Pislərini dindirməsən yaxşdı,  
Heç atına mindirməsən yaxşdı.

Sərhəd qoymaz ismətinə, adına,  
Özü düşsün alovuna, oduna.  
Lənət olsun pis adamın zatına,  
Bədlərini dindirməsən yaxşdı.  
Heç atına mindirməsən yaxşdı.

Yeri gəlsə səni çox ucuz satar,  
Yem olmasa yemə, kəpəyə qatar.  
Qiymətin alçaldar küçəyə atar,  
Çox sırrını bildirməsən yaxşdı.  
Heç atına mindirməsən yaxşdı.  
Abır bilməz, yaxşısına, yamana,  
Oxu qoyar yerli-yersiz kamana.  
Atar sənə, qatar toza, dumana,  
Pis adımı güldürməsən yaxşdı,  
Heç atına mindirməsən yaxşdı.

İş əyilsə, əyri baxar zamana,

Məhəl qoymaz nə arzuya, gümana.  
Qatar səni həm köyşənə, samana,  
Yeyər səni, sildirməsən yaxşıdı.  
Heç atına mindirməsən yaxşıdı.

Alov tutsa ətəyindən, əlindən,  
Kənar əyləş kömüründən, külündən.  
Uzaq edər səni oba, elindən,  
Alovunu söndürməsən yaxşıdı,  
Heç atına mindirməsən yaxşıdı.

Oruc bu təlimdən düşüb çox uzaq,  
Gör-götür zamanda yazıqdən yazıq.  
Qabiliyyət, təklikdən olubdu mizaq,  
Beləsini güldürməsən yaxşıdı.  
Heç atına mindirməsən yaxşıdı.

**26.02.2006**

### **ÜRƏYİNDƏ NƏ DƏRD OLA, NƏ DƏ QƏM**

Uşaqtək ömrünü yaşaya insan,  
Ürəyində nə dərd ola, nə də qəm.  
Dünyanı da dərk eyləyə özütək,  
Gözlərində nə yaş ola, nə də nəm.

Heç seçməyə nə dövləti, nə pulu,  
Ola hər cahanda qeyrətin qulu.  
Yaşaya dövrünü sayıla ulu,  
Sözlərində qara ola, nə də kəm.

Şirin ola dosta, qohuma, yada,  
Kömək ola hər an aha, fəryada.  
Təmiz ola balıq kimi dəryada,  
Əməlilə işi bir ola bahəm.

Ayırmaya heç vaxt yaşılı aldan,  
Bəd söz danışmaya kimsəyə daldan.  
Bədnəzər olmaya, baxmaya koldan,  
Bütün dövrlərdə ola mərdanəm.

Oruc nə dərd çəkər belə yaşansa,  
Acılıq olmasa, şirin danışsa.  
Naməndlər bəd işdən, pisdən aşınsa –  
Ömrüm boyu olar mənim dürdanəm.

**07.08.2003**

**GÜNAH ƏL TUTDUĞUN  
BƏNDƏLƏRDƏDİ**  
*(Allah yoluna gəlməyənlərə)*

Günah səndə deyil, yaradan Allah,  
Günah yaratdığını bəndələrdədi.  
Gəlmir dillərinə rəbbi, bismillah,  
Günah çoxaltdığın bəndələrdədi.

Deyirsən bəlkə də düzələr yola,  
Cib dolduqca yolunu salır kola.  
Sırtıq məhəl qoymur haqq qoyan yola,  
Günah əl tutduğun bəndələrdədi.

Oruc çox düşünür əyrini, düzü,

Çoxu cırır, tökür əlini, üzü.  
Haqqı ayaqlayır, basırır izi,  
Günah əl atdığın bəndələrdədi.

**18.03.2006**

## **GƏLİR**

Bu dərdli könlümün şam-şöləsinə,  
Gör bir neçə-neçə pərvanə gəlir.  
Yaralanmış eşqin ah-naləsinə,  
Hurilər, pərilər dərmanla gəlir.

Bilirlər dərdimə çarələr yoxdu,  
Qəmdən ürəyimə sancılan oxdu.  
Vətənsiz qaçqının dəndləri çoxdu,  
Təbiblər dərdimə məlhəmlə gəlir.

Oruc naləldi qərib dağ kimi,  
Dərd əridir onu kərə yağ kimi,  
Ancaq gəzir ayaqüstə sağ kimi,  
Mələklər üstünə məlhəmlə gəlir.

**19.12.1998**

## **GÖRƏN**

Tərəzidən düşüb dünya gərdisi,  
Nə vaxtı bu işlər düzələr görən?  
Aqillər, alimlər fikirdən çəşib,  
Nə vaxtı süzgəcdən sözülər görən?

Ay Allah, nə yaman dağıldı dünya,  
Kimlər fitnə qoydu, yıxıldı dünya?  
Hər yerdə deyirlər paxıldı dünya,

Nə zaman bu dünya düzələr görən?

Dərd-kədər millətin üstünü alıb,  
Yoxsulun canına vəlvələ salıb.  
Deyirlər gərdişin çarxı fırlanıb,  
Yerindən nə vaxtı üzülər görən?

Arzular səhv düşür ilbəilindən.  
Paxıllar əl çəkmir fitnə-felindən.  
Bir nalə çəkərəm, ahı dərindən,  
Xudam yada salar, təzələr görən?

Oruc bu dərdləri gah süzür, seçir,  
Gahdan kədərlənir, hər işdən keçir,  
Ömür sona çatır, dünyadan köcür,  
Nə vaxt sona çatar qəzalar görən?!

**19.07.1999**

### **PAYIMI VERİR**

Ömrümdə arzum gülməyib mənə,  
Yaradan yuxumda payımı verir.  
Təbiət də bütün istəklərimi,  
Röyada bəxş edir, payımı verir.

Könlümü oxşayır mehri can kimi,  
Məni qarşılıyır mehriban kimi.  
Hüquq verir mənə paşa, xan kimi,  
Hər vaxtı röyada payımı verir.

Yaradan hər işin yerini bilir,  
İblislər də insan üzünə gülür.  
Aman Allah, qoyma tamah güc gəlir,

Aşkara ömrümə ziyanlar vurur.

Yatmış bəxtim yuxularda oyanır,  
Haqq əlilə köməyimdə dayanır.  
Ömrüm sevincini Xudamdan alır,  
Haqq özü Orucun payını verir.

*Gəncə, 12.01.1998*

### **NƏ VAXT TAPILAR**

Qismətim gödəlib yaradan şahdan,  
Açılmır üzümə bağlı qapılar.  
Qocaldım, ay Allah, dözmürəm daha,  
Yığvalıma əlac nə vaxt tapılar?

Getdikcə söküür ömrümün daşı,  
Çürüdür sinəmi gözümün yaşı.  
Soyuqlaşır məndən könül sirdası,  
Bu sıniq ürəyim nə vaxt yapılar?  
Orucam, aşibdi dərdim başımdan,  
Dərd çəkmışəm, bilin, cavan yaşımıdan.  
Bəxtim gülər gəlmir heç vaxt qarşımdan,  
Dərdə əlac görən nə vaxt tapılar?

*13.06.1999*

### **DÖNƏN DEYİL**

Vaxt ötüşür, keçir dövran,  
Bax dalınca yoruluncan.  
Yüz də keçirsən həyəcan,  
Xoş gün geri dönən deyil.

Haqq verməsə qismətini,  
Abır, həya, ismətini.  
Bilməsən öz səmitini,  
Heç nə göydən enən deyil.

Yanar çıraq qismət olsa,  
Məhəbbət qəlbinə dolsa.  
Allah özü nəzər salsa,  
Vallah, çiran sönən deyil.

Daşın, düşün, yerini bil,  
Yığ şirin söz, ol şirin dil.  
Nə bəd danış, nə yersiz gül,  
İncə sözlər sınan deyil.

Oruc bildiyi bax budu,  
Çox görübdü yanar odu.  
Yediyi çörəkdi, sudu,  
Haqsız yeri yonan deyil.

**17.02.2003**

### **FƏLƏKMI YIXDI?**

Gəl görüm, gəl görüm, yiğvalım, baxtım,  
Axşamdan sabaha ümidim yoxdu.  
Fikirdən, kədərdən dağılıb taxtım,  
Aşıbdı başımdan dərdlərim çoxdu.

Ölçü-biçi görmür kədərim, qəmim,  
Üzümdə görünmür sevincim, dəmim.

Allah, fərəh yazmır mənim qələmim,  
Bu incə qəlbimi kədərmi sıxdı?

Oruc kədər yiğir zəif canına,  
Hopdurur dərdləri tamam qanına.  
Fikir çələng hörür dörd bir yanına,  
Bilmirəm yiğvalmı, fələkmi yıxdı?

**25.02.2001**

**YUVASINDAN UÇUBDU**  
*(Taleyim gətirməyəndə)*

Çıxmışdım bu səhər kəklik ovuna,  
Məndən qabaq yuvasından uçubdu.  
Hirsəndim çaxmağı çəkdir havayı,  
Səsinə cüyürlə, ceyran qaçıbdı.

Axtardım, tapmadım itirdim izi,  
O çöllər qızını, o qara gözü.  
Ürəyimdən keçdi Vurğunun sözü,  
O çöllər gözəli dağlar aşkıbdı.

Əyləşdim, gözlədim, kəsdim bərəni,  
Seyr etdim ovçutək dağı, dərəni.  
Görsəm soruşaram onu görəni,  
Heyif ovum ordan uzaqlaşıbdı.

Dərk etdim Xudamdan yoxdu qismətim,  
Dedim tökülməsin abrim, ismətim.  
Bəlkə də düzələr sərim-səmitim,  
Anladım xəyalım burda çəşibdi.

Oruc yenə fikirindən dönmədi.  
Ovunun atəşi canda sönmədi.  
Əyləşdi lal kimi, daha dinmədi,  
Gördüm artıq burda iş dolaşıbdı.

**13.10.2000**

### **QARDAŞ OLUBDU**

«Teksun» yol salandan Azərbaycana,  
Kişilər qadına qardaş olubdu.  
Dillərdən düşübü canhacanında,  
Qadınlıq kişiyə yoldaş olubdu.

Köhnədən canında qalan əriyib,  
Ağac yağı üzü üstdə sürüyüb.  
Bədəndə qüvvələr tamam çürüyüb,  
Sırr açmır qadına, sirdaş olubdu.

Təriflənir dildə təzə «Sana» da,  
Söz şirindi, dayazdı o mənada.  
Məcbur yeyir, xeyri yoxdu cana da,  
Kişi yar-yoldaşa nimdaş olubdu.

Oruc dərddən çox işlərə qarışır,  
Xalqı üçün alovlanır, alışır.  
Fikiri, dəndləri başından aşır,  
Hər zaman xalqına sirdaş olubdu.

**23.03.1999**

**BELƏ QALMAZ**

*(Xanliğinde oturmuş bir qocanın gözlerinden  
gileyini oxudum)*

Niyə belə müşkülsən sən,  
«Keçər dövran, belə qalmaz».  
Gözlərindən oxudum mən,  
Arzuların dala qalmaz.

Ömür insanlarda azdı,  
Qışın sonu bahar, yazdı.  
Fikir etmək hələ tezdi,  
Xoş arzular belə qalmaz.

Hər bir işin öz vaxtı var,  
Hər şahın da öz taxtı var.  
Tələsmə sən, söz vaxtı var,  
Gözəl sözlər dala qalmaz.  
Yazın, yayın səfası var,  
İşin də öz cəfası var.  
Açan gülün vəfası var,  
Gül ətiri gülə qalmaz.

Oruc hər an qəm içində,  
Zülümlər boysuz biçimdə.  
Oturub mənim içimdə,  
Gedər uzun, ilə qalmaz.

**13.10.2003**

**BU QIZI DOĞANI**  
*(Evdar olmayanlara)*

Şirin danışmağı canımı alır,  
Yatmasın gorunda bu qız doğanı.  
Günorta yeməyni axşama salır,  
Yatmasın yerində bu qız doğanı.

Olanını yemir, qırğa baxır,  
Çirkablı sulartək qonşuya axır.  
Bir söz soruşanda özündən çıxır,  
Yatmasın gorunda bu qız doğanı.

Biçməyi, tikməyi bacarmır əli,  
Bükülüb yatmaqdən donqalıb beli.  
Danışanda elə zəhərdi dili,  
Yatmasın yerində bu qız doğanı.

Nə vaxtı deyirsən tez gəl, gec gəlir,  
Sorğuda, sualda dilə güc gəlir.  
Tələsik işlərdə çox bivec gəlir,  
Yatmasın yerində bu qız doğanı.

Oruc Göyçəliyəm, dözmürəm daha,  
Ümidim qalıbdı qadir Allaha.  
Belə qız doğanı batsın günaha,  
Yatmasın gorunda bu qız doğanı.

**18.01.2011**

## DİLİM

Zəhmət qədri bilməyənin,  
Tez üstünü alan dilim.  
Həqiqəti bilməyəni,  
İlan təki çalan dilim.

Ana dilim müqəddəsdi,  
Yad dillər mənə əbəsdi.  
Dilçilərim, səbrim kəsdi,  
Olub indi talan dilim.

Hər bir xalqın öz dili var,  
Danişmağa düz dili var.  
Calaq-culaq yüz dilim var.  
Olub mənim yalan dilim.

Vardır latin əlifbamız,  
Qoymadılar yaşadaq biz.  
Ağızda, dildə qalaq biz,  
Hani mənim kalan dilim?  
Oruc çəkir dil dərdini,  
Sevir dilçinin mərdini.  
Bizi qane etməzdimi,  
Öz yerində qala dilim?  
Olaydı öz ana dilim.

**01.03.2001**

**ZƏHMƏTİM YANDIĞIM  
KÜLÜMDƏ QALIB**

Eşqim sönüb, işə əl atammıram,  
Çəkdiyim zəhmətim əlimdə qalib.  
Döndərmişəm üzüm dan əppəyinə,  
Dərdlərim yüklenib, belimdə qalib.

Can deməyə bir kəs yoxdu yanında,  
Taqətdən düşmüşəm, zəif canım da.  
Həvəs kövr eləmir təmiz qanımda,  
Hər şirin sözlərim dilimdə qalib.

Oruc Göycəliyəm, dünya daralır,  
Günəş gözlərimdə sönüür, saralır.  
Ömür yollarımı boran, qar alır,  
Zəhmətim yandığım külümdə qalib.

**08.06.2013**

**OYANMIR**

Yuxum qaçıır, səda gəlir yuxardan,  
Növbə çoxdu, növbə gözlə axırdan.  
Tale yatıb, malim qaçıır naxırdan,  
Yatmış bəxtim oyanmıır ki, oyanmıır.

Ayaq getmir, əl gətirmir səhradan,  
Qismət yoxdu torpaq düşüb bəhərdən.  
Bar gətirmir, külək də tökür hərdən,  
Yatmış bəxtim oyanmıır ki, oyanmıır.

Qızıl üçün əl atıram, mis gəlir,

Duru suyu açıram hey pas gəlir.  
Zaman keçir günüm-gündən pis gəlir,  
Yatmış bəxtim oyanmır ki, oyanmır.

Oruc üzün Haqqa tutub yalvarır,  
Gecə-gündüz Haqq dərgahı dolanır.  
Millət üçün qəlbi Haqnan davranır,  
Yatmiş bəxtim oyanmır ki, oyanmır.

*Gəncə, 2010*

**GƏTİRƏCƏK**  
*(Zamanın gərdişinə)*

Tarixin təkəri dala fırlanır,  
Kimi lər qazanacaq, kim itirəcək?  
"Aksaq irəli düşür, köç qayıdanda"  
Kimin taleyində gül bitirəcək?

Zaman üzü döndü qırıldı çarxi,  
Qanla dolu gəldi, durulan arxi.  
Qırıldı cavanlar qalmadı axı,  
İndi kimi aradan götürəcək?!  
Oruc bu dəndlərdən zillətə gəlib,  
Bəd taleh kimlərin üzünə gülüb?  
Xaraba göllərdə sonalar ölüb,  
İndi görən sel kimi gətirəcək?!

**17.10.1996**

**MÖCÜZƏSİZ MÖCÜZƏ**  
*(Kitabına yazmışam)*

Bərk dəbdədi "Möcüzəsiz möcüzə",  
Alverçilər beş şirvana satırlar.  
İnsaf yoxdu satanlarda, nə deyim,  
Təmiz vicdanına haram qatırlar.

İman gedir, insaf gedir, din gedir,  
Cib kəsənlər bildiklərini edir.  
Bir kitabda neçə məqsədlər güdür,  
İnsanlıqlarını çölə atırlar.

Möcüzəsiz işlər məzəli olub,  
Başqa formalarda qəlblərə dolub.  
Bu zamanda çoxu dirilib, ölüb,  
Ticarətə yaman əməl qatırlar.

Onu yazan heç də belə deməyib,  
Vicdanını pula satıb, yeməyib.  
Günahını haramlıqla yumayıb,  
Alverçilər nahaq qana batırlar,  
Ar-namusu, din-imanı satırlar.

Kitab qumarına girişən çoxdu,  
Belə oyunların axırı yoxdu.  
Görərsən kitabın sahibi çıxdı,  
Orucla birlikdə oda atarlar.

**10.04.1998**

**BİZLƏRƏ QALDI**

Köç-köç oldu bu dünyadan köçmədik,  
Yaxşları köcdü, yamanlar qaldı.  
Quşların Leylası köcdü dünyadan,  
Yapalaq, yarasa bizlərə qaldı.

Çürütdük ömürü bəyquslarıynan,  
Tapmadıq taleyə tay quşlarıynan.  
Ellər səfalandı behiştləriynən,  
Xəcillik dünyada bizlərə qaldı.

Bay olmadı Oruc fani dünyada,  
Zəmanəsi xarab, ani dünyada.  
Axmaqların çoxdu sanı dünyada,  
Kəci, fırıldağı bizlərə qaldı.

**13.08.1993**

### **OLARMI?**

Başına döndüyüm ustad aşıqlar,  
Ustadın böyüyü, kiçiyi varmı?  
Dediyi sözləri nəsihətdirsə –  
Sözü nizamlasa fərqi olarmı?

Sözündə hər zaman ədl-ədalət,  
Tapılmaz içində xırda bir qələt.  
Amma ayaqlaşır dövrlə, fəqət,  
Onu ustadlardan seçmək olarmı?

Dövrünün aşiqi el yaraşığı,  
Sözləri nəsihət, dil yaraşığı.  
Dövran çox görməsin elə aşığı,

Binəva Orucdan keçmək olarmı?

**05.03.1975**

### **SƏN ÖL VURUR**

Ey xudaya, gör nə günə qalmışıq,  
Dostlar da dostonu tələlər qurur.  
Fikirləşməyirlər dalı-qabağı,  
Həm yalan danışır, həm sən Öl vurur.

Söz verirsə dediyindən yan qaçıır,  
Sübuta yetməkçün yüz oyun açır.  
Him-cimlə, qaş-gözlə alovlar saçır,  
Özündən min yalan sözlər uydurur.

Beş manatdan ötrü var-yoxdan keçir,  
Görülməmiş işi arşınla biçir.  
Yüz yalan danışır, üstdən su içir,  
Yalanın dalında mərdliklə durur.

Həmişə özünü qabaqcıl sayır,  
Qarşısındakını aşağıda qoyur.  
Yalanla, böhtanla əl-üzün yuyur,  
Əyri sözdən özütün qala qurur.

Oruc hərdən aldanır yalanlara,  
Qəlbində cin, şeytan, kin olanlara.  
Düzgün işdə axırda qalanlara,  
İbrətamız işdə yaxında durur.

**13.12.1999**

**UÇUBDU KÖNLÜMDƏN  
İLHAM PƏRİSİ**

*(Ramiz müəllimin istirahət mərkəzində)*

Uçubdu könlümdən ilham pərisi,  
Yalvarıram qonmur barlı budağa.  
Şeir həvəskarı, şeir hərisi,  
Havalanıb qalxıb enmir bu dağa.

Eşqim cuşə gəlir, istəyir yaza,  
Havalana, qalxa baxmaya naza.  
Səmalarda qanad çala, həm süzə,  
Şəfəq saçə gülə-çiçəyə, bağa.

Qismət verə şahım, nur saçə qələm.  
Boyana nuruna bu dünya-aləm.  
Oruca sağ ol deyə ağsaqqal lələm,  
Səslənə, səs sala sola, həm sağa.

**05.04.2013**

**BİRGƏ YERİYİR**

Kəmağıldı, məni salıb çöllərə,  
Gəzdirir hər yanı, meşə, dağ, dərə.  
Dərdimi paylayır ağır ellərə,  
Bu qismət mənimlə birgə yeriyir.

Dəndləri yiğiram dərdli canıma,  
Ziya verir ciyərimə, qanıma.  
Yara vurur mənim saf vicdanıma,  
Bu qismət mənimlə birgə yeriyir.

Orucam, incidir dərdlər, ələmlər,  
İşiq yolum yoxdur, var qara günlər.  
Mənənə heç görünmür arxalı ellər,  
Bu qismət mənimlə birgə yeriyir.

**01.07.2012**

### **SEÇ BİRİN TANI**

Möcüzəli dünya, çox sirlərin var,  
Açılar, açılmaz kim bilər onu?  
Nə qədər öyrənsək çoxları qalır –  
Kim bilər necolar dünyanın sonu?

Döllər xarab düşüb, toxumları zay,  
Çoxları olubdu bədvarisə tay.  
Seçilmir pis-yaxşı, nə də haqqı-say,  
Qoçaqsan içindən seç birin tanı.

Qarışib bir-birinə seçilmir nəsi,  
«Droc»dan tutulub xəmri, mayası.  
Yoxdu üzlərində abrı, həyası,  
Rəng verib geydirir sözlərə donu.

Tərsə cavab verir səsin qayası,  
Halalından yoxdu cinsi, mayası.  
Düz durmur, tez uçur ağıl tayası,  
Oruc dərddən yatmir gözləyir dəni.

**26.03.2013**

**BAXA BİLMİR**  
*(3 saylı TTYX-nin daxili  
xəstəliklər şöbəsində)*

Əldən düşən qocalara,  
Dövlətimiz baxa bilmir.  
Qocalarım xalq içinə,  
Düz, abırlı çıxa bilmir.

Hara gedir üzü qara,  
Ümid qalır arzulara.  
Cibləri boş, yoxdu para,  
Əlinə yağ yaxa bilmir.

15 «şirvan» darda qoyur,  
Dərd, kədər qəlbini oyur.  
Fikir dərisini soyur,  
Özün hara yıxa bilmir.

Nə yazasan bu dövrandan,  
İnsanları salib candan.  
Ürək doymur canda qandan,  
Qəlbi olub yuxa, bilmir.

Oruc kədər, qəm əhlidi,  
Bəxt-yığvalı kəm əhlidi.  
Zil qurtarıb, bəm əhlidi,  
Nurlu üzə baxa bilmir.

**14.02.2006**

## SONU VAR BİR GÜN

Aldanma sən pula, baş əymə vara,  
Gedər əldən o da, düşərsən dara.  
İnan düz dostluğa, saf etibara,  
Unutma hər işin sonu var bir gün.

Nə qədər kef çəksən ayılacaqsan,  
Kasıb cərgəsində sayılacaqsan.  
Qəbrə qoyulanda soyulacaqsan,  
Hər işin əvvəli, sonu var bir gün.

Oruc da düşünür, daşınır hər gün,  
Kamil sözlərilə tutubdu yükün.  
Kimlər görməyibdi fələyin hökmün?  
Qəzanın doqquzu, onu var hər gün.

**22.09.2002**

## YAXŞIDI (*Seir yazmağı asan bilənlərə*)

Bacarısan yaxşı yarat, yaxşı yaz,  
Qoy desinlər bərəkallah, yaxşidi.  
Qeybət qırmaq yazanlara yaxşı döy –  
Yaxşı söz de, qoy desinlər yaxşidi.

Ustad kəlam heç vaxt qaçmaz nəzərdən,  
Zəif sözdü yazarları qızardan.  
Ölü sözlər uca olmaz məzardan,  
Yaxşı sözə bərəkallah yaxşidi.

Ləkələmə bilmədiyin sözləri,  
Tapdalama gözəl naxış, izləri.  
İncidirsə ustad sözü sizləri,  
Qol-qıçasın kəsib qırma, yaxşdı.

Hər yazarın özünün meydani var,  
Söz oğrusun gözünün şeytanı var.  
Mərd yazara heç vaxt olmaz dünya dar,  
Sən yaxşı yaz, qoy desinlər yaxşdı.

Oruc çox çəkibdi dünya nazını,  
Qəbul edib həm çoxunu, azını.  
Haqq veribdi gözəl, yaxşı yazını,  
Oxu, desin mənalıdı, yaxşdı.

**08.03.2013**

## **MƏNİ**

Taleyim, qismətim gülmədi mənə,  
Fələk qismət etdi bu yerə məni.  
Tənəzzül təkərim işlədi yenə –  
Tulladı diyardan diyara məni.

Qismət payım kəsdi, qismət verənim,  
Tikmədi könlümü könül hörənim.  
Tapılmadı bircə səfa sürənim,  
Göndərdi hər yerə, biyara məni.

Saymadı bir dəfə tərəqqi şahı,  
Qismət verdi mənə amanı, ahi.

Zəhərdən eylədi arxa, pənahı,  
Çürütdü tulladı saraya məni.

**10.02.2006**

### **NUH ƏYYAMDAN DANIŞIR**

Dəllal bazarında malı yerimir,  
Kotanı kəc əkir, kəli yerimir.  
Yazdığı dillənmir, ləli yerimir,  
Dindirirsən Nuh əyyamdan danışır.

Becərdiyi bağın barı yetişmir,  
Alması, heyvası, narı yetişmir.  
Söz gülünün xiridarı yetişmir,  
Dindirəndə gür əyyamdan danışır.

Ağıl, kamal olmayıbdı başında,  
Yaxşı iş görməyib hələ yaşında.  
Dad olmayıb bişmişində, aşında,  
Dindirəndə pür əyyamdan danışır.

Oruc çox görübüdü qəliz işləri,  
Çox gözə basıbdı qızğın şisləri.  
Qanmazlarda görüb qanlı dişləri,  
Dindirirsən Nuh əyyamdan danışır.

*Gəncə, 04.06.2012*

### **DÜŞƏRSƏN**

Tamahlanıb firıldağə əl atma,  
Tələsiyib sən tələyə düşərsən.

Qarşındaki insanları aldatma,  
Fırıldaqnan sən kələyə düşərsən.

Təmiz danış söhbətini, sözünü,  
Hamıya xoş göstər gülər üzünü.  
Axtarsın qoy ellər təmiz izini,  
Ələnməkçün sıx ələyə düşərsən.

Fırıldaq işlərin axırı yoxdu,  
Kəc sözün ziyanı hamıya çoxdu.  
Çirkli sözü kimə desən bir oxdu,  
Burulgana, pis küləyə düşərsən.

Bacar nəsihətli söz de, kim olsa,  
Sülh yarat arada əyri, kəm olsa.  
Gülər sözlər danış əgər qəm olsa,  
Yoxsa çəşib pis tələyə düşərsən.

Oruc yazar xar olarsan ellərdə,  
Qəpiklik olarsan tamam əllərdə.  
Pisikərsən danışilan dillərdə,  
Ələnərsən sıx ələyə düşərsən.  
Əzilərsən sən bələyə düşərsən.

*Gəncə, 05.06.2012*

### **SAĞ VAXTLARIMDA** *(Nəsihət)*

Övladıma nəsihətim bu olub,  
Ağlayın siz məni sağ vaxtlarımda.  
Ölümümdən sonra yad da ağlayar,

Zəhmətimi çəkin sağ vaxtlarında.

Soruş əhvalımı, könlümü oxşa,  
Dərdim ürəyimdə dəyməsin daşa.  
Təsiri çox olar ömürə, yaşa,  
Hal-əhvalım bilin, sağ vaxtlarında.

Xəlvətdə də, aşkarda da can deyin,  
Soğanı, çörəyi şirincə yeyin.  
Ata ömürünə hörmət eyləyin,  
Orucu ağlayın sağ vaxtlarında.

**20.04.1995**

### **ELLƏRƏ ÇATA** *(Fələkdən gileyim)*

Çölüm özgəni yandırır, içim özümü,  
Mənə çox görürlər iki gözümü.  
Ellərə çatası şirin sözümü,  
Fələk də qoymur ki, ellərə çata.

Nanəciblər qiymət vermir sözümə,  
Hərdən mat qalıram özüm-özümə.  
Çox döyürem həm başıma, dizimə,  
Nəsihətli sözüm elimə çata.

Köhnə bir misal var, atalar demiş,  
Qızıldan taxt olsa bir viranəymış.  
Quru bəxt hər şeyi döyəcləyərmiş,  
Fələk verməyib ki, ellərə çata.

Oruc, qismətini Haqq da kəsibdi,  
Bəxtin-yığvalın da, bil, əksilibdi.  
Yəqin ulduzun da səndən küsübdü,  
Fələk barışdırırmır günlərə çata.

**27.02.1995**

**DEYƏN**  
*(Fələkdən gileyim)*

Yatmışam, batmışam, dinmirəm daha,  
Yaradan qismətim kəsibdi deyən.  
Fikirdən, kədərdən çatmışam aha,  
Sərt külək üstümdən əsibdi deyən.  
Yerimir işlərim, dayanıb, durub,  
Fələk qabağında boynumu burub,  
Qəlbimə bulunmaz yaralar vurub,  
Baxt-iqbalmı məndən küsübdü deyən.

Düz gətirmir sözüm, gülməyir üzüm,  
Səbirim azalıb, qalmayıb dözüm.  
Taqətim tükənib, qırılıb dizim,  
Orucdan əlini üzübdü deyən.

**08.08.2012**

**OLMAZ**

Dost yolunu dost gözləyər dost kimi,  
Qəlbində sevinər, kədəri olmaz.  
Dosta məhəbbəti ürəkdən eylər,  
Mehribançılığı gərəkdən olmaz.

Şad olar qapını qonaq döyəndə,

Barlı budaqları dostlar əyəndə,  
Dadlı meyvələri dostlar yeyəndə,  
Sevincinin həddi-hüdudu olmaz.

Allahın qonağı ruzili olar,  
Şirin söz-söhbətlər qəlbinə dolar.  
Orucun da qəlbi daha şad olar,  
Masası, süfrəsi çörəksiz olmaz.

**11.08.2012**

**DİN MƏRƏM**  
*(Qismətindən giley edənlərə)*

Yazan məni itə yazıb əzəldən,  
Qismətimə sözüm yoxdu, dinmərəm.  
Şirin sözüm çirkin olub gözəldən,  
Bu da mənə hələ çoxdu, dinmərəm.

Nə yazıbsa, danışmağa sözüm yox,  
Geyimlərdə, gecimlərdə gözüm yox.  
Danışanda qüvvəm yoxdu, dözüm yox,  
Bu tuşlanan mənə oxdu, dinmərəm.

Uduram hər sözü, yox mənim babım,  
İncidir ürəyim, qalmayıb tabım.  
Şirin dinsəm acı olur cavabım,  
Orucu yandırıb yaxdı, dinmərəm.

**02.01.2005**

## NEYNİM?

Yarıq yubka, yarıq donlar,  
Aldı canımızı, neynim.  
Arşın paşa görünəndə,  
Qurudu qanımız, neynim.

Geyimlər çıxıbdı dizə,  
Abır-həya çıxıb üzə.  
Ömür çatmir əlli, yüzə,  
Qurtardı ömrümüz, neynim.  
Nəsihətlər qalıb dildə,  
Tutar qalmayıbdı əldə.  
Tökülübüdə abır eldə,  
Qırılıb dizimiz, neynim.

Baxmayanda kor deyirlər,  
Qınc atırlar, gör deyirlər.  
Vallah, buna sərr deyirlər,  
Çıxb zibilimiz, neynim.

Oruc yenə gileyənlənir,  
Bağrının başı teylənir.  
Kənar yerdən əl eyləyir,  
Qalmayırlız izimiz, neynim.

**24.08.2000**

## QISMƏT YERİNİ (Zəmanənin ədalətsizliyinə)

Kişilər paltarlı, arvadları lüt,  
Zəmanə korlayıb ismətlərini.

Çaşıblar hər yerdə haqqın yolunu,  
Yaradan gödəldib qismətlərini.

Uşaqdən, böyükdən tökülüb həya,  
Sifətləri dəmir, üzləri qaya.  
Etdikləri səhvi heç gəlmir saya,  
Ərşə çəkib xudam qismətlərini.

Oruc bu fikirdən milçəyə dönüb,  
Kasıb ocağıtək qaralıb, sönüb.  
Haqqın üzü deyəsən bizdən dönüb,  
Bizdən uzaq edib qismət yerini.

**28.09.1999**

### **DEYİRƏM** *(İş vaxtı)*

Biz bu işi yoxlamağa gəlmişik,  
İtirməyin bircə anı, deyirəm.  
Bax bu yerin gözəl, təmiz adı var,  
Unutmayın saf vicdanı, deyirəm.

Təmiz qəlbi, sağlam qanı olanlar,  
Bu işlərə yanan canı olanlar,  
Təmiz adı, saf vicdanı olanlar,  
Çürütməyin sağlam canı, deyirəm.

Siz deməyin belə işə nə var bir,  
Bala işdən böyük işlər çıxar, bil!  
Xatalı iş tamam evlər yıxar, bil!  
Qaraltmayın təmiz qanı, deyirəm.

Hərzə işdən heç bir iş hasil olmaz,  
İş təmiz olmasa yaddaşda qalmaz.  
Qanun var, qərar var, işdən ayrılmaz,  
Unutmayın sərəncamı, deyirəm.

Oruc belə işə çox düşüb, çıxıb,  
Hər işə namusla, vicdanla baxıb.

İş təmiz olanda sərbəst buraxıb –  
İşin bəd yerini tanı, deyirəm.

**22.07.2003**

**ÇƏK CANIM**  
*(Cavanlıqda qocalığı yada  
salmayanlara)*

Cavanlıqda eylədiyin keflərin,  
Qocalanda zülümünü çək, canım.  
Cavanlıqda eylədiyin nəflərin,  
Ahıllıqda zillətini çək, canım.

Ömrümü, günümü səfada vurdum,  
Hər işin üstündə hökmlə durdum.  
Cavanlığım bir quş idi, uçurdum,  
Qocalıqda əziyyətin çək, canım.

Elə bilirdim ki, cavanlıq dağdı,  
Əridi qurtardı, dərəsi qaldı.  
Fikirlər çoxaldı, dərdlər çoxaldı,  
Qocalıqda zəlalətin çək, canım.

Orucam, kədərim dağdı, əyilməz  
Danışmaqla dərdim heç dilə gəlməz.  
Fikirdən, nalədən üzüm də gülməz,  
Qocalıqda zülümünü çək, canım.

**16.09.1997**

### **ANA NƏVAZİŞİ İSTƏYİR KÖNLÜM**

Qocaladım, Allah, arzum gözümdə,  
Ana nəvazişi istəyir könlüm.  
Doymadım anamın isti qoynundan,  
Şirin ana səsi istəyir könlüm.

Çağırayıdı məni, buyraydı işə,  
İşi düz etməsəm düşəm təşvişə.  
Yaxşı işlərimə təşəkkür düşə,  
Ana göndərişi istəyir könlüm.

Səhvimin üstündə döyəydi məni,  
Gözüm düz görəydi dumani, çəni.  
Öyrədəydi yenə bildiklərini,  
Anamın gəlişin istəyir könlüm.

Orucam, körpəyəm ana gözündə,  
Anasız yetiməm özüm-özümdə.  
Anamın əlləri ola üzümdə,  
Bir ana sıgalı istəyir könlüm.

**14.10.1999**

## MƏNİ AĞLASIN

Necə əyan edim, dərdimi yazım,  
Elə agah olsun, məni ağlasın.  
Yığılsın yanına qohum-qardaşım,  
Soyuq üzüm görsün, qara bağlasın.  
Kislata çürüdüb aparıb məni,  
Çürüdüb həyatdan qoparıb məni.  
Minibdi at kimi çapırkıb məni,  
Dostlarım sağ ikən məni ağlasın.

Yazılıq Oruc heç naz, qəmzə satmadı,  
Gözel rübəndini üzdən atmadi.  
Ömürlük bir rahatlanıb yatmadı,  
Qohumlar yığılsın, məni ağlasın.

**12.08.1993**

## DİNDİR MƏYƏSƏN (Dərd bilməyənlərə)

Allah imkan verə bu bədzatların,  
Yanından keçəsən, dindirməyəsən.  
Göstərməyəsən heç üzün onlara,  
Atının tərkinə mindirməyəsən.

Dölləri dönübdü bu bəd zamanda,  
Dilləri qalıbdı ahda, amanda.  
Şirin sözü yoxdu, qalıb yamanda,  
Bunların qəlbini güldürməyəsən.

Fikirləşmirlər ki, dünya fanidi,  
Ömür insan üçün sannan, anidi.

Acı söz hamının, bil, ziyanıdı,  
Paslı könlü ona sildirməyəsən.

Öyünd-nəsihətin qəlbinə dəyir,  
Yaxşı öyrədirsən, pisini deyir.  
Sən şirin verirsən, acını yeyir,  
Beləsinə dərdini bildirməyəsən.

Öyüd götürənə ver nəsihətin,  
Yaddaşında qalar, bil, məsləhətin.  
Anlamazlar bilməz şirin söhbətin,  
Orucu üstünə güldürməyəsən.

**06.02.2003**

**QOYMAYIRSAN ŞİRİN-  
ŞİRİN DİLLƏNƏ  
(Fələkdən gileyim)**

Gədələrə arxa, kömək olursan,  
Kişiləri ayaqlara salırsan.  
Yaxşılara sən qarabəxt qılırsan,  
Qoymayırsan şengamlana, şənlənə.

Gədələrin əlinə yağ yaxırsan,  
Kişilərə gah əyri, kəc baxırsan.  
Yaxşılarnın axırına çıxırsan,  
Qoymayırsan bir yağlana, enlənə.

Şeytanlara, əl kəsənə sirdaşsan,  
Baş kəsənə, döş kəsənə qardaşsan.  
Səxasızə bir qazan yağlı aşsan,  
Səxalını qoymayırsan bollana.

Oruc elin dar gününə calanır,  
Kimsəsizin ocağına qalanır.

Murdarların söz qanına bulanır,  
Qoymayırsan şirin-şirin dillənə.

**15.03.2006**

### **QANANIM YOXDU**

Baş götürüb mahalları dolandım,  
Dərdimi anlayıb qananım yoxdu.  
Zəlillik, ehtiyac haldan salıbdı,  
Heç yerdə adımı ananım yoxdu.

Bilmə ki, ilhamdan yarıyıram mən,  
Qara günlərimi arayıram mən.  
Xoşbəxt günlər üçün zarıyıram mən,  
Bu zülmün içində sananım yoxdu.

Çəkdiyim zülümlər özümə yetər,  
Qıçlarım dəmirdi, dözümə yetər.  
Elə dərdlərim var zülümdən betər,  
Dərdimi anlayan cananım yoxdu.

Az qalır canımdan çıxsın nəfəsim,  
Dərdlərə heç dözmür, canım, qəfəsim,  
Lap ölü kimiyəm yoxdu həvəsim,  
Orucam, dərdimi qananım yoxdu.

*Gəncə, 23.01.2013*

**YERİNDƏ**  
*(Düz işi əyri bilənlərə)*

Haqq deyəni haq yerinə qoysunlar,  
Nə haqqında tənəzzülü yerində.  
Yaradan meylini düzlərə salsın,  
Qoymasın huş nanəcibin sərində.

Halal zəhmətləri harama qatan,  
Arxadan söz deyən, gizlənib yatan.  
Tapsın onu təkcə şəriynən-böhtan,  
Yaradan saxlaşın özü dərində.

Dünya malın görün kim aparıbdı,  
Rəhməti lənətdən kəm aparıbdı.  
Sözü gödək olub, qəm aparıbdı.  
Rəhməti yox, qalib lənət yerində.

Qəlbimdə Ağamdı, niyyətim Allah,  
Özü seçir şəri, əşədənbillah.  
Qoymasın dil aça ona, ya Allah,  
Zəhəri yedirtsin çörək yerində.

Oruc bu dünyani düzgün dərk edir,  
Halal da, haram da yeyilib gedir.  
Pis söz sahibini daldeydən güdür,  
Vurur sıfətinə gərək yerində.

**04.71.1999**

## AY XALOĞLU

Dərdim artıb dəstə-dəstə,  
Gəzənmirəm, ay xaloğlu.  
Gözəllər çıxıb abadan,  
Dözənmirəm, ay xaloğlu.

Könlüm xəstə, gözüm haqda,  
Qismətəm mən qara baxta.  
Əlim çatmır yüksək taxta,  
Yazanmiram, ay xaloğlu.

Dülgər Oruc qoca vaxtı,  
Seçənməyib qızıl taxtı.  
Səhv işin axırı yoxdu,  
Pozanmiram, ay xaloğlu.

Dülgər Oruc qəm əhlidir,  
Sözü zaman məlhəmidir.  
Füzuli, Şeyda, Camidir,  
Pozanmiram, ay xaloğlu.

**02.02.2013**

## KÖNLÜM

Dörd bir yana əl atırsan,  
Bir dərdi min olan könlüm.  
Çox işlərə baş qatırsan,  
Ey şəhəri talan könlüm.  
Olubsan sən yalan, könlüm.

Çoxuna öyünd verirsən,  
Uçuq qəlbini hörürsən.  
Kasıba arxa durursan,  
Sinqın könlü alan könlüm,  
Olubsan sən yalan, könlüm.

Oruc yanır bəd işlərə,  
Keçir o, axmaq dişlərə.  
Pis baxır kəc vərdişlərə,  
Ey səbirsiz qalan könlüm,  
Kədərə qərq olan könlüm.

*Gəncə, 20.06.2014*

### AĞLADAR SƏNİ

Gəl yaramın qərtməyini qopartma,  
Danışaram, dərdim ağladar səni.  
Dünyaya baxmağa heç imkan verməz,  
Çalçarpaz sinətək dağladar səni.

El dərdi çəkirəm bütün ömrümü,  
Pasla çürüdürəm polad dəmrimi.  
Fikirlə aşırıram bitməz əmrimi,  
Daşqın çaylar kimi çağladar səni.

Gözümdən car olur dərdli sellərim,  
Qanlı yaşla dolur qəmli göllərim.  
Heç də xoş keçməyir keçən illərim,  
Qəmli sözlərimlə ağladar səni.  
Kədər, imkan vermir gözümü açam,  
Kədərin əlindən uzağa qaçam.

Dərdi dəryaz ilə, oraqla bicəm,  
İmtahan eyləyər yoxlayar səni.

Gəl dərdli Orucu imtahan etmə,  
Nəsihət onundur uzağa getmə.  
Gözünə sərrast bax, gözündən itmə,  
Ustad kəlamilə ağladar səni.

*Gəncə, 07.07.2013*

### **KEÇİBDİ**

Cərxi-fələk qoymur qalxam ayağa,  
Dərdim artıb, Ağrıdağı keçibdi.  
Bir kəsim yox dura arxa-dayağa,  
Dərdim aşış qəmli bağlı keçibdi.

Qəm basıb belimdən, çökdürüb məni,  
Düşmən edib mənə hər can güdəni.  
Qaldırıb üstümə yoldan ötəni,  
Dərdim daşış solu, sağı keçibdi.

Oruc heyfslənir keçən gününə,  
Bir kəsi yoxdu ki, yetə ününə.  
Dəsmalla ağlaya uzun, eninə,  
Qəm karvanım axşam çağrı keçibdi.

*Gəncə, 04.03.2011*

**EŞİR DÖRD YANIN**  
*(Yerini bilməyənlərə)*

Ayrı seçki seçir, tək kolxoz qurur,  
Yatağan ilantək dolanır, vurur.  
Bərədə dayanır, pusquda durur,  
Goreşən qurd kimi eşir dörd yanın.

Meyvəsini yeyir dibini eşir,  
Ağac qurdı kimi ağacı deşir.  
Bağçaya baxdıqca xəyalı çəşir,  
Goreşən qurd kimi eşir dörd yanın.

Bağ-bağça şen olsa gözünü deşir,  
Budağını qırır, dibini eşir.  
Meyvəsini yeyir xəyalı çəşir,  
Goreşən qurd kimi eşir dörd yanın.

Dibinə su tökmür, başını sökür,  
Budağın dikəltmir, aşağı çəkir.  
Meyvəni görəndə gözünü tökür,  
Goreşən qurd kimi eşir dörd yanın.

Təlim-tərbiyə də eyləmir mətin,  
Kökündən əyridi, düzələr çətin.  
Yazlıq Orucun da yeyibdi ətin,  
Goreşən qurd kimi eşir dörd yanın.

*Gəncə, 24.01.2011*

**UÇASIYAM YERİMDƏN**  
*(Kardioloci xəstəxanada xəstə yatarkən)*

Bir kimsəm yox, naz eyləyəm kimə mən,  
Naz-qəmzəmlə vuram sarı simə mən.  
Vallah, bəndəm bir balaca himə mən,  
Külək vursa uçasıyam yerimdən.

Desələr ki, dur bu yerdən, mənimdi!  
Deyənmərəm yox, mənim məskənimdi.  
Hər bir dar yer, bil, mənim məskənimdi,  
Narazısa köçəsiyəm yerimdən.

Hər kəs görə bilmir özcə işini,  
Unudurlar bir Haqqın gərdişini.  
Sual etsən basar qızğın şışını,  
«Bö» eləsə, qaçasıyam yerimdən.

Haqqı yeyir, nahaqqına göz dikir,  
Acı sözlər mənim içimi sökür.  
Açıq-aşkar bilmir,ancaq göz tökür,  
Üfürsələr uçasıyam yerimdən.

Oruc haqqı, ağı, qararı dəyişməz,  
Qatıq heç vaxt çalasızsız üyüşməz.  
Başı olsa aşağıyan söyüşməz,  
Cəhd eləsə, qocasıyam yerimdə.

*Gəncə, 18.05.2014*

**TAPA BİLMİRƏM**  
*(Bir dostuma gileylənmişəm)*

Mən də sənin kimi, dərdimiz birdi,

Dərdi bölmək yeri tapa bilmirəm.  
Mən də səni kimi yarımmamışam,  
Yarıyan bir bəndə tapa bilmirəm.

Hamı elə bilir kefdəyəm mən də,  
Qəm alıb satıram nəfdəyəm mən də.  
Dərdim aşır-daşır, müfdəyəm mən də,  
Dərdimi kiməsə yapa bilmirəm.

Oruc Gøyçəliyəm, qara qismətdə,  
Bütöv payım yoxdu, para qismətdə.  
Həmdəm tapammıram abır, ismətdə,  
Dərd basıb öldürür yata bilmirəm.

*Gəncə, 04.11.2013*

### **YAS DA ÇOX DEYİL**

Qaçqınlıq, köckünlük elə edib ki,  
İndiki zamanda yaş da çox deyil.  
Hər bir çətin işə qarışır insan,  
Süzüb, seçmək üçün baş da çox deyil.

Zaman insanların üzünə gülmür,  
Nə iş görməldi özü də bilmir.  
Qurbətlik daşı da göydən tökülmür,  
Başa töküləsi daş da çox deyil.  
Yazılıq Oruc gündə çox dəndlər çəkir,  
Qəlbində xalqına gül-çiçək əkir.  
Ömrümüz zamanı gah tikir, sökür,  
Yaşamaqçın insana yaş da çox deyil.

*Gəncə, 20.06.2013*

# **DEYİŞMƏLƏR**

## **YARANIR**

*(Ədalət Qoşunoğlu Xasay Qərvəndlilik  
yazdığı bağlaması mənə də yazıb)*

### **Ədalət Qoşunoğlu**

Oruc müəllim, sualıma cavab ver,  
Şeir necə gəlir, hardan yaranır?  
Hansı işdir bizim üçün ən savab,  
O nədir dövlətdən, vardan yaranır?

### **Oruc Göycəli**

Gəl cavabin deyim sənin, Ədalət,  
Şeir təbnən gəlir, haqdan yaranır.  
Yaxşı iş gör, olmasın onda qələt,  
Səxavət ürəkdə vardan yaranır.

### **Ədalət Qoşunoğlu**

Onlar kimdi, toy olanda şad olur,

Onlar kimdi, arzulara yad olur?  
O hansı məkandır de, abad olur,  
Viranlığı kəlmə-çordan yaranır?

**Oruc Göyçəli**

El-obalar toy olanda şad olur,  
Mollalardı, din yolunda ad olur.  
İki qəlbdi birləşib abad olur,  
Dava-şava kəlmə çordan yaranır.

**Ədalət Qoşunoğlu**

Necə adamların boyu bəstədi,  
Necə adamların canı xəstədi?  
O kimdi, həmişə sənlə qəsdədi,  
O nədir canlıdır, qardan yaranır?

**Oruc Göyçəli**

Nurlu qəlblilərin boyu bəstədi,  
Xainin, xəbisin canı xəstədi.  
Əzrayıl həmişə sənlə qəsdədi,  
Canlı qurdu xarlı qardan yaranır.

**Ədalət Qoşunoğlu**

O nədir yeyilmir baldan şirindir,  
O nədir dövlətdən-maldan şirindir?  
O nədir olmamış oldan şirindir,  
Ən dadlı bar nədir, bardan yaranır?

**Oruc Göyçəli**

Yuxudu, yeyilmir baldan şirindi,  
Övladdı mülkündən, candan şirindi.

Nəvədi olmamış oldan şirindi,  
Balanın balası bardan yaranır.

**Ədalət Qoşunoğlu**

Nədir, necə şeydir azda çox olur,  
Yay, payız, qış da var, yazda çox olur?  
O nədir həmişə sazda çox olur,  
Bəs hansı şeylərdir, tardan yaranır?

**Oruc Göyçəli**

Mərhəmət, düşüncə, sözdə çox olur,  
Bəzəkli gül-çiçək yazda çox olur.  
Gəraylı, müxəmməs sazda çox olur,  
Muğam dəstgahı tərəndən yaranır.

**Ədalət Qoşunoğlu**

O nədir, gözünü yumsan görünür,  
Nədir göydə uçur, yerdə sürünlür?  
Təbiət hər dona necə bürünür,  
O nədir buxardan, pardan yaranır?

**Oruc Göyçəli**

Qaranlıqdı gözün yumsan görünür,  
Duman göydə uçur, yerdə sürünlür.  
Fəsillərdi öz donuna bürünür,  
O buludlu buخار, pardan yaranır.

**Ədalət Qoşunoğlu**

Ədalət çox şeyi sormadı səndən,  
Bir il vaxt verirəm, incimə məndən.  
O nədir adama gəlir Vətəndən?

Anadan, atadan, yordan yaranır.

**Oruc Gøyçəli**

Orucu çox salıb dərdlər hənəkdən,  
Bir ilə qurtarar suyun sənəkdən.  
Hünər, qeyrət gəlir bizə Vətəndən,  
Nəslin artımıdı yordan yaranır.

**Gəncə, 22.07.2000**

**GƏL YAZAQ**  
(Şair Oruc Goyçəliyə)

Qələm-dəftər götür Oruc Gøyçəli,  
Müstəqillik məqamından gəl yazaq.  
Ulu öndər qoydu bu düz təməli,  
Firavanlıq məramından gəl yazaq.

Şeir töhfəm, şirin mücdə, pay olsun,  
Dostluq arasında haqqı-say olsun.  
Arzulayaq hər diyarda toy olsun,  
Elin şənlik bayramından gəl yazaq.

Keçmiş hara, hər bir anın vaxtı var,  
Gözəlləşib çox şəhərlər, hər diyar.  
Ellərimiz şən yaşasın, bəxtiyar,  
Dost təməlli ilqarından gəl yazaq.

Hüseyn Qoşqarlıyam, yurdum Daşkəsən,  
Qoy həmişə həmrəy olsun bu vətən.

Yaşıllaşsın, al bəzənsin çöl-çəmən,  
Sənətin söz ilhamından gəl yazaq,

*Gəncə, 07.01.2013*

**MƏNİM YAZDIQLARIM  
ŞƏNLİK ÜSTƏDİ**  
*(Aşıq Hüseyin Qoşqarlıya)*

Başına dolanım, ay Aşıq Hüseyin,  
Mənim yazdıqlarım şənlik üstədi.  
Taleyim, qismətim verib Yaradan,  
Bütün yazdıqlarım şəkər, püstədi.

Elim üçün yazdıqlarım payımdı,  
Elimə yazdığını haqqı-sayımdı.  
Elnən yaşadığım ilim, ayımdı,  
Elin şənlikləri ilqar üstədi.

Mən xalqımın şən gününü istərəm,  
Ürəyimdə arzuların bəslərəm.  
Vətənimə uğurlu yol istərəm,  
Xalqım hər vaxt uğurlu yol üstədi.

Oruc Göyçəliyəm, şənlik ürəkdə,  
Gözəl arzularım hər an diləkdə.  
Qüvvətim xalqımla möhkəm biləkdə,  
Tunc qollarda, polad relslər üstədi.

*Gəncə, 07.01.2013*

# YURD HƏSRƏTİ

## ULU GÖYÇƏM

Uca Şahdağ silsiləsi,  
Koroğlunun zil nərəsi,  
Qayasında Oğuz səsi,  
Sənsizdi gündüzüm, gecəm,  
Ulu Tanrıım, Ulu Gøyçəm.

Dağları sərvət yataqlı,  
Bağları meyvə budaqlı,  
Dərəsi şərbət bulaqlı,  
Sərin bulağından içəm,

Ulu Tanrım, Ulu Göyçəm.

Dağda quzuların səsi,  
Əmliyin kabab iyisi,  
Səsə cavab qaya səsi,  
Yaşımı səninlə ölçəm,  
Ulu Tanrım, Ulu Göyçəm.

Kənddən dənizə baxmağım,  
Gecələr çıxmır yuxumdan,  
Əlimlə tutam yaxandan,  
Gözəl örüşündən keçəm,  
Ulu Tanrım, Ulu Göyçəm.

Allah qismət edə bizə,  
Gedəm bircə elimizə,  
Oruc göldə üzə-üzə,

Bircə udum səndən içəm,  
Ulu Tanrım, Ulu Göyçəm.

*Gəncə, 2001 (xəstəxanada)*

## **YURD HƏSRƏTİ**

Hardasan, ay Şuşa, ay Kəlbəcərim,  
Bu ellər, obalar bayram eyləyir.  
Həmi diləyini bir yerdə deyir,  
Ürəklərdə xoş arzular diləyir.

Qaçqın, köçkün vətənini istəyir,  
Verdikləri paylarından küsməyir.  
Vətəndə qəlbinə kövrək hiss dəyir,

Zülməməynən vətən üçün inləyir.

Xəyalında canlandırır tonqalı,  
Gəlinlər bəzənən yaşılı, ali.  
Öz yurdu olardı gözəl, səfali,  
Qurbətlilikdə sönük bayram eyləyir.

Vətən deyib kökslərini ötürür,  
Hər bir keçən gündən bir dərd götürür.  
Köhnə yurddan misallar da gətirir,  
Sınıq könülləri nələr söyləyir.

Oruc dərdlilərin dərdinə şərik,  
Ellərim yurdundan düşübdü perik.  
Haqqın özü ola dəndlərə şərik,  
Bu həqiqət sözü ürək diləyir.

*Gəncə, 13.03.2012*

**BU YERDƏ**

*(Gözləri torpağımızda olanlara)*

Xalqımın sən nələrini görübən?  
Hər bir kəsin qeyrəti var bu yerdə.  
Nə vaxt burda qollarını gəribsən?  
Qalaq-qalaq zəhməti var bu yerdə.

Qayaları çapıb, gen yollar salıb,  
Mədənlər çıxarıb, xəraclar alıb.  
Hər yerində əlinin izi qalıb,  
Hər bir kəsin qüdrəti var bu yerdə.

Dədə Qorqud, Qazan yaşayıb burda,  
Xalqım torpağını heç qoymaz darda.

Nizami, Füzuli baxıb bu yurda,  
Hər bir kəsin qüdrəti var bu yerdə.

Eşidər Koroğlu, Babək, Teymurləng,  
Çırmayar qolunu tutar sənlə cəng.  
Tab gətirə bilməzsən qırar, əzər əng,  
Millətimin qüvvəti var bu yerdə.

Oruc nərə çəkər, haqqın işilə,  
Bir qarış torpağı o verməz belə.  
Sənin pis işini gətirər dilə,  
Millətimin qüdrəti var bu yerdə.

*Gəncə, 2013*

### **O XOCALIM YANAN GECƏ** *(Xocalı soyqırımına)*

Yandım, Allah, külə döndüm,  
O Xocalım yanınan gecə.  
Qarala-qarala söndüm,  
O Xocalım yanınan gecə.

Əsir düşdü anam, bacım,  
Arxasızam, yox əlacım.  
O vaxt düşdü başdan tacım,  
O Xocalım yanınan gecə.

Qara, çovguna düşdülər,  
Dumana-çənə düşdülər.  
Bütün yolları çasdılar,

O Xocalım yanın gecə.

Körpələrim dondu qarda,  
Qocalarım qaldı darda.  
Gəlinlərim haralarda?!  
O Xocalım yanın gecə.

Neçə ana, döş kəsildi,  
Neçə uşaq, baş kəsildi.  
Neçə cavan, qız kəsildi,  
O Xocalım yanın gecə.

Səs-ününə bir çatan yox,  
Heç əlindən bir tutan yox.  
Körpələrə əl atan yox,  
O Xocalım yanın gecə.

Elim-obam qaçqın oldu,  
Didələrim qanla doldu.  
Xəzan vurdu, bağçam soldu,  
O Xocalım yanın gecə.

Yanan çıraqlarım söndü,  
Kədər, qəm boy numa mindi.  
Ömrüm lilli gölə döndü,  
O Xocalım yanın gecə.

Qələm ağladı əlimdə,  
Şən söz qalmadı dilimdə.  
O gün qırıldı belim də,  
O Xocalım yanın gecə.

Baş-dizimə döyə-döyə,  
Xainlərə söyə-söyə.  
Ahım-ünüm qalxdı göyə,  
O Xocalım yanınan gecə.

Xəzan vurdu dağ gülümü,  
Göyə sovurdu külümü.  
Mənə yaşatdı ölümü,  
O Xocalım yanınan gecə.

Daşlar töküldü başıma,  
Zəhər qatıldı aşıma.  
Qara yazıldı yaşıma,  
O Xocalım yanınan gecə.

Qəm, kədər də sıxdı məni,  
Qəddim əydi, yıxdı məni.  
Qayalara çaxdı məni,  
O Xocalım yanınan gecə.

Çoxlu düşündüm, daşındım,  
Uçqun, torpaqtək aşındım.  
Yatamadım hey düşündüm,  
O Xocalım yanınan gecə.

Yataq mənə ilan oldu,  
Ölüm mənə yalan oldu.  
Saf vicdanım talan oldu,  
O Xocalım yanınan gecə.

Qara qaya ad-san aldı,  
El-obaya haray saldı.  
Bu dəhşət tarixdə qaldı,  
O Xocalım yanın gecə.

Oruc Vətən dərdi çəkir,  
Gözlərindən qan-yaş tökür.  
Çox ağladı hönkür-hönkür,  
O Xocalım yanın gecə.

*Gəncə, 23.02.1993*

## **DEDİM**

Cil, Ardaniş bir nəsildi, bir kökdü,  
Xalqı ayırmayın, siz Allah, dedim.  
Hərəkətdə dəyşik yeri az olar,  
Sözü çöyürməyin, mən, vallah, dedim.

Heç zaman kəsməyib qılinc qınıni,  
Hər sözü cütləyib alma canını.  
Dəyişməyin bir də saf vicdanını,  
Nəsil ayırmayın, siz Allah, dedim.

Dünyada hamının xeyri-şəri var,  
Çiyində məleykə əməlin yazar.  
Nadanlar yolunu hər yerdə azar,  
Sözü çürütməyin, mən, vallah, dedim.

Oruc vətənində el dərdi çəkir,  
Vətən külə dönüb, kül dərdi çəkir.

Dil də qalmayıbdı, dil dərdi çəkir,  
Sözü ayırmayın, siz Allah, dedim.

**14.11.1999**

**VƏTƏNİM TEZ AZAD  
OLSA**

Sevinərlər bütün ellər,  
Nəğmə deyər şirin dillər.  
Ətirlənər açan güllər,  
Vətənim tez azad olsa.

Dağ-dərələr yasdan çıxar,  
Bəd fikirlər pəsdən çıxar.  
Elim-obam nəsdən çıxar,  
Vətənim tez azad olsa.

Körpələrim gəzər dağda,  
Oynayarlar bağça, bağda.  
Şənlik olar solda, sağda,  
Vətənim tez azad olsa.

Qaçqın, köckün gedər yurda,  
Tonqal qalar hər bir yerdə.  
Çarə tapar bütün dərdə,  
Vətənim tez azad olsa.

Oruc gözəl nəğmə qosar,  
Bulaqlartək qaynar, coşar.  
Dünya sevincə qarışar  
Vətənim tez azad olsa.

**19.10.2011**

## ARZULARA ÇATIM MƏN

Ey Xudaya, arzularım gerdədi,  
Qismət eylə arzulara çatım mən.  
Xəyalım uzaqda, Vətən dardadı,  
Özün kömək eylə, ona yetim mən.

Xəyalım Şuşanı, Laçını gəzir,  
Xocavənd, Xankəndi düşübdü əsir.  
Heç birin vermərəm düşmənə nəzir,  
Ömrümü ömürlərinə qatım mən.

Kəlbəcər, Ağdərə əllərdə yesir,  
Cəbrayılın görüşməyə tələsir.  
Füzuli, Qubadlı səbrimi kəsir,  
Onlarla bir kədərimi atım mən.

Xocalım, Ağdamım gözümdə qalib,  
Zəngilanım şirin sözümdə qalib.  
Adları, sanları izimdə qalib,  
Aman Allah, o torpaqda yatım mən.

Oruc Göycəlinin arzu, diləyi,  
Xalıq itirməsin zəhmət, əməyi.  
Qismət etsin Vətənimə gülməyi,  
Şənlənib onlarla tonqal çatım mən.

*Gəncə, 21.01.2013.*

## DƏRDİM OLMAZ

Dağlarımın bulağından,  
İçib ölsəm dərdim olmaz.  
Yaylağından, çəmənindən,  
Keçib ölsəm dərdim olmaz.

Yurd-yuvamda, ocağında,  
Ana yurdun qucağında.  
Yuva qursam bucağında,  
Uçub ölsəm dərdim olmaz.  
Həsrət qaldım o dağlara,  
Sərin sulu bulaqlara.  
Gül, çiçəkli yaylaqlara,  
Qaçıb ölsəm dərdim olmaz.

Dərdlər məni haldan salıb,  
Dizim qırıb, canım alıb.  
Murazım gözümdə qalıb,  
Çatıb ölsəm dərdim olmaz.

El-obamla deyib-gülsəm,  
Şirin sözlə dinə gəlsəm.  
Vətənimdə ölə bilsəm,  
Köcüb ölsəm dərdim olmaz.

Qürbətlikdə nələr gördüm,  
Dərd, vərəmdən çələng hördüm.  
Oruc kimi darda qaldım,  
Qaçıb ölsəm dərdim olmaz.

**29.07.2013**

## **BAYATILAR**

Eləmi göy çəməni,  
Göy yeri, göy çəməni  
Elə dərdə saldılar,  
Unutdu Gøyçə məni.

Eləmi dağ yeridi,  
Daş düdü, dağ yeridi.  
Elim yurdundan qaçıdı,  
Qalanı dağ yeridi.

O dağın maralıyam,  
Elimdən aralıyam.  
Vətən yadına düşüb  
Ürəyi yaralıyam.

Eləmi Gøyçə dağı,  
Bir dağdır Gøyçə dağı.  
Erməni sinəsinə,  
Çəkilsin Gøyçə dağı.

Eləmi dağ yeridi,  
Sinəmdə dağ yeridi.  
Elim yerindən köcüb,  
Yerində dağ yeridi.

Əzizim dərdli gəzər,  
Qəm vurar, dərli gəzər.  
Ağzı şirin dadmayan,  
Dünyada dərdli gəzər.

## BAŞI YANDIRIR

Zamanın qəhrindən alışır Vətən,  
Ayağı yandırmır, başı yandırır.  
Zülmət içindədi Vətəndə bəşər,  
Ah-amanı torpaq, daşı yandırır.

Vətəndən didərgin çıraqı sönük,  
Nanəciblər çıxıb, ilqardan dönük,  
Baxırsan zatına nanəcib, sıniq,  
Axmaq sözü gözdə yaşı yandırır.

İşləri olubdu Vətən alveri,  
Fikirləşməyiblər irəli, geri,  
Milləti edibdi sözü sərsəri,  
Ağızında dili, dişi yandırır.

Dülgər Oruc bu dərd sənə sarıdı,  
Xain sözü cəhənnəmin narıdı,  
Anlamazlar kalın xiridarıdı,  
Qurunu yandırmır, yaşı yandırır.

**26.06.1997**

## TƏSƏLLİ TAPAM

*(Qarabağlı qaçqının arzusu ilə)*

Vətən həsrətini aparıram mən,  
Bəlkə ruhum orda təsəlli tapa.  
Arzum ürəyimdə qaldı, ay Allah,  
Gedəm Qarabağa bir rahat yatam.

Arzum belə idi; yurdumda öləm,

Dərdimi, sərimi yurdumda bölgəm.  
Can verəm yurdumda, imana gələm,  
Barı torpağında bir rahat yatam.

Oruc da bu dərdə şərikdi, bilin,  
Vətən birliyində insafa gəlin.  
Qəbrimdə Qarabağ ətrini verin,  
Bəlkə o dünyada mən rahat yatam.

**20.12.2000**

### **ƏSİR DÜŞƏN YAYLAQLARI GÖRƏNDƏ**

Dərdim artır, ümman olur, sel olur,  
Əsir düşən o dağları görəndə.  
Ürəyimə kədər dolur, qəm dolur,  
Qəm, qüssəli o bağları görəndə.

Bülbül ötmür bağçasında, bağında,  
El yaylamır təpəsində, dağında.  
Dərd yiğiram onun qəmli çağında,  
Əsir düşən bulaqları görəndə.

Şəlaləsi səs-küyündən dan sökür,  
Şırsıları gözlərindən qan tökür.  
Dərəsinə duman çökür, çən çökür,  
Xəyalımda uçqunları görəndə.

Qurudurlar meşələri, bağları,  
Yandırırlar çəmənləri, dağları.

Gözüm qan-yaş tökür belə çağları,  
Quru, barsız budaqları görəndə.

Orucam, dərd, fikir ciyərimi sökür,  
Məni torpaq kimi şumlayır, əkir.  
Xəyalımla ömrüm mənnən kəc çəkir,  
Əsir düşən yaylaqları görəndə.

*Gəncə, 2008.*

### **GÖNDƏRİRƏM** *(Xarici curnalların haqsızlığına)*

Qarabağ köhnədən Xan kəndi olub,  
Xan yaşayıb, Xan da orda doğulub.  
Torpağı, meşəsi xalqımın olub,  
Yazıb bir-bir curnalına göndərrəm.

Qarabağ xalqımın köhnə yurdudu,  
Misal göstərərəm Dədə Qorqudu.  
Şuşa, Cıdır düzü köhlən yurdudu,  
Yazıb bir-bir curnalına göndərrəm.

Gəncəmin Göy gölü, Maral gölləri,  
Azərimin vardır ağır elləri.  
Sözlərilə birgə şirin dilləri,  
Yazıb bir-bir curnalına göndərrəm.

Torpağında, meşəsində gözü var,  
Qalasının divarında sözü var,  
Qarabağda Xanın itməz izi var,  
Yazıb bir-bir curnalına göndərrəm.

Oruc bu işləri tamam düz bilir,  
Torpaqdan ötürü düşmənlər olur.

Araşdırmaq üçün millətlər gəlir,  
Yazıb bir-bir curnalına göndərrəm.

**07.05.1990**

### **GÖYÇƏM MƏNİM (1)**

Xalqı gözəl, qonaqsevər,  
Qaymaqları süfrə bəzər,  
Beçə balı əldə gəzər,  
Səfaliydi Göyçəm mənim.

Yayda qonaq qəbul edər,  
Payız ona sovqat tutar.  
Qiş vaxtında hörmət edər,  
Vəfaliydi Göyçəm mənim.

Haqqında yazanı çoxdu,  
Qeydinə heç qalan yoxdu.  
Varı çoxdu, talan yoxdu,  
Bəhrəliydi Göyçəm mənim.

Ələsgəri, İmanı var,  
Zəkisi, İsmixani var.  
Bəlkə min-min yazanı var,  
Savadlıydi Göyçəm mənim.

Ələsgərim ellər gəzər,

Divanisi dillər bəzər.  
Bütün dünya-aləm bilir,  
Ələsgərli Gøyçəm mənim.  
Köhnə ustadları olub,  
Dünya ona səcdə qılıb.  
Alısı dünyaya gəlib,  
Haqq vergili Gøyçəm mənim.

Fikri məni çox incidir,  
Adları qaçqın çəkilir.  
Gøyçəm qonaqpərvərlidir,  
Təmkinliydi Gøyçəm mənim.

Eləmi Gøyçə dağı,  
Ucadı Gøyçə dağı.  
Düşmən, sinənə çəkilə,  
Gøyçənin Gøyçə dağı.

Meyvəsi var dadlı, tamlı,  
İnsanları saf, inamlı.  
Qocaları din-imanlı,  
Kamil idi Gøyçəm mənim.

## **GÖYÇƏM MƏNİM (2)**

Atla qalxasan Şahdağa,  
Enəsən sən Ağbulağa.  
Baş əyməzsən bəyə-xana,  
Gøyçə göllü Gøyçəm mənim.

Kəndləri var bəzək-bəzək,  
Gøyçə gölü ona üzük.

Pəmbək, Dərə ondan göyçək,  
Zod kəndliyi Goyçəm mənim.  
Varı, mülkü yalan oldu,  
Göyçəlilər talan oldu.  
Göyçəm indi yalan oldu,  
Göyçə göllü Goyçəm mənim.

Yurdlarının adı qaldı,  
Meyvəsinin dadi qaldı.  
Ələsgərin qəbri qaldı,  
Təkcə eldə Goyçəm mənim.

Vəsfini çox yazmaq olar,  
Alınmaz söz qalası var.  
Oruc kimi balası var,  
Vüqarlıydı Goyçəm mənim.

Eləmi Goyçə dağı,  
Çox ucadı Goyçə dağı.  
Qırılaydı xainlərin,  
Qalmayaydı qol-budağı.

Eləmi, el dərdi,  
Elim üçün el dərdi.  
Göyçəlilər gül əkdi,  
Gör onu kimlər dərdi.

**YURDUMA HƏR YENİ  
BAHAR GƏLƏNDƏ**

Yurduma hər yeni bahar gələndə,

Deyirəm ömrümü təzələ mənim.  
Təzə açan gullə, çicəklərinlə –  
Ovundur ömrümü məzələ mənim,  
Xoş illərlə çatdır yüz ilə məni.

Xalqım ruhlansın hər novbaharda,  
Qalmasın heç zaman çətində, darda.  
Şad xəbərlər gəlsin qoy bizim yurda –  
Elimlə bərabər saz eylə məni,  
Xoş illərlə çatdır yüz ilə məni.

Torpaq da sevinsin, insan da gülsün,  
Yağlılar kor olsun, əzizi ölsün.  
Xalqımın şad günə axarı gəlsin –  
Novruz bayramında saz eylə məni,  
Xoş illərlə çatdır yüz ilə məni.

Arzu, dilək çatsın hər gələn ilə,  
Mücdələr gətirsin obaya, elə.  
Xoş sözlər pay versin hər şirin dilə –  
Verməynən xalqımı yad ələ mənim,  
Xoş illərlə çatdır yüz ilə məni.

Orucam, arzular çin olsun hər il,  
Millət fərəh duysun gün-gün, ilbəil.  
Çalınsın yurdumda hər vaxt xoş təbil –  
Verməynən yurdumu yüz ələ mənim,  
Xoş illərlə çatdır yüz ilə məni.

**Gəncə, 29.02.2012**

# UCALIRSAN

## UCALIRSAN

*(Çox hörmət bəslədiyim, ata qədər sevdiyim  
70 yaşılı şair Oruc Göyçəliyə...)*

Demə ki, qapımı döyüdü qocalıq,  
Elimin gözündə sən qocalmışan!  
Özün də bilmədən saçırsan işıq,  
Dillərdə, qəlblərdə cavanlaşırsan.

Şeirinlə səs saldın bütün dünyana,  
Könül ovudursan hər söz-kəlamla,  
Bugünkü meydanda deyim inamla,  
Əlçatmaz zirvətək sən ucalırsan.

Səni vəsf edərək yazmaq çox çətin,  
Söz-sənət mülkündə mətinsən, mətin.

Bilənlər bilir ki, əşari-şerin,  
Alınmaz qalasan, sən yaradırsan.

Xəyalam, şamının oduna yandım,  
Sən öyünd, nəsihət sənət ilhamım,  
Bilginən, bu gün də, əziz ustadım,  
Qəlbimdə günəştək şölə saçırsan.

*Akif Xəyal Qüdrət oğlu,*  
*11.01.2006*

**CAVANLAŞIRSAN**  
(*Akif Xəyalın ürək sözləri*)

Demə ki, qapımı dövdü qocalıq,  
Elimin gözündə cavanlaşırsan.  
Ustad kəlamların elə yayılır,  
Elimin sözündə cavanlaşırsan.

Dağlarda at çapıb gəzib dolandın,  
Çovğunda, boranda çapıb talandın.  
Övladların toylarına yollandın,  
Elimin izində cavanlaşırsan.

Cavanlara öyünd, nəsihətin var,  
Sənə heç vaxt olmaz bu gen dünya dar.  
Xalqımın yanında etibarın var,  
Akifin gözündə cavanlaşırsan.

*24.06.2013*

**LƏNƏT**  
*(Mixayil Sergeyeviç Qorbaçova)*

Milləti ayırib soy-soy eyləyən,  
Xalqa millətçilik salana lənət.  
Vətəni ayırib pay-pay eyləyən,  
Axırda Vətənsiz qalana lənət.

Fitva verib bir-birinə vurduran,  
Sərhəd-sərhəd, coma-coma qurduran.  
Eyni xalqı bir-birinə qırdırın,  
Şeytan kimi üzə gülənə lənət.

Vəzifəni dönə-dönə böldürən,  
Millətin nəffsinə aşkar öldürən.  
Düşmənləri üstümüzə güldürən,  
Omrünü şeytan tək qalana lənət.  
Pul ayırdı manat-manat axırda,  
Zəhər oldu qədəhində, çaxırda.  
Sonradan açıldı qəlbə paxırda,  
Milləti bu günə salana lənət.

Millət seçən, başlarında turp əkən,  
Xalqın zəhmətini çöllərə tökən,  
Özü üçün xaricdə evlər tikən,  
O şeytan sıfətli ilana lənət.

Dövlət yixmaq üçün qəlbən çalışın,  
Xaric üçün alovlanan, alışan,  
Sərçə kimi ayağından dolaşan,  
Vəzifədən kənar olana lənət.

Geymişdi əyninə iblis kürkünü,  
Öyrənmişdi əyrim-quyrum sürtkünü.  
«Politbüro» kimi qanun mülkünü,  
Dağıdırıb çöllərdə qalana lənət.

Vəzifədən ötrü yenə can atan,  
Haram vicdanını halala qatan,  
Xalqları hər yerdə çöllərə atan,  
Milləti əqrəbtək çalana lənət.

**06.09.1996**

### **QƏZƏL**

Ömrünü zövqü-səfa ilə sürmək istər könül,  
Gözəl yar yolunda cəfa çəkmək istər könül.  
Yaşamaq insan ömründə bir şirin nemətdir,  
Ömrü boyu ətirli gül əkmək istər könül.

Hər kəs istəyir həyatda bir zövq ilə yaşasın,  
Elə bir zövq içrə Haqdan dilək istər könül.

Ömrünü var üçün yaşatmaq istəməyir heç,  
Ömrünü xalqına kömək etmək istər könül.

Oruc çox düşünür, xalqı üçün çox iş görsün,  
İşləri görmək üçün, Haqdan kömək istər könül.

**Gəncə, 26.08.2005**

## MÜNDƏRİCAT

Ön söz.....3

### *YOLUM HAQQIN YOLUDU*

Bəmbəyaz xalata büründü Gəncəm.....	10
Qazağım.....	11
Arzumdu hər zaman gül, Azərbaycan.....	13
Qanun keşiyində dayanan insan.....	14
Sizlə görüşəndə.....	15
Şəfadı bu qar.....	16
Onlar məndən ötrü el atasıydı.....	17
Nurlu Daşdəmir.....	19
Xoş gəldin.....	20
Nizami yurduna layiqdi bu iş.....	21
Eloğlu.....	21
Ərdoğan kimi.....	22
El, mahal sənin.....	24
Ana həkim.....	25
Ay həkim.....	26
Yarammayıbdı.....	27
Ürəyimdədi.....	28
Nə səhvin olsun.....	29

Mənim şəfamdı.....	30
Şəfadı söhbətin.....	31
Vaqif.....	32
Ən böyük arzumdu Vidadi müəllim.....	33
Bu Zahir.....	34
Dilbərim.....	35
Sahibi.....	36
Şeir dəryasının incisi Bayram.....	37
İlham.....	38
Maral.....	39
Atam.....	40
Ziyarətin mübarəkdi, Məhəmməd.....	41
Nəsihətnamə.....	42
İnsanlıq.....	43
Ağıllı sürücü.....	44
Ay Mikayıł kişi.....	45
Dünya.....	46
Oruc kişinin.....	47
Dostlarımı.....	48
Olar.....	48
İnsaf et mənə.....	49
Şirin dilli qız aparım.....	51
Abşeron sanatoriyasına.....	52
Səxavəti kəsməsən.....	52
Ay mənim dayım.....	53
Qismət gətirəndə.....	54
Sevinclə yaşayaq ana vətəndə.....	55
Asiman.....	57
Tələbəyəm.....	5

Gəlmışəm.....	59
Qəmlənməsin.....	59
Görünməz.....	60
Şeirim.....	61
Yolum haqqın yoludu.....	63
Keçdim.....	64
Yazan əlləri.....	65
Əli səsləsin.....	66
Bu gün.....	66
Aşıq qardaş.....	68
Allahın evini bilmək istəsən.....	69
Vahidim.....	70
Baxanda.....	71
Məclis şirin sözü müqəddəs bilir.....	71
İki mini də yazdı.....	72
Oyunbaz transformator.....	72
Faiqin.....	74
Puldu.....	74
Ad-san alsın.....	75
Baxmamışam özgələrin varına.....	76
Dünyam.....	77
Gəldi.....	78
Təşəkkür eylər.....	79
Yazan qələmim.....	79
Danışır hər yanda ellər sözünü.....	80
Salam göndərir.....	81
Oynama.....	82
Özünə çatar.....	83
Mən dönmərəm.....	84
Güllü.....	84

Vətənim.....	85
Avıl oğlu.....	86
Aşiq Alının 210 ili.....	87
Bahar, yaz kimi.....	87
Tanış olmuşam.....	88
Divani-hikmət.....	89
Sənin.....	91
Bəsimdi hələ.....	92
Yaxşıdı.....	92
Yeri boş qalıb.....	93
Yerindədimi.....	93
Aslan.....	94
Əfv eylə məni.....	95
Ömür yollarım.....	96

***YARADANIM SEVƏNLƏRƏ  
DƏYMƏSİN***

Yaradanım sevənlərə dəyməsin.....	98
Əllərində gül olaydım.....	99
Ölləm.....	100
Gülün ləçəyi kimi.....	100
Gülə sənlə.....	101
Hə cavabı alım, gəlim. ....	102
Lahic qızı.....	103
Gəlib sizə.....	103
Güləndam.....	105
Yaz ola, Ceyran.....	105
Arifə.....	106
Şirin sözüynən.....	107

Allah mübarek eləsin toyunuzu.....	107
Naz ayrı şeydi.....	108
Dur gedək.....	109
Yazmır qələmim.....	110
Dərənlər bilər.....	110
Çağır, gələrəm.....	111
Nazın yandırır.....	112
Baxmır sözümə.....	112

*QOCALAR*

Qocalıq.....	115
Qocalıq.....	116
Bu dünya.....	117
Zəmanə ağladıր kişini, neynim?.....	118
Qocalar.....	119
Cavan olmazsan.....	120

*ANA NƏVAZİŞİ İSTƏYİR KÖNLÜM*

Dönmüşəm.....	123
Əqlim məni bitməz işə salıbdı.....	124
Yazmasam olmur.....	124
Yaralanmış quş kimi.....	125
Sazım.....	126
Bir ana ağlaya məni ürəkdən.....	127
Dərdimə şərik olmadı.....	127
Sinəyə.....	128
Dincələmmirəm.....	129
Aldandım.....	129

Yandıran məni yandırır.....	130
Dindirməsən yaxşıdı.....	131
Ürəyində nə dərd ola, nə də qəm.....	132
Günah əl tutduğun bəndələrdədi.....	133
Gəlir.....	134
Görən.....	135
Payımı verir.....	135
Nə vaxt tapılar.....	136
Dönən deyil.....	137
Fələkmi yıldızı.....	138
Yuvasından uçubdu.....	138
Qardaş olubdu.....	139
Belə qalmaz.....	140
Bu qızı doğanı.....	141
Dilim.....	142
Zəhmətim yandığım külümədə qalıb.....	143
Oyanmir.....	143
Gətirəcək.....	144
Möcüzəsiz möcüzə.....	145
Bizlərə qaldı.....	146
Olarmı?.....	146
Sən Öl vurur.....	147
Uçubdu könlümdən ilham pərisi.....	148
Birgə yeriyir.....	149
Seç birin tanı.....	149
Baxa bilmir.....	150
Sonu var bir gün.....	151
Yaxşıdı.....	152
Məni.....	153
Nuh əyyamdan danışır.....	153

Düşərsən.....	154
Sağ vaxtlarımızda.....	155
Ellərə çata.....	156
Deyən.....	156
Olmaz.....	157
Dinmərəm.....	158
Neynim? .....	158
Qismət yerini.....	159
Deyirəm.....	160
Çək canım.....	161
Ana nəvazişi istəyir könlüm.....	162
Məni ağlasın.....	162
Dindirməyəsən.....	163
Qoymayırsan şirin-şirin dillənə.....	164
Qananım yoxdu.....	165
Yerində.....	166
Ay xaloğlu.....	167
Könlüm.....	167
Ağladar səni .....	168
Keçibdi.....	169
Eşir dörd yanın.....	170
Uçasıyam yerimdən.....	171
Tapa bilmirəm.....	172
Yaş da çox deyil.....	172

***DEYİŞMƏLƏR***

Yaranır.....	175
Gəl yazaq.....	178
Mənim yazdıqlarım şənlik üstədi.....	178

***YURD HƏSRƏTİ***

Ulu Gøyçəm.....	181
Yurd həsrəti.....	182
Bu yerdə.....	183
O Xocalım yanan gecə.....	184
Dedim.....	187
Vətənim tez azad olsa.....	187
Arzulara çatım mən.....	188
Dərdim olmaz.....	189
Bayatılar.....	190
Başı yandırır.....	191
Təsəlli tapam.....	192
Əsir düşən yaylaqları görəndə.....	193
Göndərirəm.....	194
Gøyçəm mənim (1) .....	195
Gøyçəm mənim (2) .....	196
Yurduma hər yeni bahar gələndə.....	197

***UCALIRSAN***

Ucalırsan.....	200
Cavanlaşırsan.....	200
Lənət.....	201
Qəzəl.....	202

**ORUC GÖYÇƏLİ  
ÖMÜR YOLLARIM**

Operator: *Sevda ELXANQIZI*  
Dizayner: *Mətanət ƏNVƏRQIZI*

Yığılmağa verilmişdir: 10.07.2014  
Çapa imzalanmışdır: 17.09.2014  
Fiziki çap vərəqi: 13,4  
Tiracı: 500